

1506_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 1506 İformasiya iqtisadiyyatı

1 İformasiya iqtisadiyyatında nemətin internalizasiyası dedikdə başa düşülür:

- sadalanan variantlardan heç biri
- maddi nemətlərin yaradıcı qabiliyyətli fəndlər arasında bölgüsü prosesi
- maddi əmtəə formasında olan xarici nemətlərin fərdin yaradıcı qabiliyyəti formasında olan daxili nemətlərlə əvəz edilmesi prosesi
- daxili nemətlərin fərdin yaradıcı qabiliyyəti formasında qeyri yaradıcı fəndlər arasında yayılması prosesi
- qeyri-maddi nemətlərin yaradıcı qabiliyyətli fəndlər arasında yerdəyişməsi prosesi

2 Şəxslərarası kapital – bu....

- daxili kapital
- ictimai kapital
- daxili kapital
- kreativ kapital
- sosial-kreativ kapital

3 Avtonom kreativ kapital nədir?

- fərdin əvvəlki kreativ əlaqələrinin itirilməsindən sonra saxlanılan kreativ kapitalının həcmi
- yaradıcı işçilərin ayrılıqda kreativ kapitalının həcmi
- variantlardan heç biri
- fərdin kreativ əlaqələrinin artırılması gedişində yığılmış kreativ kapitalının həcmi
- potensial və istifadə olunmuş kapital arasında fərq kimi yaranmış kreativ kapitalın həcmi

4 Kreativ kapitaldan istifadə effektliyi hansı nisbətə bərabərdir:

- istifadə olunmuş kreativ kapitalın həcminin potensial kreativ kapitalın həcminə
- fərdin yaradıcılıq fəaliyyəti müddətinin yaradılan informasiya məhsullarının həcminə
- potensial kreativ kapitalın həcminin fərdin yaradıcılıq həddinin kəmiyyətinə
- istifadə olunmuş kreativ kapitalın həcminin yaradılan informasiya məhsullarının həcminə
- istifadə olunmuş kreativ kapitalın həcminin fərdin yaradıcılıq həddinin kəmiyyətinə

5 İntellektual mülkiyyətin termini ilk olaraq kimlərin əsərlərində öz əksini tapmışdır

- Helbert, Kastels, Russo
- Volter, Didro, Russo
- Didro, Kastels, Elven
- Helbert, Kastels, Jozef
- Volter, Helbert, Russo

6 Patent hüququnun əsas funksiyalarına aiddir: 1) elmi əsərlərin yaradılması üzrə fəaliyyətin həvəsləndirilməsi 2) texniki qərarların mühafizəsi 3) cəmiyyətin maraqlarına uyğun əsərlərin geniş istifadəsi üçün şəraitin yaradılması 4) bədii-konstruktur qərarlarının mühafizəsi

- 1, 3
- 1, 4
- 2, 4
- 1, 2
- 3, 4

7 Patent hüququnun əsas prinsiplərinə aiddir:

- yalnız rəsmi qaydada patent qabiliyyətli ixtira hesab edilmiş araşdırmların mühafizə edilməsi

- patentləşdirilmiş obyektdən istifadə üzərində müstəsna hüququn tanınması
- bütün cavablar doğrudur
- həm patent sahibinin, həm də cəmiyyətin maraqlarının ağlabatan balansının gözlənilməsi
- təkcə patent verənlərin deyil, həm də ixtiraların həqiqi yaradıcılarının hüquq və mənafelərinin qorunması

8 İntellektual mülkiyyət -:

- yaradıcı fəaliyyətin nəticələri, habelə onlara bərabər tutulan obyektlər üzərində həm şəxsi, həm də əmlak xarakterli müstəsna hüquqların məcmusudur
- bütün cavablar doğrudur
- intellektual fəaliyyətin nəticələri üzərində həm şəxsi, həm də əmlak xarakterli müstəsna hüquqların məcmusudur
- xüsusi və fərdi mülkiyyət formalarının xarakterik cəhətlərinə malikdir
- xüsusi mülkiyyətlə fərdi mülkiyyətin arasında olan formadır

9 Müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanun ibarətdir

- 7 bölmədən və 40 maddədən
- 4 bölmədən və 41 maddədən
- 6 bölmədən və 42 maddədən
- 5 bölmədən və 46 maddədən
- 5 bölmədən və 47 maddədən

10 Müəllif hüququnun əsas prinsiplərinə aiddir

- düzgün cavab yoxdur
- müəllifin şəxsi maraqlarının cəmiyyətin maraqları ilə uzlaşması
- yaradılığın azad olması, müəllifin şəxsi maraqlarının cəmiyyətin maraqları ilə uzlaşması, müəllifin şəxsi-qeyri əmiak hüququnun özgəninkiləşdirilməzliyi, müəllif müqaviləsinin azadlığı
- yaradılığın azad olması, müəllifin şəxsi maraqlarının cəmiyyətin maraqları ilə uzlaşması
- müəllifin şəxsi-qeyri əmiak hüququnun özgəninkiləşdirilməzliyi, müəllif müqaviləsinin azadlığı

11 İntellektual mülkiyyət özündə hansı mülkiyyət növlərini birləşdirir

- müəllif hüququ, patent hüququ, ənənəvi olmayan
- müəllif hüququ, patent hüququ, mülki dövriyyə, ənənəvi olmayan intellektual obyektləri
- müəllif hüququ, patent hüququ
- düzgün cavab yoxdur
- müəllif hüququ, patent hüququ, mülki dövriyyə

12 Bilik vərdişlərinə aiddir

- düzgün cavab yoxdur
- biliklərin əldə edilməsi, tətbiqi
- biliklərin yaradılması, tətbiqi
- yeni bilik mənbələrinin axtarışı, tətbiqi
- biliklərin əldə edilməsi, yaradılması, tətbiqi

13 İformasiya ilə bağlı işlər hansı hissələrdən ibarətdir

- düzgün cavab yoxdur
- informasiyanın redaktəsi, saxlanması
- daxil olma, komunikasiya, informasiyaya giriş
- axtarış, informasiyanın bir formadan digər formaya salınması
- axtarış, işlənmə, saxlanma

14 İstehsal haqqında informasiya özündə hansı məlumatları birləşdirir

- istehsal qüvvələri, məsrəflər, dünya maliyyə bazarları
- istehsal qüvvələri, məsrəflər, tullantılar, keyfiyyətlə bağlı
- düzgün cavab yoxdur

- istehsal qüvvələri, tullantılar, daxili maliyyə bazarları
- istehlakçıların alıcılıq qabiliyyəti, məsrəflər, keyfiyyətlə bağlı

15 Makroiqtisadi və geosiyası informasiya özündə hansı informasiyanı birləşdirir

- düzgün cavab yoxdur
- tədarükçülər haqqında
- valyuta məzənnələri
- rəqiblər haqqında
- əmək resursları haqqında

16 Xarici informasiyanın əsas növləri hansılardır

- düzgün cavab yoxdur
- bazar, rəqiblər, makroiqtisadi və geosiyasi, tədarükçülər, xarici maliyyə, vergiqoyma və tənzimləmə haqqında
- bazar, rəqiblər, makroiqtisadi və geosiyasi
- tədarükçülər, xarici maliyyə, vergiqoyma
- istehsal haqqında, daxili maliyyə, rəqiblər, bazarlar haqqında

17 Firmanın idarə olunmasının hansı strukturu göstərilmişdir

- iyerarxik
- səthi
- düzgün cavab yoxdur
- dairəvi
- şəbəkə

18 Firmanın idarə olunmasının hansı strukturu göstərilmişdir

- səthi
- iyerarxik
- düzgün cavab yoxdur
- dairəvi
- şəbəkə

19 Daxili informasiyanın əsas növləri

- vergiqoyma və tənzimləmə
- istehsal, daxili maliyyə
- tədarükçülər
- istehsal, əmək resursları, daxili maliyyə
- makroiqtisadi və geosiyasi

20 İşgüzar biliklər

- təhlillər toplusu
- məqsədyönlü istiqamətlənmiş fəaliyyətlə bağlı toplanmış potensialdır
- verilənlər əsasında formalasılmış biliklərdür
- ümuminöv biliklərdür
- xüsusi növ biliklərdür

21 Biznes informasiya hansı informasiyaya deyilir

- düzgün cavab yoxdur
- xüsusi növ biliklərə
- firmanın fəaliyyəti birbaşa ondan asılı olsun
- intiutsiyaya əsaslanan biliklərə
- işgüzar biliklərə

22 Biliyin neçə növünü ayırd edirlər:

- 3
- 5
- 6
- 7
- 2

23 Daxili informasiyanın əsas növlövlərinə aiddir?

- kənar maliyyə informasiyası
- bazar informasiyası
- rəqiblə haqqında informasiya
- istehsal haqqında informasiya
- tədarükçülər haqqında informasiya

24 Avtonom komandalar növbəti prinsiplərə əsaslanır: xarici bazarların qiymətləri, müstəqil danışçılar aparan vasitəcılər, daxili rəqabət, fasiləsiz formalaşma, biznes-mühitə və şəraitə daha səmərəli uyğunlaşmaq üçün komandaların və onlardan ibarət şəbəkələrin təkrar formalaşması. Xarici tədarükçülər və müştərilər bilavasitə korporasiyanın daxili müştərilərlə qarşılıqlı fəaliyyət göstərir. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- korporativ dinamika
- şirkət daxilində işləyən bazarlar
- tədarükçülərin integrasiyası
- güzəştlərin ləğvi
- “açıq kitab” prinsipi üzrə idarəetmə

25 Klassik şaquli integrasiya zamanı tədarükçülər fiziki olaraq birləşirlər, onların idarə olunması və işləməsi isə avtonom və müstəqil olaraq qalır. Tədarükçülərin əmtəələri, tərkib hissələri və xidmətləri istifadəyə və son məlumatın komponenti kimi (tədarükçülərin özü tərəfindən) cəlb olunana qədər onların əmlakı olaraq qalır. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- korporativ dinamika
- güzəştlərin ləğvi
- tədarükçülərin integrasiyası
- şirkət daxilində işləyən bazarlar
- “açıq kitab” prinsipi üzrə idarəetmə

26 Keyfiyyət, maya dəyəri, çeviklik, məhsuldarlıq və vaxtlı-vaxtında yerinə yetirilmə kimi xüsusiyyətləri təkmilləşdirməyə (özü də hamısını birdən) imkan yaradır, xüsusiyyətlərin belə bütöv toplusunu ayrı-ayrı komponentlərə bölmək olmaz, əgər əmtəə və ya xidmət çox bahadırsa və ya qlobal müştəri onları çox gec əldə edirsə, onda o, yüksək keyfiyyətlə maraqlanmayacaq. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- korporativ dinamika
- güzəştlərin ləğvi
- tədarükçülərin integrasiyası
- şirkət daxilində işləyən bazarlar
- “açıq kitab” prinsipi üzrə idarəetmə

27 Korporasiyanın informasiyası artıq gizli və ya məxfi deyil, lakin idarəetmədə vacib bir vasitə kimi onun əhəmiyyəti artır, informasiya hamı üçün əlverişli olmalı şirkət daxilində yayılmalıdır; yalnız onda işçilər şirkətin uğurlarına və uğursuzluqlarına bilavasitə yenilik gətirəcək. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- korporativ dinamika
- güzəştlərin ləğvi
- tədarükçülərin integrasiyası

- şirkət daxilində işləyən bazarlar
- “açıq kitab” prinsipi üzrə idarəetmə

28 Şirkət ənənəvi proqnozlaşdırımdan və planlaşdırımdan imtina edir, çünki çevikliyi və onlayna reaksiya vermək qabiliyyətini mütəxəssislərin səlahətlərinin mühüm sferalarına çevirir, ənənəvi proqnozlaşdırma da kütləvi istehlak bazarları kimi öz əhəmiyyətini itirir: minlərlə istehlakçının davranışını əvvəlcədən müəyyənləşdirmək olar, lakin onların az saylı tərkibinin davranışını öncədən proqnozlaşdırmaq olmur-bu, seçim ölçülərinin azalması nəticəsində baş verir. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- korporativ dinamika
- güzəştlərin ləğvi
- tədarükçülərin integrasiyası
- şirkət daxilində işləyən bazarlar
- “açıq kitab” prinsipi üzrə idarəetmə

29 Hər bir xüsusi müştəri və ya müştərilərin əlaqələndirilmiş qrupu ayrıca bazara çevrilir, bu dəyişiklik Bazarlar deyil, insanlar alır kəlamı ilə təsvir olunur, fərdi sıfarişlə istehsal olunan əmtəələr, müştəri tərəfindən nəzarət olunan istehsalın bitməsi prosesi və xidmətlərin göstərilməsi, özünəxidmət və özün elə prinsipi və s. bu kimi hadisələr istehsal məqsədlərinin və üsullarının tam islahatlaşdırılmasını təcəssüm etdirir. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- üfiqi korporasiya
- müştəriyə tam meyillilik
- avtonom komandalar və özəklər
- müştərilərin integrasiyası
- prosesin reinjinirinqi

30 Reintegrasiya proseslərinin üfiqi təşkili qarşılıqlı fəaliyyət göstərən istehsal prosesinə malik komandalardan ibarət şəbəkə strukturunu təcəssüm etdirir, cavabdehlik, yaradıcılıq üsulu və özünüidarəetmə komanda üsulunun əsas xüsusiyyətləridir, onlar hökumətin ierarxik strukturundan çox bazar iqtisadiyyatı şərtlərinə daha yaxşı cavab verir. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- üfiqi korporasiya
- müştəriyə tam meyillilik
- avtonom komandalar və özəklər
- müştərilərin integrasiyası
- prosesin reinjinirinqi

31 İstehsal prosesinin bir hissəsi, müəssisənin məqsədi, strategyanın hərəkət verici qüvvəsi, əmtəə və xidmətlərin keyfiyyətinin, nomenklaturalanın genişliyinin və qiymətlərin son münsifinə çevrilir, alicının əlində olan əmtəə hələ də istehsal prosesinin tərkib hissəsidir, alicilar əmtəənin konstruksiyasına, istehsalın planlaşdırılmasına, satışdan sonraki xidmətə, təmir və təkrar istifadəyə böyük yeniliklər gətirir. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- üfiqi korporasiya
- müştəriyə tam meyillilik
- avtonom komandalar və özəklər
- müştərilərin integrasiyası
- prosesin reinjinirinqi

32 Hakimiyət ierarxiyasının pillələri ləğv olunur, funksional təşkilatın piramidaları üfiqi prinsipə görə daha səthi və təşkilatlanmış olur, şəbəkə strukturlu korporasiyalar yaranır, bu proses yarımbölmələrin, funksiyaların, departamentlərin, ştat mütəxəssislərinin və ya ekspertlərinin deyil, bütün təşkilatın yeni dominantını təqdim edir. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- üfiqi korporasiya
- müştəriyə tam meyillilik
- avtonom komandalar və özəklər

- müştərilərin integrasiyası
- prosesin reinjinirinqi

33 Xidmətlərin istehsalı və göstərilməsi prosesləri reinteqrasiyaya məruz qalır, ayrı-ayrı əməliyyatlar daha iri bloklarda birləşir, bu zaman addımların və xüsusi hissələrin sayı azalır, məhsulun dəyərinə yeniliklər gətirməyən əməliyyatlar isə ləğv olunur, texnoloji nöqteyi nəzərdən proses möhkəmlənməlidir, onun strukturu isə iqtisadi meyarlar nəzərə alınmaqla dəyişikliklərə məruz qalır. Bu ifadə qlobal menecment paradiqmasının hansı tərkib hissəsinə aiddir,

- üfiqi korporasiya
- müştəriyə tam meyillilik
- avtonom komandalar və özəklər
- müştərilərin integrasiyası
- prosesin reinjinirinqi

34 Kənar informasiyanın əsan növlərinə aid deyil?

- kənar maliyyə informasiyası
- istehsal haqqında informasiya
- rəqiblə haqqında informasiya
- bazar informasiyası
- tədarükçülər haqqında informasiya

35 Firmalar informasiyadan neçə məqsədlə istifadə edir?

- 5
- 4
- 3
- 2
- 6

36 biliklərin əldə edilməsi vərdişləri Cümləni tamamlayın.

- işin yerinə yetirilməsi prosesində biliklərdən istifadə ilə bağlıdır və qoyulmuş məsələdən asılı olurlar. Bu məsələlər qismində yeni məhsulların yaradılması, firmaların struktur cəhətdən yenidən təşkilinin aparılması və s. belə məsələlərdən çıxış edə bilər.
- yeni biliklərin törəməsi üçün informasiyanın təhlili və tədqiqatların layihələndirilməsi kimi sahələrdən ibarətdir. Bu vərdişlərin və biliklərin əldə edilməsi vərdişlərinin bir məqsədi vardır- mövcud fərdi və qrup biliklərini tamamlamaq;
- təhsillə əlaqəlidir, bu vərdişlərə prioritetləri təyin etmək və gələcəkdə hansı biliklərin lazımlığını müəyyənləşdirmək bacarığı aiddir;
- variantlar arasında doğru cavab mövcud deyil
- yaradıldığı və ya əldə edildiyi andan biliklərin planlaşdırılması, nəzarəti, təşkili və onlara rəhbərlik məsələlərinə toxunur. Biliklərin təşkil olunmamış həcmərinin strukturlaşdırılması və istifadə üçün əlverişli formaya gətirilməsi də buraya daxildir;

37 biliyin yaradılması vərdişləri..... Cümləni tamamlayın.

- variantlar arasında doğru cavab mövcud deyil
- yaradıldığı və ya əldə edildiyi andan biliklərin planlaşdırılması, nəzarəti, təşkili və onlara rəhbərlik məsələlərinə toxunur. Biliklərin təşkil olunmamış həcmərinin strukturlaşdırılması və istifadə üçün əlverişli formaya gətirilməsi də buraya daxildir;
- yeni biliklərin törəməsi üçün informasiyanın təhlili və tədqiqatların layihələndirilməsi kimi sahələrdən ibarətdir. Bu vərdişlərin və biliklərin əldə edilməsi vərdişlərinin bir məqsədi vardır- mövcud fərdi və qrup biliklərini tamamlamaq;
- təhsillə əlaqəlidir, bu vərdişlərə prioritetləri təyin etmək və gələcəkdə hansı biliklərin lazımlığını müəyyənləşdirmək bacarığı aiddir;
- işin yerinə yetirilməsi prosesində biliklərdən istifadə ilə bağlıdır və qoyulmuş məsələdən asılı olurlar. Bu məsələlər qismində yeni məhsulların yaradılması, firmaların struktur cəhətdən yenidən təşkilinin aparılması və s. belə məsələlərdən çıxış edə bilər.

38 biliklərin təşkili vərdişləri..... Cümləni tamamlayın.

- variantlar arasında doğru cavab mövcud deyil
- yaradıldığı və ya əldə edildiyi andan biliklərin planlaşdırması, nəzarəti, təşkili və onlara rəhbərlik məsələlərinə toxunur. Biliklərin təşkil olunmamış həcmərinin strukturlaşdırılması və istifadə üçün əlverişli formaya gətirilməsi də buraya daxildir;
- yeni biliklərin törəməsi üçün informasiyanın təhlili və tədqiqatların layihələndirilməsi kimi sahələrdən ibarətdir. Bu vərdişlərin və biliklərin əldə edilməsi vərdişlərinin bir məqsədi vardır- mövcud fərdi və qrup biliklərini tamamlamaq;
- təhsillə əlaqəlidir, bu vərdişlərə prioritetləri təyin etmək və gələcəkdə hansı biliklərin lazım olacağını müəyyənləşdirmək bacarığı aiddir;
- işin yerinə yetirilməsi prosesində biliklərdən istifadə ilə bağlırlar və qoyulmuş məsələdən asılı olurlar. Bu məsələlər qismində yeni məhsulların yaradılması, firmaların struktur cəhətdən yenidən təşkilinin aparılması və s. belə məsələlərdən çıxış edə bilər.

39 biliklərin tədbiqi vərdişləri..... Cümləni tamamlayın.

- variantlar arasında doğru cavab mövcud deyil
- yaradıldığı və ya əldə edildiyi andan biliklərin planlaşdırması, nəzarəti, təşkili və onlara rəhbərlik məsələlərinə toxunur. Biliklərin təşkil olunmamış həcmərinin strukturlaşdırılması və istifadə üçün əlverişli formaya gətirilməsi də buraya daxildir;
- yeni biliklərin törəməsi üçün informasiyanın təhlili və tədqiqatların layihələndirilməsi kimi sahələrdən ibarətdir. Bu vərdişlərin və biliklərin əldə edilməsi vərdişlərinin bir məqsədi vardır- mövcud fərdi və qrup biliklərini tamamlamaq;
- təhsillə əlaqəlidir, bu vərdişlərə prioritetləri təyin etmək və gələcəkdə hansı biliklərin lazım olacağını müəyyənləşdirmək bacarığı aiddir;
- işin yerinə yetirilməsi prosesində biliklərdən istifadə ilə bağlırlar və qoyulmuş məsələdən asılı olurlar. Bu məsələlər qismində yeni məhsulların yaradılması, firmaların struktur cəhətdən yenidən təşkilinin aparılması və s. belə məsələlərdən çıxış edə bilər.

40 Qlobal menecment paradiqmasının əsas tərkib hissəsini göstərin:

- bütün cavablar doğrudur
- şirkətlərin daxilində fəaliyyət göstərən bazarlar
- tam müştəri yönümü
- prosesin reinjinirinqi
- güzəştlərin aradan qaldırılması

41 Bilik vərdişlərinə malik işçilər hansı xüsusiyyətlərlə xarakterizə olunurlar?

- bütün cavablar doğrudur
- virtual məkanda tez-tez işləmə
- hakimiyyət
- çeviklik
- fərdiyyətçilik

42 İfadəni tamamlayın: Bilik vərdişləri işçinin bilikləri əldə etmək və yaratmaq vərdişləridir, ... vərdişləridir

- bütün cavablar doğrudur
- çeviklik
- bilikləri təşkil və tətbiq etmək
- bilikləri idarə etmək
- hakimiyyəti idarə etmək

43 İnfomasiya ilə bağlı işlərə aiddir:

- axtarış, etibarlılıq, kommunikasiya
- axtarış, çıxış, təhlükəsizlik
- mühafizə, təhlükəsizlik, saxlanma
- daxilolma, kommunikasiya, emal
- təhlükəsizlik, giriş, çıkış

44 İmplisit biliklər hansı biliklərdir

- aydın təşkilatlandırılmış
- fərdin iş yerinə gətirdiyi və ya məsələnin həllində tətbiq etdiyi
- bazar dəyərinə malik olan biliklər
- düzgün cavab yoxdur
- müəmmalı, təşkilatlandırılmamış

45 Biliyin nəçə növü var

- düzgün cavab yoxdur
- beş
- üç
- altı
- yeddi

46 biliklərə malik işçilər in dəstəyin zəruriliyi xüsusiyyətinə aşağıdakı ifadələrdən hansı aiddir,

- fərdiyyəçilik təklidə işləməklə vəhdətdə onu göstərir ki, biliklərə malik işçilər fiziki əmək işçilərinə nisbətən daha çox stresə məruz qalır, onlar daha az açıq, səmimi və münasibət yaradandırlar, işə daha çox cəlb olunmuşdurlar, əgər onların rəhbərləri onların əməyini lazımi şəkildə qiymətləndirmədikdə və ya onlara maliyyə, texniki və ya başqa resurslarla zəruri yardım göstərmədikdə onlarda işə marağı itirmək xüsusiyyəti daha çox xasdır.
- işə nəzarəti və monitorinqi çətinləşdirir.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- bu kateqoriyaya aid işçilərin malik olduğu vərdişlərin və hazırlıqların müxtəlif kombinasiyaları onları fərdiyyətçiyyə çevirir, ona görə də menecment onlara prosesin eynicinsli elementi kimi deyil, bir fərd kimi yanaşmalıdır.

47 biliklərə malik işçilər in daimi təlim xüsusiyyətinə aşağıdakı ifadələrdən hansı aiddir,

- biliklərə malik olan işçi biliklərin yaradılması və əldə edilməsi üçün öz vərdişlərini tətbiq edir, firma aktivləri kimi nəzərdən keçirilən bu işçilər qiymətcə daimi artır, onların baza bilikləri işə daimi dəyişir və buna görə də onların firmaya tövhələridə dəyişəcək.
- işə nəzarəti və monitorinqi çətinləşdirir.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- bu kateqoriyaya aid işçilərin malik olduğu vərdişlərin və hazırlıqların müxtəlif kombinasiyaları onları fərdiyyətçiyyə çevirir, ona görə də menecment onlara prosesin eynicinsli elementi kimi deyil, bir fərd kimi yanaşmalıdır.

48 Bu bilik-aydın, təşkilatlandırılmış bilikdir, bilik-müəmmalı, təşkilatlandırılmamış bilikdir. Onun mahiyyəti növbəti təsdiqdə özünü tapır: Biz sözlə ifadə edə biləcəyimizdən daha çox bilirik, ənənəvi düşüncə biliyin digər formalarını yalnız ona görə təcrid edə və ya zəiflədə bilər. Bu ifadə biliyin hansı növünə aid edilir,

- mənim sənilmiş-xüsusiləşdirilmiş.
- fərdi-qrup
- bazar-qeyri-bazar
- makro - mikro
- eksplisit-implisit.

49 Doğru mülahizəni göstərin:

- İstehsal haqqında informasiya – mühasibat balansından mənfəətə və məsrəflərə, əmlaka və öhdəliklərə dair əsas informasiyanı, habelə maliyyə göstəricilərinin geniş spektrini əhatə edir.

- Xarici maliyyə informasiyası – tədarükün məsrəfləri, etibarlılığı, keyfiyyəti və vaxtı kimi aspektlərin üzərində qurulmuşdur.
- Makroiqtisadi və geosiyasi informasiya – müxtəlif ölkələrin sosial-iqtisadi siyasetinin dəyişməsinə, milli və dünya maliyyə bazarlarının, əmək bazarlarının inkişaf meyillərinə dair informasiyanı əhatə edir.
- Tədarükçülər haqqında informasiya – valyuta məzənnələrinə, səhmlərin məzənnələrinin dinamikasına, kapitalların bazardakı hərəkətinə dair informasiyanı əhatə edir.
- Vergiqoyma və tənzimləmə haqqında informasiya – həm konkret (bir firmanın vəziyyəti), həm də ümumi (məhsulun dünya bazarında meyilləri) ola bilər.

50 Qlobal menecment paradiqması

- düzgün cavab yoxdur
- milli maraqların üstün tutulduğu sistemdir
- milli dəyərlərin qorunduğu və inkişaf etdirildiyi sistemdir
- milli dəyərlərin qorunduğu sistemdir
- qarşılıqlı maraqlar üzərində qurulmuş sistemdir

51 Eksplisit biliklər hansı biliklərdir

- düzgün cavab yoxdur
- bazar dəyərinə malik olan biliklər
- müəmmalı, təşkilatlaşdırılmamış
- aydın təşkilatlanmış biliklər
- iqtisadi siyasi biliklər

52 Yalnız bir insana məxsus, onun iş yerinə gətirdiyi və ya məsələnin həllində tətbiq etdiyi biliklərdir, çünki qrup biliyin keyfiyyətini artırın sintez gücünə malikdir. Bu ifadə biliyin hansı növünə aid edilir,

- mənimsənilmiş-xüsusi siləşdirilmiş.
- fərdi-qrup
- bazar-qeyri-bazar
- makro - mikro
- eksplisit-implisit.

53 Dövlət təhsili vəsaitləri ilə təmin olunur, məhdud sayıda adamların sahib olduğu xüsusi biliklərdir, arifmetikanın əsasları bu biliyə aid nümunədir. Bu ifadə biliyin hansı növünə aid edilir,

- mənimsənilmiş-xüsusi siləşdirilmiş.
- fərdi-qrup.
- bazar-qeyri-bazar
- makro - mikro
- eksplisit-implisit.

54 İşgüzar bilik ... :

- işlənmiş və cəmləşdirilmiş, sonra isə rəhbərlik tərəfindən qərarların qəbulu üçün bilavasitə və ya potensial faydalı olan məlumatlar şəklində qavranılacaq üsulla təqdim edilən məlumatlardır.
- firmanın fəaliyyətinin nəticələrinin asılı olduğu informasiyadır
- əlaqələndirilmiş məqsədyönlü fəaliyyət üçün toplanmış potensialdır
- axtarış, təhlil, strukturlaşdırma, saxlanma və manipulyasiyadır
- bilik yaradılması üçün hərəkətə gətirilməmiş “xammal” ehtiyatlarıdır

55 Doğru mühəlizəni göstərin:

- Xarici maliyyə informasiyası – tədarükün məsrəfləri, etibarlılığı, keyfiyyəti və vaxtı kimi aspektlərin üzərində qurulmuşdur.
- Əmək resursları haqqında informasiya – işçi heyətinin təlimi və ixtisas səviyyəsi, mənəvi vəziyyət və kadrlarla təminata çəkilən xərclər kimi aspektlər üzərində qurulmuşdur.
- Daxili maliyyə informasiyası – istehsalın səmərəliliyinə və məhsuldarlığı, istehsal güclərinə, məsrəflərə, istehsal tullantılarına və keyfiyyətə dair məlumatları əhatə edir.

- İstehsal haqqında informasiya – mühasibat balansından mənfəətə və məsrəflərə, emlaka və öhdəliklərə dair əsas informasiyanı, habelə maliyyə göstəricilərinin geniş spektrini əhatə edir.
- Tədarükçülər haqqında informasiya – valyuta məzənnələrinə, səhmlərin məzənnələrinin dinamikasına, kapitalların bazardakı hərəkətinə dair informasiyanı əhatə edir.

56 biliklərə malik işçilər in fərdiçilik xüsusiyyətinə aşağıdakı ifadələrdən hansı aiddir,

- biliklərə malik olan işçi biliklərin yaradılması və əldə edilməsi üçün öz vərdişlərini tətbiq edir, firma aktivləri kimi nəzərdən keçirilən bu işçilər qiymətcə daimi artır, onların baza bilikləri isə daimi dəyişir və buna görə də onların firmaya tövhələridə dəyişəcək.
- işə nəzarəti və monitorinqi çətinləşdirir.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- bu kateqoriyaya aid işçilərin malik olduğu vərdişlərin və hazırlıqların müxtəlif kombinasiyaları onları fərdiyətçiyyətə çevirir, ona görə də menecment onlara prosesin eynicinsli elementi kimi deyil, bir fərd kimi yanaşmalıdır.

57 biliklərə malik işçilər in virtual məkandakı daimi məşğuliyyət xüsusiyyətinə aşağıdakı ifadələrdən hansı aiddir,

- biliklərə malik olan işçi biliklərin yaradılması və əldə edilməsi üçün öz vərdişlərini tətbiq edir, firma aktivləri kimi nəzərdən keçirilən bu işçilər qiymətcə daimi artır, onların baza bilikləri isə daimi dəyişir və buna görə də onların firmaya tövhələridə dəyişəcək.
- işə nəzarəti və monitorinqi çətinləşdirir.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- bu kateqoriyaya aid işçilərin malik olduğu vərdişlərin və hazırlıqların müxtəlif kombinasiyaları onları fərdiyətçiyyətə çevirir, ona görə də menecment onlara prosesin eynicinsli elementi kimi deyil, bir fərd kimi yanaşmalıdır.

58 biliklərə malik işçilər in hakimiyyəti xüsusiyyətinə aşağıdakı ifadələrdən hansı aiddir,

- biliklərə malik olan işçi biliklərin yaradılması və əldə edilməsi üçün öz vərdişlərini tətbiq edir, firma aktivləri kimi nəzərdən keçirilən bu işçilər qiymətcə daimi artır, onların baza bilikləri isə daimi dəyişir və buna görə də onların firmaya tövhələridə dəyişəcək.
- işə nəzarəti və monitorinqi çətinləşdirir.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- bu kateqoriyaya aid işçilərin malik olduğu vərdişlərin və hazırlıqların müxtəlif kombinasiyaları onları fərdiyətçiyyətə çevirir, ona görə də menecment onlara prosesin eynicinsli elementi kimi deyil, bir fərd kimi yanaşmalıdır.

59 biliklərə malik işçilər in çeviklik xüsusiyyətinə aşağıdakı ifadələrdən hansı aiddir,

- biliklərə malik olan işçi biliklərin yaradılması və əldə edilməsi üçün öz vərdişlərini tətbiq edir, firma aktivləri kimi nəzərdən keçirilən bu işçilər qiymətcə daimi artır, onların baza bilikləri isə daimi dəyişir və buna görə də onların firmaya tövhələridə dəyişəcək.
- işə nəzarəti və monitorinqi çətinləşdirir.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- bu kateqoriyaya aid işçilərin malik olduğu vərdişlərin və hazırlıqların müxtəlif kombinasiyaları onları fərdiyətçiyyətə çevirir, ona görə də menecment onlara prosesin eynicinsli elementi kimi deyil, bir fərd kimi yanaşmalıdır.

60 Bu meyar biliyin bazarda hansısa bir dəyərə malik olub-olmamasını əks etdirir, fundamental elmi nəzəriyyələr ənənəvi anlamda bazar bilikləri deyildir, lakin onlar firmanın fəaliyyəti üçün heç də əhəmiyyətli

deyildir. Bu ifadə biliyin hansı növünə aid edilir,

- mənimsənilmiş-xüsusiləşdirilmiş.
- fərdi-qrup.
- bazar-qeyri-bazar
- makro - mikro
- eksplisit-implisit.

61 Biliklər məhsulda cəmləşmişdir və onun başlıca komponentlərindən birini təmsil edir, onlar öz-özünə istifadə oluna bilməz, bilik məhsuldan ayrılmış və məhsuldan asılı olmayaraq, istifadə oluna bilər, məhsulların böyük əksəriyyətinə biliklərin hər ikisinin formasının müəyyən elementləri məxsusdur. Bu ifadə biliyin hansı növünə aid edilir,

- mənimsənilmiş-xüsusiləşdirilmiş.
- fərdi-qrup.
- bazar-qeyri-bazar
- makro - mikro
- eksplisit-implisit.

62 Prosesin integrasiyalı idarə olunmasının əsas xüsusiyyəti nədir?

- İstehsalçılara sərbəstlik vermək
- İstehlakçılarla istehsalçıları bir prosesdə birləşdirmək
- Düzgün cavab yoxdur
- İstehlakçılarla sərbəstlik vermək
- İstehlakçılarla istehsalçıları biri birindən təcrid etmək

63 Reinjinirinq prinsiplərinin tətbiqi əməyin ödənilməsinin, işin səmərəliliyinin qiymətləndirməsi və menecerlərin rollarının təşkilində hansı dəyişikliklərlə nəticələnməlidir?

- Düzgün cavab yoxdur
- Fəaliyyətin qiymətləndirilməsindən nəticənin qiymətləndirilməsinə, nəzarətçidən öyrədənə;
- Nəticənin qiymətləndirilməsindən fəaliyyətin qiymətləndirilməsinə, nəzarətçidən öyrədənə;
- Fəaliyyətin qiymətləndirilməsindən nəticənin qiymətləndirilməsinə, öyrədəndən nəzarətçiyə;
- Nəticənin qiymətləndirilməsindən fəaliyyətin qiymətləndirilməsinə, öyrədəndən nəzarətçiyə;

64 Reinjinirinq prinsiplərinin tətbiqi işçilərin rolü və işə hazırlığın təşkilində hansı dəyişikliklərlə nəticələnməlidir?

- Düzgün cavab yoxdur
- Nəzarət altında icradan müstəqil qərarların qəbuluna, məşqlərdən təhsilə;
- Müstəqil qərarların qəbulundan nəzarət altında icraya, məşqlərdən təhsilə;
- Nəzarət altında icradan müstəqil qərarların qəbuluna, təhsildən məşqlərə;
- Müstəqil qərarların qəbulundan nəzarət altında icraya, təhsildən məşqlərə;

65 Renjinirinqin tətbiqi sahələri

- İstehsalatın reinteqrasiyası, işçi qüvvəsinin reinteqrasiyası, təhsilin reinteqrasiyası;
- Məsələnin reinteqrasiyası, işçi qüvvəsinin reinteqrasiyası, biliklərin reinteqrasiyası.
- İşçi qüvvəsinin reinteqrasiyası, sənayenin reinteqrasiyası;
- Məsələnin reinteqrasiyası, sənayenin reinteqrasiyası; istehsalatın reinteqrasiyası;
- İşçi qüvvəsinin reinteqrasiyası, sənayenin reinteqrasiyası;

66 Renjinirinqin əsas amilləri hansılardır?

- Informasiya texnologiyalarının və sistemlərinin imkanları, radikal dəyişiklik, yeni səmərəli proseslərin yaradılması
- Radikal dəyişiklik, yeni səmərəli proseslərin yaradılması
- Proses təfəkkürü, radikal dəyişiklik, informasiya texnologiyalarının və sistemlərinin imkanları.
- Yeni səmərəli proseslərin yaradılması, proses təfəkkürü, həddən artıq ehtiyatlı yanaşma

- Proses təfəkkürü, həddən artıq ehtiyatlı yanaşma

67 Məsələnin reinteqrasiyası nədir,

- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- fəhlələr, işçilər prosesin getdikcə çox hissələrini öyrənməlidir (yəni, uğurlu koordinasiya etmək bacarığı olmalıdır). Bilik öz hərəkətlərini məqsədönlü koordinasiya etmək bacarığıdır.
- prosesin kiçik deyil, böyük hissələrini yerinə yetirməyə və koordinasiya etməyə imkan verir, çox funksionallığı, işçilərin rotasiyasını, deixtisaslaşmanı və prosesə əmlak hüququnu dəstəkləyir. Fəhlələrə avtonom komandalara əsasən işləməyə və ayrı-ayrı əməliyyatları deyil, integrallaşmış prosesləri koordinasiya etməyə imkan yaradır;
- daha kiçik proseslərin yarımməsələlərini və onlarla bağlı fəaliyyətləri daha iri reinteqrasiyallaşmış bloklara və komplekslərə birləşdirir, hissələrin, komponentlərin, seqmentlərin sayını azaldır və onlardan məhsullar və proseslər təşkil edir;

68 İşçi qüvvəsinin reinteqrasiyası nədir,

- fəhlələr, işçilər prosesin getdikcə çox hissələrini öyrənməlidir (yəni, uğurlu koordinasiya etmək bacarığı olmalıdır). Bilik öz hərəkətlərini məqsədönlü koordinasiya etmək bacarığıdır.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- daha kiçik proseslərin yarımməsələlərini və onlarla bağlı fəaliyyətləri daha iri reinteqrasiyallaşmış bloklara və komplekslərə birləşdirir, hissələrin, komponentlərin, seqmentlərin sayını azaldır və onlardan məhsullar və proseslər təşkil edir;
- prosesin kiçik deyil, böyük hissələrini yerinə yetirməyə və koordinasiya etməyə imkan verir, çox funksionallığı, işçilərin rotasiyasını, deixtisaslaşmanı və prosesə əmlak hüququnu dəstəkləyir. Fəhlələrə avtonom komandalara əsasən işləməyə və ayrı-ayrı əməliyyatları deyil, integrallaşmış prosesləri koordinasiya etməyə imkan yaradır;

69 Biliklərin reinteqrasiyası nədir,

- fəhlələr, işçilər prosesin getdikcə çox hissələrini öyrənməlidir (yəni, uğurlu koordinasiya etmək bacarığı olmalıdır). Bilik öz hərəkətlərini məqsədönlü koordinasiya etmək bacarığıdır.
- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- daha kiçik proseslərin yarımməsələlərini və onlarla bağlı fəaliyyətləri daha iri reinteqrasiyallaşmış bloklara və komplekslərə birləşdirir, hissələrin, komponentlərin, seqmentlərin sayını azaldır və onlardan məhsullar və proseslər təşkil edir;
- prosesin kiçik deyil, böyük hissələrini yerinə yetirməyə və koordinasiya etməyə imkan verir, çox funksionallığı, işçilərin rotasiyasını, deixtisaslaşmanı və prosesə əmlak hüququnu dəstəkləyir. Fəhlələrə avtonom komandalara əsasən işləməyə və ayrı-ayrı əməliyyatları deyil, integrallaşmış prosesləri koordinasiya etməyə imkan yaradır;

70 Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrafstrukturunun eyni zamanlı iş üçün imkanlarının yaradılması elementinə aiddir,

- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
- Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılılığı dəyişərək, tapşırıqları təkrar bölüşdürürlək problemlə eyni zamanda müraciət etməyə imkanını yaradır.
- Sifariş üzrə kütłəvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlanı bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.
- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müşərələrlə saşızlər fasiləsiz və bir anlıq, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.

71 Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun daxili səbəblərdən törənmiş əməkdaşlıq və təlim üçün şəbəkələr elementinə aiddir,

- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlər fasiləsiz və bir anlıq, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.
- Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fördi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlanı bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.
- Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılılığı dəyişərək, tapşırıqları təkrar bölgüsürərək problemlər eyni zamanda müraciət etməyə imkanını yaradır.
- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.

72 Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun minimal zaman məsrəfli sazişlər üçün informasiya texnologiyaları elementinə aiddir,

- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlanı bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.
- Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılığı dəyişərək, tapşırıqları təkrar bölgüsürərək problemlər eyni zamanda müraciət etməyə imkanını yaradır.
- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkün, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlər fasiləsiz və bir anlıq, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.
- Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fördi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.

73 Prosesin idarə olunmasının integrasiyalı sxemi ilə ənənəvi sxemi arasında principial fərq nədən ibarətdir?

- Sənaye istehsalı elementlərinin təcrid edilməsi
- Prosesi istehsal etmək qabiliyyətinin daim istehsal edilməsi - avtoistehsal
- Alıcıının öz əhatəsində «kənardan» təcrid edilmiş obyekt olaraq qalması
- Məsrəflərin məhsula xətti surətdə çevrilməsi
- Bazarın və alıcıların tədqiqindən istifadə olunması

74 İfadəni tamamlayın: Prosesin integrasiyalı idarə olunması - əsas xüsusiyyəti ... birləşdirmək olan sistemli idarəetmə metodudur

- vahid prosesdə istehsalçıları və istehsal vasitələrini
- vahid prosesdə istehlakçıları və istehsal vasitələrini
- vahid prosesdə istehlakçıları və sahibkarları
- vahid prosesdə istehlakçıları və istehsalçıları
- vahid prosesdə sahibkarları və istehsalçıları

75 Prosyumer anlayışının mənası nədir?

- İnteqrasiyalı alıcı
- Eyni zamanda istehsalçı olan integrasiyalı alıcı
- Potensial alıcı
- İnteqrasiyalı istehsalçı
- İstehsalçı

76 Reinjinirinq prinsiplərinin tətbiqi təşkilati struktur və inzibati işçilərin funksiyalarının təşkilində hansı dəyişikliklərlə nəticələnməlidir?

- Düzgün cavab yoxdur
- Ierarxikdən üfiqiyə, katiblikdən liderliyə;

- Üfiqidən ierarxikliyə, katiblikdən liderliyə;
- Ierarxidən üfiqiyyə, liderlikdən katibliyə;
- Üfiqidən ierarxikliyə, liderlikdən katibliyə;

77 Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun xüsusi alıcılara xidmətin texnoloji prosesi elementinə aiddir,

- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlanı bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.
- Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlır fasiləsiz və bir anlığa, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.
- Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılılığı dəyişərək, tapşırıqları təkrar bölgüsdürərək problemə eyni zamanda müraciət etməyə imkanını yaradır.

78 Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun adaptasiya vasitələri elementinə aiddir,

- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlanı bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.
- Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
- Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılığı dəyişərək, tapşırıqları təkrar bölgüsdürərək problemlə eyni zamanda müraciət etməyə imkanını yaradır.
- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlır fasiləsiz və bir anlığa, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.

79 Kinetik sahibkarlıq nədir?

- Düzgün cavab yoxdur
- Qərarların qəbuluna ənənəvi proqnozlaşdırma metodlarından istifadə etməyən yanaşmadır
- Sahibkarlıq konsepsiyasında keçmiş meyillərin ekstrapolyasiyası metodlarından istifadə edilməsi
- Meyilləri, orta kəmiyyətləri, ən çox ehtimal olunan fərziyyələri və i.a. qabaqcadan söyləmək
- İşçini, sadəcə, qabiliyyətinə və təcrübəsinə görə işə götürmək

80 Prosesin idarə edilməsinin ənənəvi sxemində eks-əlaqənin rolü nədir?

- Məhsulun təkrar layihələndirilməsi
- Alıcıının müəssisədən ayrı düşməsinə yol verməmək
- Düzgün cavab yoxdur
- Alıcıını real prosesə cəlb etmək
- Alıcıını və onun əhatəsini tanımaq üçün məlumatları toplamaq

81 Avtoishehsal nədir?

- heç biri
- təkrar istehsal
- avtomobil istehsalı
- istehsal etmək qabiliyyətinin daim istehsal edilməsi
- istehlak etmək qabiliyyətinin daim istehsal edilməsi

82 Reinjinirinqin tətbiq olunmadığı sahələr hansılardır?

- virtual komandanın və intellektual mülkiyyətin reinteqrasiyası
- məsələnin və biliklərin reinteqrasiyası
- işçi qüvvəsinin və biliklərin reinteqrasiyası
- biliklərin reinteqrasiyası
- məsələnin və işçi qüvvəsinin reinteqrasiyası

83 Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlanara bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır. Bu ifadə kinetik sahibkarlığın infrastrukturunun hansı elementlərinə aiddir,

- daxili səbəblərdən törənmiş əməkdaşlığı və təlim üçün şəbəkələr
- eyni zamanlı iş üçün imkanların yaradılması
- adaptasiya vasitələri
- xüsusi alıcılara xidmətin texnoloji prosesi
- minimal zaman məsrəfli sazişlər üçün informasiya texnologiyaları

84 Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir, alıcı hadisələrinə reaksiya vermək-müəssisənin bütün zəruri proseslərini işə salmaq deməkdir; satış, marketinq, yeni məhsulun işlənib hazırlanması-bunların hamısı bir alıcı üçün edilir. Bu ifadə kinetik sahibkarlığın infrastrukturunun hansı elementlərinə aiddir,

- daxili səbəblərdən törənmiş əməkdaşlığı və təlim üçün şəbəkələr
- eyni zamanlı iş üçün imkanların yaradılması
- adaptasiya vasitələri
- xüsusi alıcılara xidmətin texnoloji prosesi
- minimal zaman məsrəfli sazişlər üçün informasiya texnologiyaları

85 Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlər fasıləsiz və bir anlığa, partiyalarla deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur. Bu ifadə kinetik sahibkarlığın infrastrukturunun hansı elementlərinə aiddir,

- eyni zamanlı iş üçün imkanların yaradılması
- daxili səbəblərdən törənmiş əməkdaşlığı və təlim üçün şəbəkələr
- minimal zaman məsrəfli sazişlər üçün informasiya texnologiyaları
- xüsusi alıcılara xidmətin texnoloji prosesi
- adaptasiya vasitələri

86 Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir, şəbəkə onlara kiminlə, nə zaman və harada olursa, olsun görüşməyə, əlaqə yaratmağa kömək edir. Bu ifadə kinetik sahibkarlığın infrastrukturunun hansı elementlərinə aiddir,

- adaptasiya vasitələri
- daxili səbəblərdən törənmiş əməkdaşlığı və təlim üçün şəbəkələr
- eyni zamanlı iş üçün imkanların yaradılması
- minimal zaman məsrəfli sazişlər üçün informasiya texnologiyaları
- xüsusi alıcılara xidmətin texnoloji prosesi

87 Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılılığı dəyişərək, tapşırıqları təkrar bələşdürürlək problemə eyni zamanda müraciət etməyə imkanını yaradır. Prosessual məsələlərin xətti ardıcılılığı qeyri-səmərəlidir. Bu ifadə kinetik sahibkarlığın infrastrukturunun hansı elementlərinə aiddir,

- adaptasiya vasitələri
- eyni zamanlı iş üçün imkanların yaradılması
- daxili səbəblərdən törənmiş əməkdaşlığı və təlim üçün şəbəkələr
- minimal zaman məsrəfli sazişlər üçün informasiya texnologiyaları

- xüsusi alıcılara xidmətin texnoloji prosesi

88 fəhlələr, işçilər prosesin getdikcə çox hissələrini öyrənməlidir (yəni, uğurlu koordinasiya etmək bacarığı olmalıdır), bilik öz hərəkətlərini məqsədyönlü koordinasiya etmək bacarığıdır, əgər adam ixtisaslaşmış, digərlərindən uzaqlaşmışsa, onda o, öz hərəkətlərini koordinasiya edə bilmir, sadəcə ayrı-ayrı sadə komandaları yerinə yetirir. Cümləni tamamlayın.

- məhsuldar qüvvələrin reinteqrasiyası
- məsələnin reinteqrasiyası
- işçi qüvvəsinin reinteqrasiyası
- biliklərin reinteqrasiyası
- məkanın reinteqrasiyası

89 prosesin kiçik deyil, böyük hissələrini yerinə yetirməyə və koordinasiya etməyə imkan verir, çox funksionallığı, işçilərin rotasiyasını, deixtisaslaşmanı və prosesə əmlak hüququnu dəstəkləyir. Fəhlələrə avtonom komandalara əsasən işləməyə və ayrı-ayrı əməliyyatları deyil, integrallaşmış prosesləri koordinasiya etməyə imkan yaradır. Cümləni tamamlayın.

- məkanın reinteqrasiyası
- məhsuldar qüvvələrin reinteqrasiyası
- məsələnin reinteqrasiyası
- işçi qüvvəsinin reinteqrasiyası
- biliklərin reinteqrasiyası

90 daha kiçik proseslərin yarımməsələlərini və onlarla bağlı fəaliyyətləri daha iri integrasiyallaşmış bloklara və komplekslərə birləşdirir, hissələrin, komponentlərin, seqmentlərin sayını azaldır və onlardan məhsullar və proseslər təşkil edir. Cümləni tamamlayın.

- məhsuldar qüvvələrin reinteqrasiyası
- məkanın reinteqrasiyası
- məsələnin reinteqrasiyası
- işçi qüvvəsinin reinteqrasiyası
- biliklərin reinteqrasiyası

91 Kinetik sahibkarlıq kinetik infrastrukturun hansı elementlərinə əsaslanır?

- eyni vaxtda işləmək üçün imkanların yaradılması
- bütün cavablar doğrudur
- ayrı-ayrı alıcılara xidmətin texnoloji prosesi
- uyğunlaşdırma vasitələri
- minimal zaman məsrəfləri ilə əqdlər üçün informasiya texnologiyaları

92 inersiya hissəsi nədir?

- informasiya mikroiqtisadiyyatı modellərində tələb əyrisinin üfüqi hissəsi
- informasiya makroiqtisadiyyatı modellərində tələb əyrisinin şaquli hissəsi
- informasiya makroiqtisadiyyatı modellərində tələb əyrisinin üfüqi hissəsi
- heç biri
- informasiya mikroiqtisadiyyatı modellərində tələb əyrisinin şaquli hissəsi

93 Kinetik sahibkarlığın inkişafının əsas infrastruktur elementlərinə aiddir.

- Prosessual məsələlərin xətti ardıcılılığı
- Spontan əməkdaşlıq və təlim üçün şəbəkələr, ayrı-ayrı alıcılara xidmətin texnoloji prosesi, uyğunlaşma vasitələri və s.
- Prosessual məsələlərin xətti ardıcılığı, lokal şəbəkələr
- Lokal şəbəkələr, çeviklik qabiliyyəti
- Sadəcə çeviklik qabiliyyəti

94 Prosesin idarə olunmasının integrasiyalı sxemində alıcının rolü nədən ibarətdir?

- Düzgün cavab yoxdur
- Prosesin sahiblərinə, işgüzər tərəfdaşlarına və ya şəriklərə çevrilirlər
- Keçmişin kütləvi istehlakçıları olurlar
- Satışların obyekti olurlar
- Yalnız informasiyanın göndərilməsi üçün istifadə olunurlar

95 Reinjinirinq prinsiplərinin tətbiqi işçi vahidlərin və işlərin təşkilində hansı dəyişikliklərlə nəticələnməlidir?

- Düzgün cavab yoxdur
- Funksional bölmələrdən proses komandalara, sadədən çoxplanlıya;
- Proses komandalardan funksional bölmələrə, sadədən çoxplanlıya;
- Funksional bölmələrdən proses komandalara, çoxplanlıdan sadəyə;
- Proses komandalardan funksional bölmələrə, çoxplanlıdan sadəyə;

96 10–90 qaydasının məğzi nədən ibarətdir?

- İstehsalat proseslərinin böyük sayıda əməliyyatlara bölünməsi və onların koordinasiyası
- Mühəndisin görmədiyi qarşılıqlı əlaqələrin, prosesin hissələrinin sayının azaldılması
- Birlikdə daha çox dəyər əlavə edən bütün əməliyyatları birləşdirmək
- Dəyər əlavə etməyən fəaliyyətlərin aradan qaldırılması
- Proseslərin potensial təkmilləşdirilməsini əməliyyatlar sferasında əldə etmək

97 Virtual korporasiyanın əsasını neçə element təşkil edir?

- 5
- 2
- 4
- 3
- 6

98 Metrikaların tətbiq sahəsi neçə bölməyə ayrıılır:

- 2
- 6
- 5
- 4
- 3

99 Dekompozisiyanı neçə səviyyədə aparırlar,

- 5
- 6
- 2
- 3
- 4

100 Layihə planı neçə məcburi elementdən ibarətdir,

- 5
- 6
- 2
- 3
- 4

101 Layihələrin idarə edilməsi necə işarə olunur,

- TT
- PP
- TM
- PT
- PM

102 İnnovasiyalar üçün maneələrin növləri hansılardır,

- ümumi və xüsusi
- kənar və daxili
- kənar və yaxın
- daxili və xarici
- daxili və xüsusi

103 Bütövlükdə texnoloji prosesə təsir göstərmək üçün yetərincə radikal deyildir., bunlar daha çox biznes üçün ayrı-ayrı imkanların mühüm tərkib hissələridir (məsələn, hava ilə doldurulan təkərlər, lak və boyası örtükləri). Bu ifadə innovasiyanın hansı növünə aid edilir,

- çevik avtomatlaşdırılmış istehsalat üçün sənaye robotu
- innovasiya-modifikasiyalar
- baza innovasiyaları
- makroinnovasiyalar
- yeni məhsullar və yeni proseslər

104 Birlikdə texnoloji inkişafa güclü təkan verən ayrı-ayrı innovasiya-lardır (məsələn, transformatorlar, qaz-turbin mühərrikləri, biotexnologiyalar). Bu ifadə innovasiyanın hansı növünə aid edilir,

- innovasiya-modifikasiyalar
- makroinnovasiyalar
- çevik avtomatlaşdırılmış istehsalat üçün sənaye robotu
- yeni məhsullar və yeni proseslər
- baza innovasiyaları

105 Sahələrdə, iqtisadiyyatda və bütövlükdə cəmiyyətdə köklü dəyişikliklərə səbəb olan yeni məhsullar və texnologiyalardır. Bu ifadə innovasiyanın hansı növünə aid edilir,

- çevik avtomatlaşdırılmış istehsalat üçün sənaye robotu
- innovasiya-modifikasiyalar
- baza innovasiyaları
- makroinnovasiyalar
- yeni məhsullar və yeni proseslər

106 İnnovasiyaların neçə kateqoriyasını ayırd edirlər,

- 2
- 4
- 5
- 6
- 3

107 Korporativ kompüter şəbəkələrində iş necə adlanır,

- DARPA
- DENDRAL
- CSCW
- MYCIN
- ESPRIT

108 CSCW nəyi bildirir,

- korporativ kompüter şəbəkələrində iş
- insan gözünü modelləşdirən və onu beyninə əlaqələndirən sistem
- maşın intellekti qabiliyyəti
- çoxlu miqdarda prosessoru olan paralel kompüter
- məntiqi terminlərdə programlaşdırma

109 Virtual korporasiyanın əsasını neçə element təşkil edir,

- 2
- 4
- 5
- 6
- 3

110 Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, Paralel layihələndirmə sistemlərindən istifadə olunur ki, bu da məhsulun işləniləb hazırlanması üzrə çapraz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarıır. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- xidmət
- çıxış logistikası
- giriş logistikası
- istismar
- marketinq

111 Innovasiyaların aşağıdakı növü mövcud deyil?

- Marketinq
- Təşkilati
- Sosial
- Texnoloji
- Elmi

112 İqtisadi innovasiya anlayışı ilk dəfə hansı əsərdə işlənilmişdir?

- “Sinqollar nəzəriyyəsi”
- “İqtisadi inkişaf nəzəriyyəsi”
- “Üçüncü dalğa”
- “Postsənaye cəmiyyəti”
- “Postiqtisadi cəmiyyəti”

113 İqtidai innovasiaya anlayışı kim tərəfindən verilmişdir?

- Y.Xayaşı
- Y.Şumpeter
- T.Stouner
- F.Maxlub
- R.Karts

114 Virtual korporasiyanın əsasını neçə element formalasdırır?

- 6]
- 4
- 3
- 2
- 5

115 Innovasiyaların neçə kateqoriyası vardır?

- 3
- 2
- 6
- 5
- 4

116 Aşağıda sadalananlardan layihə planının məcburi elementi olmayanı göstərin:

- Bütün cavablar doğrudur
- Aralıq və son müddətlər
- Büdcə və müddətlər
- Layihənin təsviri
- Risklərin idarə olunması

117 Aşağıda sadalananlardan innovasiyaların kateqoriyalara aid olanı göstərin:

- Makroinnovasiyalar
- İnnovasiya təfəkkürü
- İnnovasiyaların idarə edilməsi
- İnnovasiya cəmiyyəti
- Yaradıcı düşüncə

118 Aşağıda sadalananlardan innovasiyaların kateqoriyalara aid olanı göstərin:

- Yaradıcı düşüncə
- İnnovasiyaların idarə edilməsi
- İnnovasiya cəmiyyəti
- Baza innovasiyaları
- İnnovasiya təfəkkürü

119 İxtira nədir?

- Yeni ideyaların yaradılması və tətbiqi hesabına müəssisənin iqtisadi potensialında məqsədyönlü dəyişiklikdir
- İnfomasiya texnologiyaları sahəsində ideyalardır
- İdeyanın ağlabatan məsrəflərlə geniş tətbiqidir
- İndiyədək naməlum ideyadır
- Yeni texnologiyaların tətbiqi ilə ideyalardır

120 İnnovasiya nədir?

- Yeni texnologiyalar sahəsində ideyalardır
- Laboratoriya şəraitində fəaliyyət göstərən ideyadır
- İndiyədək məlum olmayan və reallığa çevrilən ideyadır
- İdeyanın ağlabatan məsrəflərlə geniş tətbiqidir
- Yeni texnologiyaların tətbiqidir

121 Hansı konsepsiyyaya əsasən biliklərə firmanın qeyri-maddi aktivləri kimi baxılır?

- Kompüter korporasiyası
- Komanda işi olan firma
- Virtual komanda
- Virtual korporasiya
- Biliklər korporasiyası

122 Mikrosəviyyədə iqtisadi subyektlərin məqsəd göstəriciləri hansılardır?

- istehlakçı üçün –faydalılıq,istehsalçı üçün – istehsalın keyfiyyəti,firma üçün istehsalın həcmi
- istehlakçı üçün – istehsalın keyfiyyəti,istehsalçı üçün –pul,firma üçün- istehsalın həcmi
- istehlakçı üçün –faydalılıq,istehsalçı üçün –mənfiət,firma üçün- istehsalın həcmi

- istehlakçı üçün –faydalılıq,istehsalçı üçün –istehsalın həcmi,firma -üçün mənfəət
- istehlakçı üçün –faydalılıq,istehsalçı üçün – istehsalın keyfiyyəti,firma üçün mənfəət

123 Asimmetrik informasiyalı bazarların tədqiqinə görə 2001-ci ildə iqtisadiyyat sahəsi üzrə Nobel mükafatı alan alım kimdir?

- V.İnozemtsev
- C.Stiqler
- M.Spens
- Q.Bekker
- Z.Bauman

124 İformasiya iqtisadiyyatında fərdin ali fəaliyyət prosesi nədir?

- predmetlərin istehsal prosesi
- predmetlərin istehlak prosesi
- istehsalın (qurucu yaradıcı prosesin) nəticəsi
- vahid istehsal-istehlak prosesi
- yaradıcı istehlakın nəticəsi

125 Fəliyət modeli C.Akerlof tərəfindən təklif edilmiş Limonlar bazarında hansı keyfiyyətə malik məhsullar təklif edilir?

- pis
- yüksək
- ISO beynəlxalq standartına uyğun
- ölkənin dövlət standartına uyğun
- orta

126 Hansı halda bazarda asimmetrik informasiya baş verir?

- iştirakçılarından heç biri səhih informasiyaya malik olmur
- razılaşmanın bütün iştirakçıları zəruri informasiyaya malik olmurlar
- satıcı informasiya üstünlüğünə malikdir
- razılaşmanın bütün iştirakçıları zəruri informasiyaya malik olurlar
- alıcı informasiya üstünlüğünə malikdir

127 Klub tarazlığı hansı göstəricilərlə xarakterizə olunur?

- nemətin qiyməti və buraxılışın həcmi
- nemətin həcmi və klub üzvlərinin sayı
- buraxılışın həcmi və istehlakın həcmi
- istehlakın həcmi və klub üzvlərinin sayı
- nemətin qiyməti və klub üzvlərinin sayı

128 Yaradıcı işçinin tarazlıq modelində gəlirin qiyməti hansı vahidlərlə ölçülür?

- pul vahidləri / zaman vahidləri
- zaman vahidləri / pul vahidləri
- pul vahidləri
- zaman vahidləri
- pul vahidləri / zaman vahidləri

129 Klub neməti hansı xassəyə malikdir?

- mümkünlik
- faydalılıq
- istisnaedilməzlik
- rəqabətsizlik

- kütləvilik

130 İformasiya iqtisadiyyatında istehsal-istehlak funksiyası hansı parametrdən asılıdır?

- pul gəlirindən
- faydalılıq kəmiyyətindən
- sərf olunmuş əməyin həcmindən
- fərdin yaradıcı qabiliyyətindən
- istehlak olunan nemətin həcmindən

131 Şəbəkə neməti təminatı üçün nəzərdə tutulmuşdur.

- şəxslərarası qarşılıqlı əlaqənin
- sağlamlığın
- mənəvi nemətin
- maddi nemətin
- peşəkar ünsiyyətin

132 İformasiya iqtisadiyyatında istehsal-istehlak funksiyasının xassəsi deyil:

- son məhsulun azalması
- azalma
- məhdudluq
- artma
- sıfır gəlirin sıfır nəticəsi

133 İformasiya iqtisadiyyatında istehsal-istehlak məhsuludur:

- insanın ali fəaliyyətinin peşəkarlığı
- insanın ali fəaliyyətinin keyfiyyəti
- insanın ali fəaliyyətinin davamlılığı
- insanın ali fəaliyyətinin həcmi
- insanın ali fəaliyyətinin səviyyəsi

134 Gəlirin son məhsulu istehsal-istehlak funksiyasının törəməsidir və aşağıdakı düsturla ifadə olunur:

- $MRC = 1(1 - t)$
- $MWS = \Delta W / \Delta S$
- $MW = \Delta W / I$
- $MWC = \Delta W / \Delta C$
- $MWC = MWS$

135 Kreativ kapitalın amortizasiya norması –

- İstehlakın həcmi və gözləmənin müddətidir
- α fərdin kreativ rifahının il ərzində nisbi azlamasına bərabər olan ədaddir
- İstehlakın dəyişməz qaldığı şəraitdə investisiyaların həcminin 1 rubl artmasıdır
- Kreativ kapitala qoyulan investisiyaların həcmidir
- Fərdin həyatı ərzində investisiya impulsu nəticəsində ali fəaliyyəti müddətinin məcmu artımıdır

136 $MWS = \Delta W / \Delta C$ – düsturu nəyi ifadə edir?

- Yığıma meyilin son həddi
- İstehlakın son məhsulu
- Yığımın son məhsulu
- Gəlirin son məhsulu
- İstehlaka meyilin son həddi

137 Fərdin həyatı ərzində investisiya impulsu nəticəsində ali fəaliyyəti müddətinin məcmu artımı

- Sonsuzadək azalan həndəsi silsilənin cəmi kimi hesablanır
- İstehlakin son məhsuludur
- α fərdin kreativ rifahının il ərzində nisbi azalmasına bərabər olan
- Kreativ öyrənmə qabiliyyətini xarakterizə edir
- Fərdin yaradıcılıq fəaliyyəti qabiliyyətini tədricən itirməsidir

138 Məqsəd izokvanti

- İstehlakin dəyişməz qaldığı şəraitdə investisiyaların həcminin 1 rubl artması nəticəsində fərdin kreativ rifahın artımıdır
- Kreativ öyrənmə qabiliyyətini xarakterizə edir
- α fərdin kreativ rifahının il ərzində nisbi azalmasına bərabər olan ədəddir
- Hər biri qarşıya qoyulmuş məqsədə nail olmayı təmin edən “gözləmə vaxtı-pul məsrəfləri” topulları çoxluğunun təsviridir
- İstehlakin son məhsulu ilə investisiyaların son məhsulunun bərabərdir

139 Klub tarazlığı nöqtəsi:

- “Say-həcm” Əyrisi ilə “həcm-say” əyrisinin kəsişdiyi nöqtədir
- İstehlakin son məhsulu ilə investisiyaların son məhsulunun bərabərdir
- Hər biri qarşıya qoyulmuş məqsədə nail olmayı təmin edən “gözləmə vaxtı-pul məsrəfləri” topulları çoxluğunun təsviridir
- İstehlakin dəyişməz qaldığı şəraitdə investisiyaların həcminin 1 rubl artması nəticəsində fərdin kreativ rifahın artımıdır
- Fərdin yaradıcılıq fəaliyyəti qabiliyyətini tədricən itirməsidir

140 İnfomasiyanın assimmetriyası

- Elə bir vəziyyətdir ki, əqdin ayrı-ayrı iştirakçıları lazımi infomasiyaya yetərli dərəcədə malik deyillər
- İstehlakin dəyişməz qaldığı şəraitdə investisiyaların həcminin 1 rubl artması nəticəsində fərdin kreativ rifahın artımıdır
- “Say-həcm” Əyrisi ilə “həcm-say” əyrisinin kəsişdiyi nöqtədir
- Fərdin yaradıcılıq fəaliyyəti qabiliyyətini tədricən itirməsidir
- İstehlakin son məhsulu ilə investisiyaların son məhsulunun bərabərdir

141 Yaradıcı sahibkarın tarazlığı:

- yığımın verilən kəmiyyəti şəraitində onun maksimum rifah səviyyəsinə çatdığını vəziyyətdir
- mənfəətin verilən kəmiyyəti şəraitində onun maksimum rifah səviyyəsinə çatdığını vəziyyətdir
- istehakın verilən kəmiyyəti şəraitində onun maksimum rifah səviyyəsinə çatdığını vəziyyətdir
- istehsalın verilən kəmiyyəti şəraitində onun maksimum rifah səviyyəsinə çatdığını vəziyyətdir
- kapitalın verilən kəmiyyəti şəraitində onun maksimum rifah səviyyəsinə çatdığını vəziyyətdir

142 İqtisadiyyat neçə növ tədqiqat metodundan istifadə edir?

- 6
- 5
- 3
- 2
- 4

143 Infoirmasiya terminini kimin sayəsində elmi dövriyyəyə daxil olunmuşdur?

- E.Fromm
- Q.Bekker
- D.Bell
- M.Kastel
- A.Berqson

144 İnfomasiya termini neçənci illərdə geniş elmi dövriyyəyə daxil olmuşdur?

- 1996-1998
- 1985-1990
- 1970-1980
- 1956-1965
- 1990-1995

145 Beynəlxalq informasiya cəmiyyəti günü hansı tarixdədir?

- 17 iyun
- 15 iyun
- 17 may
- 17 avqust
- 15 may

146 Yaradıcı sahibkarın tarazlığı modeli informasiya iqtisadiyyatının hansı modelinə aiddir

- sənaye
- informasiya
- praktik
- nəzəri
- ənənəvi

147 limon bazarı modeli informasiya iqtisadiyyatının hansı modelinə aiddir

- sənaye
- informasiya
- praktik
- nəzəri
- ənənəvi

148 Mainstream nədir

- ikinci istiqamət
- xüsusi istiqamət
- ümumi istiqamət
- başlıca istiqamət
- brinçi istiqamət

149 Empeiria nədir

- xüsusi
- nəzəriyyə
- ümumi
- təcrübə
- metod

150 İnfomasiya iqtisadiyyatına nəzərən iqtisadiyyat termini hansı müxtəlif anlayışları ifadı edir

- ümumi və xüsusi
- makro və mikro
- sənaye və infomasiya
- sadə və mürəkkəb
- praktik və nəzəri

151 Fiziokratiya məktəbinin banisi

- V.Vernadskiy
- K.Marks
- F.Kene

- A. Monkretyen
- A.Marşall

152 Neoklassik məktəbin banisi

- D.Rikardo
- K.Marks
- F.Kene
- A. Monkretyen
- A.Marşall

153 Merkantilizm məktəbinin banisi

- V.Vernadskiy
- K.Marks
- F.Kene
- A. Monkretyen
- A.Marşall

154 İqtisadiyyat terminindən hansı anlayışları ifadə etmək üçün istifadə edilir?

- İqtisadiyyat insanın unikal şəxsi keyfiyyətləri ilə əlaqədar olan və subyektiv xarakter daşıyan şüur məhsuludur
- İqtisadiyyat hər hansı subyektiv qiymətləndirmədən asılı olmayan obyektiv reallıqdır
- Maddi nemətlərin istehsal və istehlakı proseslərinin həyata keçirildiyi ictimai həyat sferasıdır
- İqtisadiyyat insanın həyatı üçün zəruri olan nemətlərin yaradıldığı, bülüşdürüldüyü və bu proseslərin öyrənildiyi ictimai həyat sferasıdır
- İqtisadiyyat nemətlərin yaradılması, bölgüsü və istifadəsi proseslərini öyrənən elmdir

155 İqtisadçı alımlardən hansı ilk dəfə kreativ meyarı iqtisadi inkişafın başlıca amili hesab etmişdir?

- Harri Bekker
- Ziqmund Bauman
- Manuel Kastels
- Con Helbreyt
- Yozef Şumpeter

156 Informasiya cəmiyyətinin hansı meyarı daha önəmlü sayılır?

- İstehlak meyarı
- Texnoloji meyar
- Kreativ meyar
- İqtisadi meyar
- Məkan meyarı

157 Informasiya cəmiyyətinin iqtisadi meyarından ilk dəfə kim istifadə etmişdir?

- Fridrix List
- Mark Porat
- Daniel Bell
- Yozef Şumpeter
- Frits Mahlup

158 Meynstrim nədir?

- Əsas istiqamət və ya ana xətdir
- Sənaye iqtisadiyyatıdır
- İqtisadi məktəbdür
- Liberal iqtisadi nəzəriyyələr sistemidir
- Ənənəvi iqtisadiyyatdır

159 İformasiya iqtisadiyyatı termininin meydana gəlməsi kimin adı ilə bağlıdır?

- C.Helbreytin
- Y.Şumpeterin
- H.Bekkerin
- M.Kastelsin
- Z.Baumanın

160 İformasiya cəmiyyətinin tərifini verərkən iqtisadşılar hansı meyarlardan istifadə edirlər?

- iqtisadi,əmək,pul,rifah,sosial əlaqələr
- iqtisadi,əmək,məkan,dəyər,sərvət
- texnoloji,dəyər,sərvət,rifah,pul
- texnoloji, iqtisadi, əmək,məkan,istehlak,kreativ
- kapital,dəyər,sərvət,tələbat,kreativ

161 Sivilizasiyanın informasiya mərhələsinə keçidi nə zaman başlanmışdır?

- bir neçə yüzillik bundan əvvəl
- 1910-cu illərdə
- 1880-ci illərdə
- 1860-ci illərdə
- bir neçə on illik bundan əvvəl

162 İformasiaya cəmiyyəti termini ilk dəfə hansı alim tərəfindən işlənilmişdir?

- M.Porat
- Y.Massuda
- Y.Xayaşı
- T.Stouner
- H.Şiller

163 İformasiaya cəmiyyətinin əsas məhsulları nədir?

- Demokratiya və informasiya
- Cəmiyyət və texnologiya
- Informasiya və cəmiyyət
- Bilik və informasiya
- Informasiya və texnologiya

164 İformasiaya cəmiyyəti nədir?

- Postsənaye cəmiyyətinin nəzəri konsepsiyası
- İformasiya texnologiyasına əsaslanan cəmiyyət
- İformasiya resurslarına əsaslanan cəmiyyət
- Bilik cəmiyyətin elmi konsepsiyası
- Elektron demokrasiyasının konsepsiyası

165 Mikrosəviyyədə informasiya iqtidadiyyatının yerinə yetirdiyi funksiyaya aid misal göstərin.

- Elektron nazirlik
- Elektron region
- İformasiya cəmiyyəti
- İnsan kapitalı
- Elektron ofis

166 Mikrosəviyyədə informasiya iqtidadiyyatının əsas vəzifəsi nədir?

- Kreativ rifahın yaradılması

- Informasiya injinerinqin inkişafı
- Iqtisadi proseslərin avtostrukturlaşması
- Iqtisadi proseslərin avtomatlaşdırılması
- Təsərrüfat alqoritmlərinin sahibkarlıq subyektlərinin yaradılması

167 Informasiya iqtidadiyyatının əsas xüsusiyyəti nədir?

- Innovasiyalara əsaslanmaq
- İnsan kapitalının rasional fəaliyyəti
- Kütləviliyə istiqamətləmə və təsərrufat əlaqələrinin qloballığı
- İctimai rifahın geniş tətbiqi
- Kreativ rifahın geniş tətbiqi

168 Informasiya iqtidadiyyatının inkişafının əsas mərhələsi nədir?

- İctimai rifahın yüksəlməsi
- İnsan kapitalının geniş təyinatı
- Innovasiya iqtisadiyyatının yaranması
- Biliklər istehsalı
- İstehsalda informasiya texnologiyalarının geniş tətbiqi

169 XXI əsrдə formalaşmış informasiya iqtisadiyyatı nəzəriyyəsini aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- iqtisadiyyatın özünütənzimləməsi
- dövlətin müdaxiləsi
- iqtisadiyyatın mədəniyyətə təsiri
- yaradıcı əməyin dominantlığı
- mədəniyyətin iqtisadiyyata təsiri

170 XX əsrin ikinci yarısında formalaşmış iqtisadi imperializm nəzəriyyəsini aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- iqtisadiyyatın özünütənzimləməsi
- dövlətin müdaxiləsi
- iqtisadiyyatın mədəniyyətə təsiri
- yaradıcı əməyin dominantlığı
- mədəniyyətin iqtisadiyyata təsiri

171 XX əsrin ortalarında formalaşmış Keynsçilik məktəbini aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- iqtisadiyyatın özünütənzimləməsi
- dövlətin müdaxiləsi
- iqtisadiyyatın mədəniyyətə təsiri
- yaradıcı əməyin dominantlığı
- mədəniyyətin iqtisadiyyata təsiri

172 XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşmış institusionalizm nəzəriyyəsini aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- iqtisadiyyatın özünütənzimləməsi
- dövlətin müdaxiləsi
- iqtisadiyyatın mədəniyyətə təsiri
- yaradıcı əməyin dominantlığı
- mədəniyyətin iqtisadiyyata təsiri

173 XIX əsrin ikinci yarısında formalaşmış neoklassik məktəbi aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- iqtisadiyyatın özünütənzimləməsi
- dövlətin müdaxiləsi
- iqtisadiyyatın mədəniyyətə təsiri
- yaradıcı əməyin dominantlığı
- mədəniyyətin iqtisadiyyata təsiri

174 XIX əsrin ikinci yarısında formalaşmış Avstriya məktəbini aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- kənd təsərrüfatı əməyinin üstünlüyü
- bazar sisteminin böhranı
- əl əməyinin üstünlüyü
- bazarların formalaşması
- istehlakın artması

175 XIX əsrin ortalarında formalaşmış marksizm nəzəriyyəsini aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- istehlakın artması
- əl əməyinin üstünlüyü
- kənd təsərrüfatı əməyinin üstünlüyü
- bazarların formalaşması
- bazar sisteminin böhranı

176 XVIII əsrin ikinci – XIX əsrin birinci yarısında formalaşmış klassik məktəbi aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- istehlakın artması
- əl əməyinin üstünlüyü
- kənd təsərrüfatı əməyinin üstünlüyü
- bazarların formalaşması
- bazar sisteminin böhranı

177 XVIII əsrin ikinci yarısında formalaşmış fiziokratiya nəzəriyyəsini aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir


- bazarların formalaşması
- kənd təsərrüfatı əməyinin üstünlüyü
- əl əməyinin üstünlüyü
- bazar sisteminin böhranı
- istehlakın artması

178 XVII əsrə formalaşmış merkantilizm nəzəriyyəsini aşağıdakılardan hansı iqtisadi hadisə xarakterizi edir

- kənd təsərrüfatı əməyinin üstünlüyü
- bazarların formalaşması
- istehlakın artması
- bazar sisteminin böhranı
- əl əməyinin üstünlüyü

179 İqtisadiyyat – rifahın yaranması, bölgüsü və istifadəsini öyrənən elmdir. Bu halda iqtisadiyyat özündə insanın unikal şəxsi keyfiyyətlərindən asılı olan şüur məhsulunu əks etdirir və buna görə də subyektiv xarakter daşıyır. Bu ifadə iqtisadiyyatın hansı növünə aid edilir

- mikro
- makro
- praktik
- sənaye



nəzəri

180 İqtisadiyyat – rifah, yəni, insanın həyatı və inkişafı üçün vacib olan obyektlərin yarandığı, bölüşdürüldüyü və istifadə olunduğu ictimai həyat sferasıdır. Bu ifadə iqtisadiyyanın hansı növünə aid edilir

- mikro
- makro
- praktik
- sənaye
- nəzəri

181 İstehlak meyarına qarşı irəli sürürlən etirazlara aiddir:

- İnfomasiya sektoruna məhz nələrin aid edilməli olduğu məsələsinin həlli zamanı gizli şərhlərdən və qiymətləndirici mühakimələrdən qaçmaq mümkün deyildir.
- İnfomasiyanın yaradılması və yayılması çox vaxt reklam şirkətlərinin və siyasi partiyaların məqsədlərinə tabe edilmişdir.
- İnfomasiya cəmiyyətinin hərəkətverici qüvvəsi intellektuallardan və texniki ziyalılardan ibarət olan yeni sinifdir.
- Texnologiyalar sosial sahədən ayrıla bilməz, onlar sosial sahənin tərkib hissəsidir.
- Şəbəkənin dəqiq tərifini vermək çox çətindir.

182 İqtisadi meyara qarşı irəli sürürlən etirazlara aiddir:

- İnfomasiya sektoruna məhz nələrin aid edilməli olduğu məsələsinin həlli zamanı gizli şərhlərdən və qiymətləndirici mühakimələrdən qaçmaq mümkün deyildir.
- İnfomasiya istehlakı artdıqca infomasiyanın reallığı eks etdirmək qabiliyyəti azalır.
- İnfomasiya istehlakı həcminin artması insanın infomasiya ilə həddindən artıq yüksəlməsinə gətirib çıxarır.
- İnfomasiyanın yaradılması və yayılması çox vaxt reklam şirkətlərinin və siyasi partiyaların məqsədlərinə tabe edilmişdir.
- İnfomasiya cəmiyyətinin hərəkətverici qüvvəsi intellektuallardan və texniki ziyalılardan ibarət olan yeni sinifdir.

183 Texnoloji meyara qarşı irəli sürürlən etirazlara aiddir:

- İnfomasiya istehlakı həcminin artması insanın infomasiya ilə həddindən artıq yüksəlməsinə gətirib çıxarır.
- Kabel və peyk televiziyası, kompüter şəbəkələri, fərdi kompüterlər, yeni ofis texnologiyaları infomasiya cəmiyyətinin yaranmasının əlaməti kimi qəbul olunur.
- İnfomasiya cəmiyyətinin hərəkətverici qüvvəsi intellektuallardan və texniki ziyalılardan ibarət olan yeni sinifdir.
- Şəbəkənin dəqiq tərifini vermək çox çətindir.
- Cəmiyyətdə infomasiya-telekommunikasiya texnologiyalarının həcminin ağlabatan ölçü vahidi yoxdur.

184 Texnoloji meyara qarşı irəli sürürlən etirazlara aiddir:

- İnfomasiya istehlakı artdıqca infomasiyanın reallığı eks etdirmək qabiliyyəti azalır.
- Şəbəkənin dəqiq tərifini vermək çox çətindir.
- Texnologiyalar sosial sahədən ayrıla bilməz, onlar sosial sahənin tərkib hissəsidir.
- Yeni texnologiyalar infomasiya cəmiyyətinin yaranmasının əlaməti kimi qəbul olunur.
- İnfomasiya cəmiyyətinin hərəkətverici qüvvəsi intellektuallardan və texniki ziyalılardan ibarət olan yeni sinifdir.

185 İnstitusionalizm iqtisadi məktəbində iqtisadi dominant nədir?

- kənd təsərrüfatı əməyinin üstünlüyü
- bazarların formallaşması, ticarət sferasının genişlənməsi
- yaradıcı əməyin üstünlüyü
- təsərrüfat həyatına mədəni faktorların təsirinin güclənməsi
- fiziki əməyin və manufaktura istehsalının üstünlüyü

186 Nəzəri iqtisadiyyatda iqtisadi məktəb necə formalasılır?

- Nəzəri iqtisadiyyat əsasında formalasır
- Eyni vaxtda mövcud olan ziddiyyətli nəzəriyyələr sistemi sayəsində

- Bir-birilə uzlaşan nəzəriyyələr sisteminin yaradılması üçün təməl olan nəzəriyyə kimi formalaşır
- Ayrı-ayrı iqtisadçı alımlar tərəfindən yaradılır
- Təcrübi iqtisadiyyat əsasında formalaşır

187 XVIII-XIX əsrlərdə olan iqtisadi məktəblərin nümayəndələrini sadalayın

- F.Kene, A.Marşal, Y. Şumpeter, H.Bekker, K.Marks, C.Keyns
- Y. Şumpeter, H.Bekker, F.Kene, A.Smit, K.Marks, C.Keyns
- A.Smit, F.Kene, K.Marks, K.Menger, A.Marşal, T.Veblen
- M.Kastels, A.Smit, C.Keyns, H.Bekker, A.Marşal, K.Marks
- K.Marks, A.Smit, F.Kene, A.Marşal, T.Veblen, K.Menger

188 İqtisadi dominant nədir?

- ticarət sferasının genişlənməsi
- bazarların formalaşması
- fiziki əməyin dəyərin mənbəyi olması
- iqtisadi sistemin fəaliyyətini müəyyən edən hadisə
- təbiətin hökmranlığı

189 Liberal istiqamətə hansı iqtisadi məktəblər aiddir?

- merkantilizm, fiziokratiya, maltusçuluq, iqtisadi imperializm, marjinalizm, marksizm, tarixi məktəb;
- utopik sosializm, merkantilism, fiziokratiya, marksizm, tarixi məktəb, institucionalizm, monetarizm;
- klassik, neoklassik, marksizm, marjinalizm, institucionalizm, fiziokratiya, tarixi məktəb;
- fiziokratiya, klassik siyasi iqtisad, maltusçuluq, marjinalizm, neoklassik məktəb, monetarizm, iqtisadi imperializm;
- neoklassik məktəb, fiziokratiya, merkantilizm, marksizm, institucionalizm, tarixi məktəb, avstriya məktəbi;

190 Informasiya iqtisadiyyatı hansı baza fənlərilə əlaqəli öyrənilir?

- Fəlsəfə, iqtisadi nəzəriyyə, Audit, maliyyə, statistika
- Iqtisadi nəzəriyyə, Sosiologiya, Mikro-makro iqtisadiyyat, informasiya texnologiyaları, fəlsəfə, əməyin iqtisadiyyatı
- Iqtisadi nəzəriyyə, riyaziyyat, tarix, fəlsəfə, informasiya texnologiyaları
- Iqtisadi nəzəriyyə, Mikro-makro iqtisadiyyat, Informatika, Dünya iqtisadiyyatı, Mühasibat uçotu
- Iqtisadi nəzəriyyə, tarix, Texnologiya, Bank işi, Mühasibat uçotu, Iqtisadi təhlil

191 Hansı iqtisadi məktəbləri tanıyırsınız?

- Marksizm, fiziokratiya, klassik, liberal
- Iqtisadi nəzəriyyə, fiziokratiya, liberal, marksizm,
- Merkantilizm, fiziokratiya, klassik, institucionalizm
- Neoklassik, liberal, fiziokratiya, marksizm
- Keynsçilik, iqtisadi nəzəriyyə, fiziokratiya, institucionalizm

192 Informasiya cəmiyyətinin meyarları hansılardır?

- Elmi-texniki, sosial-iqtisadi, kreativ, zaman-məkan
- Sosial-iqtisadi, texniki-texnoloji, vaxt, məkan, kreativ, mənəvi
- Iqtisadi, əmək, zaman, məkan, istehsal, istehlak
- Texnoloji, iqtisadi, əmək, məkan, istehlak, kreativ
- Texnoloji, iqtisadi, istehlak, zaman-məkan, kreativ, sosial

193 Informasiya iqtisadiyyatına keçilməsinin əsas şərti?

- Sənaye dövründə yeni texnologiyaların tətbiqi
- Rifah cəmiyyəti dominantlarının mahiyyət xarakteristikalarının dəyişməsi
- Rifah istehsalında yaradıcı əməyin üstünlüyü
- Rifahın fiziki formasının dəyişməsi

- Rifahın iqtisadi formasının dəyişməsi

194 İformasiya iqtisadiyyatı necə iqtisadiyyatdır?

- İformasiya və biliklərin istehsalı, bölgüsü və istehlakını təmin edən iqtisadiyyatdır
- Ümumi daxili məhsulun böyük bir hissəsini təşkil edən iqtisadiyyatdır
- İformasiya və biliklərin işlənməsini təmin edən iqtisadiyyatdır
- Müasir elmi-texniki nailiyyətlərə əsaslanan iqtisadiyyatdır
- İformasiya proseslərini həyata keçirən iqtisadiyyatdır

195 İformasiya cəmiyyəti sosial faktora görə :

- İformasiya iqtisadiyyatında resurs, xidmət məhsul kimi əsas faktor rolunda çıxış edir.
- Düzgün variant yoxdur
- İstehsalatda, müəssisələrdə geniş tətbiq olunan informasiya texnologiyaları
- İformasiya həyat şəraitini dəyişən əsas stimulyator kimi çıxış edir
- İformasiya mədəni dəyərinin qiymətlənməsi kimi çıxış edir

196 Makrosəviyyədə informasiya iqtidadiyyatının yerinə yetirdiyi funksiyaya aid misal göstərin.

- Monetar rifahın yaradılması
- İctimai rifahın yaradılması
- İformasiya sistemlərinin yaradılması
- Elektron regionların yaranması
- Kreativ rifahın yaradılması

197 İformasiya iqtisadiyyatının əsas baza prinsipləri aşağıdakı deyil?

- İctimai rifahın geniş tətbiqi
- Elektron hökumət
- İqtisadi azadlığın yüksək indeksi
- Təhsil səviyyəsi
- İformasiyalara tələbat

198 İformasiya iqtisadiyyatının əsas baza prinsipləri hansılardır?

- İntellektual mülkiyyət
- İctimai rifahın geniş tətbiqi
- Kreativ rifah
- İqtisadi azadlığın yüksək indeksi
- Elektron hökumət

199 1907ci ildə nəşr olunan Yaradıcı təkamül kitabının müəllifi,Nobel mükafatçısı

- S.Aristotel
- E.Fromm
- V.Vernadskiy
- A.Marşall
- A.Berqson

200 İformasiya iqtisadiyyatında rifahın dəyəri nə ilə müəyyən olunur?

- insanın fiziki əmək fəaliyyətinin davamlılığını artırmaq qabiliyyəti ilə
- insanın maddi sərvətini artırmaq qabiliyyəti ilə
- insanın ali fəaliyyətinin davamlılığını artırmaq qabiliyyəti ilə
- insanın maddi və qeyri-maddi tələbatlarını təmin etmək qabiliyyəti ilə
- sadalananların hamısı doğrudur

201 Sosial-institusional istiqamətə hansı iqtisadi məktəblər aiddir?

- utopik sosializm, fiziokratiya, institusionalizm, monetarizm
- utopik sosializm, marksizm, tarixi məktəb, institusionalizm
- marksizm, maltusçuluq, klassik, monetarizm
- tarixi məktəb, institusionalizm, marksizm, iqtisadi imperializm
- fiziokratiya, klassik siyasi iqtisad

202 Baza müddəaları ümumi olan iki əsas istiqamət hansılardır?

- klassiklər və sosialistlər
- neoklassiklər və institusionalistlər
- liberal və sosial-institusional
- fiziokratiya və klassik siyasi iqtisad
- keynsçilər və monetaristlər

203 Sənaye iqtisadiyyatının xarakterik cəhətlərini göstərin

- xarici, fiziki, maddi, sadə, əmək məsrəfləri, çox, iqtisadi, məqsəd, əmtəə
- maddi, sadə, fiziki, daxili, tək, çox, vacib, əmək məsrəfləri, zahiri
- insani, fiziki, sadə, əmtəə, zahiri, kreativ, dəyər, əmək, tək
- iqtisadi, sadə, əmtəə, zahiri, insani, maddi, tək, kreativ, əmək
- əmtəə, məqsəd, çox, əmək məsrəfləri, sadə, vasitə, daxili, fiziki, zahiri

204 XVII-XIX əsrlərdə üstün mövqedə olan iqtisadi məktəbləri göstərin

- Keynsçilik, fiziokratiya, merkantilizm, iqtisadi imperializm, klassik məktəb, marksizm, avstriya məktəbi
- Klassik məktəb, marksizm, fiziokratiya, avstriya məktəbi, keynsçilik
- Fiziokratiya, merkantilizm, klassik məktəb, neoklassik məktəb, iqtisadi imperializm
- Merkantilizm, fiziokratiya, keynsçilik, marksizm, informasiya iqtisadiyyatı, klassik məktəb
- Fiziokratiya, klassik məktəb, marksizm, avstritya məktəbi, neoklassik məktəb, institusionalizm

205 Davranış aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir

- fərdiyyətçilik - sosiallaşma
- rasional- institusional
- subyektiv - obyektiv
- antaqonist – inkişaf etdirən
- malik olmaq – var olmaq

206 Nəmət aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir

- rasional- institusional
- subyektiv - obyektiv
- malik olmaq – var olmaq
- fərdiyyətçilik - sosiallaşma
- antaqonist – inkişaf etdirən

207 Fəlsəfə aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir

- rasional- institusional
- malik olmaq – var olmaq
- fərdiyyətçilik - sosiallaşma
- antaqonist – inkişaf etdirən
- subyektiv - obyektiv

208 Məqsəd aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir

- fərdiyyətçilik - sosiallaşma
- malik olmaq – var olmaq
- rasional- institusional
- subyektiv - obyektiv
- antaqonist – inkişaf etdirən

209 İnsan modeli aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir,

- bazar – məhsuldar
- sənaye - informasiya
- sadə - yaradıcı
- antaqonist – inkişaf etdirən
- mexanistik – üzvi

210 Qarşılıqlı əlaqələr aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir

- bazar – məhsuldar
- sənaye - informasiya
- sadə - yaradıcı
- antaqonist – inkişaf etdirən
- mexanistik – üzvi

211 Əmək aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir

- sənaye - informasiya
- sadə - yaradıcı
- antaqonist – inkişaf etdirən
- mexanistik – üzvi
- bazar – məhsuldar

212 Dövr aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir

- bazar – məhsuldar
- sadə - yaradıcı
- antaqonist – inkişaf etdirən
- mexanistik – üzvi
- sənaye - informasiya

213 İformasiya iqtisadiyyatının metodoloji prinsiplərinə aid deyil:

- psixoloji, lokal, şəxsi
- sosiometrik, lokal, şəxsi
- empirik, sosiometrik, lokal
- məkan, qlobal, fərdi
- empirik, fənlərarası, qrup

214 İqtisadi rifah nəzəriyyəsi hansı ingilis iqtisadçısı tərəfindən yaradılmışdır?

- Artur Piqu
- R.Kouz
- C.Helbreyt
- E.Toffler
- V. İnozemtsev

215 Sənaye iqtisadiyyatının xarakteri necədir?

- obyektiv
- iqtisadi
- sosioloji
- mexaniki
- subyektiv

216 Aşağıdakılardan hansı informasiya cəmiyyətinin meyarı deyil?

- iqtisadi
- kreativ
- əmək
- texniki
- məkan

217 İformasiya iqtisadiyyatının metodoloji prinsiplərinə hansılar aid deyildir?

- sahə, qlobal, fərdi
- empirik, sosiometrik, lokal
- sahə, lokal, şəxsi
- sosiometrik, qlobal, şəxsi
- empirik, fənlərərəsi, qrup

218 İformasiya cəmiyyətinin istehlak meyarının mahiyyəti nədən ibarətdir?

- Rifah istehlakının informasiya fəaliyyəti vasitəsilə ifadə olunması
- Maddi nemətlərin mənimsənilməsi və istifadəsi
- Məhsulların insanların tələb və ehtiyaclarına uyğun həcmidə və keyfiyyətdə istehsalı
- Tələbatın bazarlar vasitəsilə ödənilməsi
- İnsanın maddi və mənəvi tələbatının ödənilməsi

219 İformasiya cəmiyyətinin əmək meyarı nəzəri əsasını kimin əsərlərində tapmışdır?

- Con Helbreyt
- Manuel Kastels
- Harri Bekker
- Yozef Şumpeter
- Daniel Bell

220 İformasiya cəmiyyətinin iqtisadi meyarı nəzəri cəhətdən kimin tərəfindən əsaslandırılmışdır?

- Con Helbreyt
- Manuel Kastels
- Mark Parat
- Herbert Şiller
- Yozef Şumpeter

221 Bəzi aspektlərə görə sənaye iqtisadiyyatında hansı metodlardan istifadə olunur?

- Mühakimələrin xarakteri – induksiya, qanunlar – universal, göstəricilər – subyektiv, predmetlərarası əlaqə – iqtisadi imperializm
- Mühakimələrin xarakteri – deduksiya, qanunlar – lokal, göstəricilər – subyektiv, predmetlərarası əlaqə – iqtisadi imperializm
- Mühakimələrin xarakteri – induksiya, qanunlar – lokal, göstəricilər – obyektiv, predmetlərarası əlaqə – iqtisadi imperializm
- Mühakimələrin xarakteri – deduksiya, qanunlar – universal, göstəricilər – obyektiv, predmetlərarası əlaqə – iqtisadi imperializm
- Mühakimələrin xarakteri – induksiya, qanunlar – lokal, göstəricilər – obyektiv, predmetlərarası əlaqə – fənlərarası

222 Bəzi aspektlərə görə sənaye iqtisadiyyatında istifadə olunan metodları göstərməli

- Üstün metod – mekanika, iqtisadi obyekt – şəxsi, cəmiyyət – yekcins, insanın təbiəti – fiziologiya, ilkin müddəə – təcrübə
- Üstün metod – mekanika, iqtisadi obyekt – şəxsi, cəmiyyət – müxtəlif, insanın təbiəti – fiziologiya, ilkin müddəə – postulatlar
- Üstün metod – sosiologiya, iqtisadi obyekt – simasızlaşmış, cəmiyyət – yekcins, insanın təbiəti – fiziologiya, ilkin müddəə – təcrübə
- Üstün metod – mekanika, iqtisadi obyekt – simasızlaşmış, cəmiyyət – yekcins, insanın təbiəti – fiziologiya, ilkin müddəə – postulatlar
- Üstün metod – mekanika, iqtisadi obyekt – şəxsi, cəmiyyət – yekcins, insanın təbiəti – psixologiya, ilkin müddəə – postulatlar

223 İformasiya iqtisadiyyatının əsas metodoloji prinsipləri hansılardır?

- Deduktiv yanaşma, induktiv yanaşma, empirik yanaşma, psixoloji yanaşma, lokal yanaşma, universal yanaşma, şəxsi yanaşma
- Qrup yanaşması, universal yanaşma, obyektiv yanaşma, subyektiv yanaşma, iqtisadi imperializm, lokal yanaşma, fənlərarası yanaşma
- Şəxsi yanaşma, qrup yanaşması, psixoloji yanaşma, empirik yanaşma, lokal yanaşma, sosiometrik yanaşma, fənlərarası yanaşma
- Universal yanaşma, şəxsi yanaşma, fizioloji yanaşma, induktiv yanaşma, qarışq yanaşma, deduktiv yanaşma, psixoloji yanaşma
- Obyektiv yanaşma, subyektiv yanaşma, qrup yanaşması, fərdi yanaşma, fəlsəfi yanaşma, iqtisadi imperializm, fənlərarası yanaşma

224 İformasiya cəmiyyətində insanın son məqsədi nə hesab olunur?

- rəqabət
- maddi məhsul
- sərvət
- ali fəaliyyət
- pul

225 İformasiya iqtisadiyyatının 12 prinsipini kim müəyyən etmişdir?

- C.Stiqler
- M. Kastels
- F. List
- Z.Bauman
- K.Kelli

226 İformasiya cəmiyyətində hansı əmək məhsuldalar sayılır?

- kollektiv
- fiziki
- ixtisassız
- yorucu
- yaradıcı

227 İformasiya iqtisadiyyatında empirik yanaşmada

- hər bir cəmiyyətdə və dövrdə universal qanunların mövcud olma imkanına yol verilmir
- fərdin şəxsi keyfiyyətlərinin müxtəlifliyi onların sosial qruplarda birləşməsinə səbəb olur
- fərdin iqtisadi davranışında onun psixoloji xüsusiyyətləri nəzərə alınır
- informasiya iqtisadiyyatının baza qaydaları gerçək empirik məlumatların təhlili əsasında qəbul edilir
- iqtisadi göstəricilər insanların subyektiv qiymətləndirmələrinə əsaslanır

228 ənənəvi iqtisadiyyat hansıdır?

- informasiya cəmiyyətinin iqtisadi nəzəriyyəsidir
- ictimai həyat sferasıdır
- sənaye cəmiyyətinin iqtisadi nəzəriyyəsidir

- nemətlərin istifadə edildiyi prosesləri öyrənən elmdir
- subyektiv qiymətləndirmədən asılı olmayan obyektiv reallıqdır

229 İformasiya iqtisadiyyatında istifadə edilən əsas metod hansıdır?

- İqtisadi –riyazi metod
- Deduktiv metod
- Sistem metodu
- Sintez və təhlil metodu
- İnduktiv metod

230 Aşağıda sadalanan metodoloji prinsiplərdən hansı İformasiya iqtisadiyyatına aiddir

- psixoloji yanaşma
- şəxsi yanaşma
- hamısı
- lokal yanaşma
- empirik yanaşma

231 İqtisadiyyatın sosiallaşması terminini elmə kin götirmişdir

- E.Toffler
- M.Kastels
- P.Sorokin
- Q.Bekker
- V.İnozemtsev

232 Daxili kapitalın ilk nəzəriyyəsi kimə məxsusdur

- M.Kastels
- V.İnozemtsev
- Q.Bekker
- P.Sorokin
- E.Toffler

233 İformasiya iqtisadiyyatının əsas metodoloji prinsiplərinə aid deyil?

- Lokal yanaşma
- Emprik yanaşma
- Şəxsi yanaşma
- Psixoloji yanaşma
- Ümumi yanaşma

234 Şəxsi yanaşmaya aiddir?

- İformasiya iqtisadiyyatının təməl müddəələri dürüst empirik məlumatların təhlili əsasında qəbul edilir.
- Fərdlərin şəxsi keyfiyyətlərinin müxtəlifliyi onların sosial qruplar şəxlinde birləşməsinə səbəb olur
- İformasiya iqtisadiyyatının mərkəzi obyekti nadir fərddir
- İstənilən cəmiyyət üçün və istənilən dövrə doğru olan universal qanunların mövcudluğunun mümkünlüyü inkar edilir
- İqtisadi hadisələri xarakterizə edən kəmiyyət göstəriciləri sosioloji müayinələr əsasında əldə edilir

235 Lokal yanaşmaya aiddir?

- İformasiya iqtisadiyyatının mərkəzi obyekti nadir fərddir
- Fərdlərin şəxsi keyfiyyətlərinin müxtəlifliyi onların sosial qruplar şəxlinde birləşməsinə səbəb olur
- İformasiya iqtisadiyyatının təməl müddəələri dürüst empirik məlumatların təhlili əsasında qəbul edilir.
- İqtisadi hadisələri xarakterizə edən kəmiyyət göstəriciləri sosioloji müayinələr əsasında əldə edilir
- İstənilən cəmiyyət üçün və istənilən dövrə doğru olan universal qanunların mövcudluğunun mümkünlüyü inkar edilir

236 İnformasiya iqtisadiyyatında istifadə olunur:

- sadalananların hamısı doğrudur
- sistem metodu
- analiz və sintez metodu
- induktiv metod
- deduktiv metod

237 İqtisadiyyatın əsas metodoloji meyarlarına aid deyil

- şəxsi yanaşma
- sosioloji yanaşma
- səsiometrik yanaşma
- psixoloji yanaşma
- empirik yanaşma

238 İqtisadi obyekt aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- mexaniki - sosiologiya
- postulatlar - təcrübə
- fiziologiya - psixologiya
- eynicinsli - müxtəlif cinsli
- simasızlaşdırma - şəxsi

239 Predmetlərarası əlaqə aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- deduksiya - induksiya
- postulatlar - təcrübə
- iqtisadi imperializm - fənlərarası
- obyektiv - subyektiv
- universal - lokal

240 Göstəricilər aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- deduksiya - induksiya
- iqtisadi imperializm - fənlərarası
- postulatlar - təcrübə
- obyektiv - subyektiv
- universal - lokal

241 Qanunlar aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- obyektiv - subyektiv
- postulatlar - təcrübə
- iqtisadi imperializm - fənlərarası
- deduksiya - induksiya
- universal - lokal

242 Tədqiqatın xarakteri aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- deduksiya - induksiya
- obyektiv - subyektiv
- iqtisadi imperializm - fənlərarası
- postulatlar - təcrübə

- universal - lokal

243 Başlanğıc vəziyyət aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- mexaniki - sosiologiya
- postulatlar - təcrübə
- fiziologiya - psixologiya
- eynicinsli - müxtəlif cinsli
- simasızlaşdırma - şəxsi

244 İnsanın təbiəti aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- postulatlar - təcrübə
- fiziologiya - psixologiya
- eynicinsli - müxtəlif cinsli
- simasızlaşdırma - şəxsi
- mexaniki - sosiologiya

245 Cəmiyyət aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- postulatlar - təcrübə
- fiziologiya - psixologiya
- mexaniki - sosiologiya
- simasızlaşdırma - şəxsi
- eynicinsli - müxtəlif cinsli

246 Aşağıdakılardan hansı informasiya iqtisadiyyatının prinsiplərinə daxil deyil?

- Məhsulun qiyməti onun nadirliyi ilə müəyyən olunur
- Birgə əməkdaşlıqla meyl güclü olur
- Təcrübə ənənəvi iqtisadiyyata nisbətən daha tez yayılır, ona görə məhsul daha ucuz başa gəlir
- İştirakçıların sayının artması buradakı fəaliyyəti gücləndirir
- Ağır və maddi substansiyalar rahat və "yüngül" informasiyalı substansiyalar ilə əvəz olunur

247 Iqtisadi insan və kreativ insan modellərinin müqayisəsi üçün qəbul edilən əsaslar hansıdır?

- Psixoloji əsaslar, fəlsəfi əsaslar, təbii-elmi əsaslar, iqtisadi əsaslar, metodoloji əsaslar
- Təbii-elmi əsaslar, texnoloji əsaslar, fəlsəfi əsaslar, institusional əsaslar, metodoloji əsaslar
- Tarixi əsaslar, təbii-elmi əsaslar, psixoloji əsaslar, institusional əsaslar, metodoloji əsaslar
- Tarixi əsaslar, təbii-elmi əsaslar, fəlsəfi əsaslar, bioloji əsaslar, psixoloji əsaslar, metodoloji əsaslar
- Təbii-elmi əsaslar, psixolojik əsaslar, fəlsəfi əsaslar, fizioloji əsaslar, metodoloji əsaslar

248 Üstün metodlar aspektində informasiya iqtisadiyyatının və sənaye iqtisadiyyatının metodları hansı formada təzahür edir

- postulatlar - təcrübə
- eynicinsli - müxtəlif cinsli
- simasızlaşdırma - şəxsi
- fiziologiya - psixologiya
- mexaniki - sosiologiya

249 Yönüm aspektində iqtisadi insan və kreativ insan modellərinin müqayisəli təhlili hansı formada təzahür edir

- bazar – məhsuldar
- mexanistik – üzvi

- sənaye - informasiya
- sadə - yaradıcı
- antaqonist – inkişaf etdirən

250 Sənaye iqtisadiyyatı və informasiya iqtisadiyyatının metodları hansı aspektlərə görə bir-birindən fərqlənirlər?

- Üstünlük, iqtisadi obyekt, cəmiyyət, insanın təbiəti, ilkin müddəalar, mühkimələrin xarakteri, qanunlar, göstəricilər, predmetlərarası əlaqə
- Əmək, dəyər, üstünlük, iqtisadi obyekt, cəmiyyət, qanunlar, insanın təbiəti, göstəricilər, mühakimələrin xarakteri
- Cəmiyyət, iqtisadi obyekt, qanunlar, göstəricilər, pul, məhsul, ilkin müddəalar, predmetlərarası əlaqə, insanın təbiəti
- İnsanın təbiəti, üstünlük, iqtisadi obyekt, rifah, kapital, qanunlar, göstəricilər, cəmiyyət, ilkin müddəalar
- Iqtisadi obyekt, postulatlar, insanın təbiəti, qanunlar, dəyər, cəmiyyət, göstəricilər, kapital, mühakimələrin xarakteri

251 Ənənəvi iqtisadiyyatla informasiya iqtisadiyyatının müqayisəli təhlilinin əsas müddəələri hansılardır?

- Məhsul, əmək, sərvət, istehsal, tələb, təklif, rifah, kapital, qarşılıqlı əlaqə, insan
- İstehsal, istehlak, əmək, pul, tələb, təklif, insan, qarşılıqlı əlaqə, bazar
- Məhsul, əmək, kapital, sərvət, dəyər, tələbat, rifah, pul, sosial qarşılıqlı əlaqqələr, insan
- Əmək, dəyər, kapital, məhsul, tələb, təklif, insan, rifah, istehsal, sərvət
- İstehsal, istehlak, əmək, dəyər, pul, sərvət, kapital, tələb, təklif, insan

252 Nə sahibkarın istehlakinin 1 rubl artdığı şəraitdə kreativ rifahının artımıdır?

- Gəlirin son məhsulu
- İstehlakin son məhsulu
- İstehlaka meyilin son həddi
- Yığıma meyilin son həddi
- Yığımın son məhsulu

253 Gəlir vergisi tutulduğu halda tarazlıq şərtini metodu ilə əldə edirik.

- K. Menger
- D. Mill
- Laqrang
- Bekker
- T. Şultsun

254 İformasiya mikroiqtisadiyyatında məqsəd funksiyasının xarakteristikası aşağıdaklardan hansıdır

- Zaman
- Rifah
- Məhduddur
- Gəlir
- İstehsal-istehlak funksiyası

255 İformasiya mikroiqtisadiyyatında məqsəd funksiyasının nəticənin ölçü vahidi xarakteristikası aşağıdaklardan hansıdır

- Rifah
- Zaman
- İstehsal-istehlak funksiyası
- Məhduddur
- Gəlir

256 İformasiya mikroiqtisadiyyatında məqsəd funksiyasının nəticə xarakteristikası aşağıdaklardan hansıdır

- Gəlir

- Rifah
- Zaman
- İstehsal-istehlak funksiyası
- Məhduddur

257 İctimai kreativ rifah neçə göstərici ilə xarakterizə olunur?

- 6
- 2
- 3
- 4
- 5

258 Klub nemətlərinə misal göstərin:

- firma
- supermarket
- ordu
- üzgüçülük hovuzu
- şəbəkə marketinqi

259 İstehsal-istehlak nəzəriyyəsində resursdur:

- məhsul
- gəlir
- əmək
- nemət
- vaxt

260 Informasiya iqtisadiyyatında gəlirin artması ilə fərd ixtisara salır:

- növbələrdə vaxt sərfini
- ibtidai fəaliyyət müddətini
- mədəni tədbirlərin sayını
- ev təsərrüfatında iş vaxtını
- nəqliyyatda vaxt sərfini

261 Informasiya iqtisadiyyatının istehsal-istehlak nəzəriyyəsində nəticə nədir?

- nemət
- faydalılıq
- rifah
- vaxt
- məhsul

262 Informasiya iqtisadiyyatında istehsal-istehlak məhsulu hansı vahidlərlə ölçülür?

- pul vahidi ilə
- zamanla
- dollarla
- ədədlə
- euro ilə

263 ənənəvi iqtisadiyyatda istehsal-istehlak prosesləri necə tədqiq olunur?

- bazarn vəziyyətindən asılı olaraq birgə
- birgə
- heç cür tədqiq olunmur
- xarici şərtlərdən asılı olaraq qarşıq

- ayrı-ayrılıqlıda

264 Əmək haqqının tarazlı dərəcəsi halında ödənilmiş əməyin həcmi elə olmalıdır ki, aşağıdakı nisbət yerinə yetirilsin. Bu hansı nisbətdir?

- $\alpha I + wH = 24w$
- $w = e MPL$
- $e(MP1) MP1 = 32 L$
- $H = 24 - \alpha L$
- $L\Phi = EI$

265 Modifikasiya edilmiş faydalılıq funksiyası aşağıdakı kimi yazılır:

- $MU(t; x; y)$
- $T(u; x; y)$
- $U(t; x; y)$
- $U(t; x)$
- $T(u; y)$

266 Yığımı meylin son həddi(MPS):

- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın istehlakının tarazlı həcminin azalmasıdır
- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın istehlakının tarazlı həcminin artımıdır
- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın yığımının tarazlı həcminin azalmasıdır
- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın yığımının tarazlı həcminin artımıdır
- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın istehlakının tarazlı həcminin sabit qalmasıdır

267 İstahlaka meylin sonhəddi(MPC):

- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın yığımının tarazlı həcminin artımıdır
- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın istehlakının tarazlı həcminin azalmasıdır
- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın istehlakının tarazlı həcminin artımıdır
- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın istehlakının tarazlı həcminin sabit qalmasıdır
- mənfiətin 1 rubl artdığı şəraitdə sahibkarın yığımının tarazlı həcminin azalmasıdır

268 Gəlirin dəyəri hansı düsturla hesablanır?

- $C=I-Q$
- $C=Q/I$
- $C=Q+I$
- $C=Q-I$
- $C=QxI$

269 İstehlakın gözləmə ağırlığının minimallaşdırılması (məqsədli istehlak) modelində tarazlıq nöqtəsi xarakteristikası aşağıdakılardan hansıdır

- istehlakın başlanması
- gözləmənin qiyməti
- asudə vaxt
- minimum ağırlıq
- məhsulun faydalılığı

270 İstehlakın gözləmə ağırlığının minimallaşdırılması (məqsədli istehlak) modelində verilmiş qiymət xarakteristikası aşağıdakılardan hansıdır

- minimum ağırlıq
- asudə vaxt
- gözləmənin qiyməti
- istehlakın başlanması

- məhsulun faydalılığı

271 İstehlakın gözləmə ağırlığının minimallaşdırılması (məqsədli istehlak) modelində nəzərə alınmayan amil xarakteristikası aşağıdakılardan hansıdır

- məhsulun faydalılığı
 gözləmənin qiyməti
 istehlakın başlanması
 asudə vaxt
 minimum ağırlıq

272 İstehlakın gözləmə ağırlığının minimallaşdırılması (məqsədli istehlak) modelində istehlak məqsədinin xarakteristikası aşağıdakılardan hansıdır

- minimum ağırlıq
 məhsulun faydalılığı
 istehlakın başlanması
 asudə vaxt
 gözləmənin qiyməti

273 İstehlakın gözləmə ağırlığının minimallaşdırılması (məqsədli istehlak) modelində istehlak obyektinin xarakteristikası aşağıdakılardan hansıdır,

- istehlakın başlanması
 asudə vaxt
 minimum ağırlıq
 məhsulun faydalılığı
 gözləmənin qiyməti

274 İstehlakın faydalılığın maksimallaşdırılması (ənənəvi) modelində tarazlıq nöqtəsi xarakteristikası aşağıdakılardan hansıdır

- maksimum faydalılıq
 istehlakın başa çatması
 məhsul
 gözləmənin ağırlığı
 məhsulun qiyməti

275 İstehlakın faydalılığın maksimallaşdırılması (ənənəvi) modelində verilmiş qiymət xarakteristikası aşağıdakılardan hansıdır

- istehlakın başa çatması
 məhsul
 maksimum faydalılıq
 gözləmənin ağırlığı
 məhsulun qiyməti

276 İstehlakın faydalılığın maksimallaşdırılması (ənənəvi) modelində nəzərə alınmayan amil xarakteristikası aşağıdakılardan hansıdır

- istehlakın başa çatması
 məhsul
 maksimum faydalılıq
 gözləmənin ağırlığı
 məhsulun qiyməti

277 İstehlakın faydalılığın maksimallaşdırılması (ənənəvi) modelində istehlak məqsədinin xarakteristikası aşağıdakılardan hansıdır

- məhsulun qiyməti
- maksimum faydalılıq
- məhsul
- gözləmənin ağırlığı
- istehlakın başa çatması

278 İstehlakın faydalılığının maksimallaşdırılması (ənənəvi) modelində istehlak obyektinin xarakteristikası aşağıdakılardan hansıdır

- gözləmənin ağırlığı
- maksimum faydalılıq
- istehlakın başa çatması
- məhsul
- məhsulun qiyməti

279 ənənəvi iqtisadiyyatda istehlak nəzəriyyəsində məqsəd funksiyasıdır:

- məhdudiyət funksiyası
- istehsal-istehlak funksiyası
- istehsal funksiyası
- istehlak funksiyası
- faydalılıq funksiyası

280 Şəbəkə nemətinin xassəsidir:

- şəbəkə nemətinə tələbin qiymətinin azalması
- son məsrəflərin azalması
- son məhsulun azalması
- son mədaxilin ixtisar olunması
- son mədaxilin azalması

281 Yaradıcı sahibkarın əsas məqsədi nədir?

- satış bazarinin genişləndirilməsi
- gəlirin istehlak və yiğim arasında optimal bölüşdürülməsi
- istehsal məsrəflərinin minimallaşdırılması
- nəqliyyat xərclərinin optimallaşdırılması
- gəlirin maksimallaşdırılması

282 İformasiya iqtisadiyyatında istehsal-istehlak funksiyasının əsas funksiyaları:

- artma, qeyri-məhdudluq, son məhsulun azalması
- son məhsulun azalması, qeyri-məhdudluq, təkrar istehsal
- artma, məhdudluq, son məhsulun azalması
- rəqabətə davamsızlıq, sıfır gəlirin sıfır nəticəsi
- sadalanan variantlardan heç biri

283 İctimai kreativ rifah neçə göstərici iə xarakterizə olunur?

- 1
- 3
- 5
- 2
- 4

284 Ümumi rifah:

- cəməyyətin bütün üzvlərinin rifah qiymətlərinə bərabərdir
- cəməyyətin bütün üzvlərinin fərdi məcmu gəlirlərinin qiymətlərinin hasilinə bərabərdir

- cəməyyətin bütün üzvlərinin fərdi rifah qiymətlərinin hasilinə bərabərdir
- cəməyyətin bütün üzvlərinin fərdi rifah qiymətlərinin cəminə bərabərdir
- cəməyyətin bütün üzvlərinin fərdi məcmu gəlirlərinin qiymətlərinin cəminə bərabərdir

285 İstehsal olunan məhsulun həcmini maddi sektorun nəyi adlandırırlar?

- istehsal buraxılışı
- material tutumluluğu
- məhsul buraxılışı
- ümumi buraxılışı
- xüsusi buraxılışı

286 Ümumi rifahın amillərinə adiddir?

- a,b,c variantları aiddir
- əhalinin məcmu gəliri
- əhalinin sağlamlıq səviyyəsi
- əhalinin təhsil səviyyəsi
- heç biri aid deyil

287 Ümumi kreativ rifahın ölçülüməsi metodu kimin kapitalın həndəsi interpretasiyası üsuluna əsaslanır

- E.Fromm
- Cevons-Şumpeter
- D.Bell
- M.Kastel
- A.Berqson

288 Cəmiyyətin sosial-iqtisadi durumu hansı göstəricilərlə xatakrizə olunur

- təhsil səviyyəsi və orta ömür müddəti
- təhsil səviyyəsi və sağlamlıq səviyyəsi
- sağlamlıq səviyyəsi və ÜDM
- təhsil səviyyəsi və ÜDM
- sağlamlıq səviyyəsi və məcmu gəlir

289 Cəmiyyətin sosial-iqtisadi durumu neçə göstərici ilə xatakrizə olunur

- 6
- 4
- 3
- 2
- 5

290 Cevons-Şumpeter metodu nədir?

- heç biri
- gəlirlərin həcminin kvadratın sahəsi kimi hesablanması
- kapitalın həcminin kvadratın sahəsi kimi hesablanması
- gəlirlərin həcminin düzbucağın sahəsi kimi hesablanması
- kapitalın həcminin düzbucağın sahəsi kimi hesablanması

291 Kreativ rifah multiplikatorunun əlverişli impulsuna aid deyil:

- opponentin çıxışı
- dünyagörüşünü artırın səyahət
- beynəlxalq trening
- xaricdə staj keçmə
- yaradıcı ünsiyət

292 Ümumi rifah (məcmu kreativ rifah) hansı vahidlərlə ölçülür?

- dəyər vahidləri * zaman vahidləri
- zaman vahidləri / dəyər vahidləri
- zaman vahidləri
- dəyər vahidləri
- dəyər vahidləri / zaman vahidləri

293 İformasiya iqtisadiyyatında informasiya məhsullarının istehsalı-istehlakı müddətidir.

- konveyerdə iş
- ev təsərrüfatında sadə əməyin
- sadə əməyin
- yaradıcılıq
- ictimai nəqliyyatı gözləmə

294 İformasiya sektoruna daxil deyil:

- səhiyyə
- elm
- mədəniyyət
- təhsil
- maliyyə

295 İformasiya sektoru istehsal edir:

- istehsal avadanlığını
- yaradıcı insanları
- mədəniyyət və incəsənət xadimlərini
- təşkilati texnikanın vasitələrini
- çap məhsulunu

296 Ümumi kreativ rifah amili deyil:

- təhsil səviyyəsi
- sağlamlıq səviyyəsi
- yaradıcı işçilərin peşəkarlıq səviyyəsi
- əhalinin məcmu gəliri
- hər min nəfərə düşən ali təhsil müəssisələrini bitirənlərin sayı

297 İctimai kreativ rifah hansı göstəricilərlə xarakterizə olunur?

- rifah indeksi və işlərin təhsil səviyyəsi
- işlərin təhsil səviyyəsi və rifah həcmi
- rifah indeksi və təshih edilmiş təhsil indeksi
- rifah indeksi və rifah həcmi
- təshih edilmiş təhsil indeksi və rifah həcmi

298 Rifah həcmi(W):

- $W=P/WI$
- $W=WI+P$
- $W=WI-P$
- $W=WI/P$
- $W=WI-P$

299 Ümumi rifah ev təsərrüfatlarının məcmu pul gəlirləri və yaxud sadəcə gəlirlərinə bərabər tutulur, bir sahənin işçilərinin gəlirlərinə birdəfəlik təsir nəticəsində məcmu gəlirin dəyişməsi prosesi tədqiq olunur. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- variantların heç biri doğru deyil
- kreativ rifahın multiplikasiyası
- kreativ gəlir multiplikasiyası
- keynsçılık nəzəriyyəsində rifahın multiplikatoru
- keynsçılık nəzəriyyəsində gəlir multiplikatoru

300 Fərdlərin rifah səviyyəsinin ardıcıl dəyişməsi prosesi və ona müvafiq olaraq ümumi rifahın dəyişməsi prosesi kimi çıxış edir. Cümləni tamamlayın

- variantların heç biri doğru deyil
- kreativ rifahın multiplikasiyası
- kreativ gəlir multiplikasiyası
- keynsçılık nəzəriyyəsində rifahın multiplikatoru
- keynsçılık nəzəriyyəsində gəlir multiplikatoru

301- iqtisadi inkişafi prosesində cəmiyyətin durumlarının təsviridir. Cümləni tamamlayın

- İqtisadi inkişafın xərcləri
- İqtisadi inkişafın mənbəyi
- İqtisadi inkişafın xüsusiyyəti
- İqtisadi inkişafın trayektoriyası
- İqtisadi inkişafın saldosu

302 İctimai kreativ rifah nədir?

- sadalananların hamısı doğrudur
- cəmiyyətin bütün üzvlərinin ali fəaliyyətinin davamlılığının cəmidir
- cəmiyyətin bütün üzvlərinin maddi və yaradıcı dəyərlərinin məcmusu
- cəmiyyətin bütün yaradıcı üzvlərinin rifahları cəmi
- cəmiyyətin bütün üzvlərinin fərdi rifah qiymətlərinin cəmidir

303 Rifah indeksi necə müəyyən olunur?

- Sağlamlıq indeksi ilə iqtisadi cəhətdən fəal əhalinin sayının hasilinə bərabərdir.
- Sağlamlıq indeksi ilə əhalinin sayının hasilinə barabərdir.
- Təhsil indeksi ilə əhalinin sayının hasilinə barabərdir.
- Təhsil indeksi ilə sağlamlıq indeksinin hasilinə bərabərdir.
- Təhsil indeksi ilə əhalinin orta ömür müddətinin hasilinə bərabərdir.

304 İctimai kreativ rifah necə müəyyən olunur?

- Rifah indeksi və təhsil indeksi ilə
- sağlamlıq indeksi ilə
- Rifah indeksi və rifah həcmi ilə
- Təhsil indeksi ilə
- rifah həcmi ilə

305 İqtisadi inkişafın amili deyil:

- insanların orta ömür müddətinin yüksəlməsi
- əhalinin sayının artması
- əhalinin təhsil səviyyəsi
- insanların həyatının yaradıcı məzmununun yüksəlməsi
- əhalinin sağlamlığının yüksəlməsi

306 İİ-də nə vaxt iqtisadi inkişaf baş verir?

- sağlamlıq səviyyəsi zamana görə dəyişmir
- genişlənmiş istehsal fondu formalaşır

- inkişaf fondu təşkil edilir
- sadə inkişaf fondu formalaşır
- təhsil səviyyəsi zamana görə döyişmir

307 Keynsçilik modelində gəlir hansı qanunauyğunluqla artır?

- şərtdən asılı olaraq
- həndəsi silsilə
- ədədi silsilə
- xətti
- üstlü

308 Doğru mühakiməni seçin:

- ÜDM faktorları xərc mənasına, ümumi kreativ rifah faktorları isə rifah mənasına malikdir.
- İnfomasiya makroiqtisadiyyatında ictimai məhsul zaman vahidləri ilə ölçülür.
- İnfomasiya iqtisadiyyatında ictimai məhsul – infomasiya məhsullarının ümumi həcmidir.
- Ənənəvi makroiqtisadiyyatda ictimai məhsul fiziki vahidlərlə, infomasiya iqtisadiyyatında isə dəyər vahidləri ilə ölçülür.
- Ümumi kreativ rifah kiçik zaman müddətində əhəmiyyətli dərəcədə dəyişə bilər.

309 İqtisadiyyatın infomasiya sektoruna daxil deyil:

- incəsənət
- elm, mədəniyyət
- rabitə və infomasiya texnologiyaları
- təhsil, səhiyyə
- asudə vaxt sahəsi

310 Keynsçilik nəzəriyyəsində gəlir multiplikatorunun aldığı qiyməti göstərin:

- <100
- >1
- <1
- >10
- <10

311 Hansı statistik verilənlər təhsil səviyyəsinin qiymətləndirilməsinə aid edilmir?

- ikinci təhsil alan insanların sayı
- əhalinin ümumi sayında ali təhsilli işçilərin xüsusi çökisi
- işçilərin orta təhsil müddəti
- əhalinin hər min nəfərinə düşən məzunların sayı
- insanların orta yaşama müddəti

312 Hansı mühakimə doğru deyil:

- sağlamlıq səviyyəsi ümumi kreativ rifahın ekstensivliyini xarakterizə edir.
- təhsil səviyyəsi ümumi kreativ rifahın intensivliyini xarakterizə edir.
- bütün sadalanın variantları
- təhsil səviyyəsi ümumi kreativ rifahın dinamik xarakteristikasıdır.
- məcmu gəlir ümumi kreativ rifahın ilkin amili deyil.

313 II-də ümumi kreativ rifah nə xarakterizə edir?

- ölkənin xammal ehtiyatları
- istedadlı uşaq və gənclərin sayı
- idxlə olunan məhsulun miqdarı
- cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsi

- fərdin inkişaf səviyyəsi

314 İnformasiya makroiqtisadiyyatında iqtisadi inkişaf -

- müəyyən dövr ərzində ümumi rifahın nisbi artımıdır.
- yaradıcı fəaliyyətin yüksəlməsidir
- iqtisadiyyatda istehsal olunan nemətlərin məcmu dəyərlərinin zamana görə artma prosesidir
- ümumi rifahın zamana görə artma prosesidir
- əhalinin sağlamlığının yüksəlməsidir

315 Qrafiki iqtisadi inkişaf nöqtənin ilkin vəziyyətdən son vəziyyətə yerini dəyişməsi ilə təsvir olunur. Yeni üçbucağın sahəsi (rifahın yeni qiyməti) köhnə üçbucağın sahəsinə münasibətdə necə dəyişir?

- köhnə sahə kiçikdir
- sahələr bərabərdir
- yeni sahə kiçikdir
- köhnə sahə böyükdür
- yeni sahə böyükdür

316 Keynsçilik modelində gəlir multiplikatoru prosesidir.

- iqtisadiyyatın başlangıç impulsun təsirinə məruz qalmayan sahələrində gəlirin azalması
- iqtisadiyyatın başlangıç impulsun təsirinə məruz qalmayan sahələrində gəlirin artması
- iqtisadiyyatın başlangıç impulsun təsirinə məruz qalan sahələrində gəlirin azalması
- iqtisadiyyatın başlangıç impulsun təsirinə məruz qalan sahələrində gəlirin artması
- iqtisadiyyatın bütün sahələrində gəlirin artması

317 İİ-də ümumi rifah multiplikatoru modeli nə ilə xarakterizə olunur?

- hər bir ailə multiplikatora malikdir
- hər bir firmانın kollektivi multiplikatora malikdir
- iqtisadiyyat bütövlükdə multiplikatora malikdir
- iqtisadiyyatın hər bir sahəsi multiplikatora malikdir
- cəmiyyətin hər bir üzvü multiplikatora malikdir

318 Təşkilatlar tərəfindən Internet şəbəkəsindən istifadə dərəcəsini xarakterizə edən neçə göstərici nəzərdən keçirilir?

- 6
- 5
- 3
- 2
- 4

319 Sosial-mədəni sahələrin işçilərinin əməyinin ödənilməsinə çəkilən xərclər neçə göstərici ilə xarakterizə olunur?

- 6
- 2
- 3
- 4
- 5

320 İqtisadiyyatın sektor modellərinə aid deyil?

- səkkizsektorlu model
- yeddisektorlu model
- üçsektorlu model
- dördsektorlu model

- beşsektorlu model

321 Fəaliyyət istiqamətlərinə görə mənfiətsiz təşkilatlar neçə qrupa bölünür?

- 7
- 3
- 4
- 5
- 6

322 Qeyri-dövlət təşkilatlarına daxildir:

- sosial xidmət bölmələri, mədəniyyət və incəsənət idarələri, həmkarlar ittifaqları, biznes-assosiasiyalar, xeyriyyə fondları
- dini icmalar, ictimai hərəkatlar, yanğınsöndürmə və polis məntəqələri, həmkarlar ittifaqları, istehsal və istehlak kooperativləri, idman klubları
- həmkarlar ittifaqları, biznes-assosiasiyalar, istehsal və istehlak kooperativləri, veteran təşkilatları, qeyri-dövlət pensiya fondları, etnik cəmiyyətlər, siyasi partiyalar, idman klubları
- həmkarlar ittifaqları, biznes-assosiasiyalar, məktəblər, kolleclər, etnik cəmiyyətlər universitetlər, xəstəxanalar, siyasi partiyalar
- istehsal və istehlak kooperativləri, veteran təşkilatları, qeyri-dövlət pensiya fondları, sosial xidmət bölmələri, məktəblər, kolleclər, universitetlər

323 Dövlət təşkilatlarına daxildir:

- sosial xidmət bölmələri, mədəniyyət və incəsənət idarələri, həmkarlar ittifaqları, biznes-assosiasiyalar, xeyriyyə fondları
- məktəblər, kolleclər, universitetlər, xəstəxanalar, yanğınsöndürmə və polis məntəqələri, məhkəmələr, sosial xidmət bölmələri, həmkarlar ittifaqları
- məktəblər, kolleclər, universitetlər, xəstəxanalar, yanğınsöndürmə və polis məntəqələri, məhkəmələr, sosial xidmət bölmələri, mədəniyyət və incəsənət idarələri, maliyyə xidmətləri göstərən təşkilatlar, ictimai hərəkatlar, elmi idarələr, xeyriyyə fondları, dini icmalar
- məktəblər, kolleclər, universitetlər, xəstəxanalar, yanğınsöndürmə və polis məntəqələri, məhkəmələr
- həmkarlar ittifaqları, biznes-assosiasiyalar, istehsal və istehlak kooperativləri, veteran təşkilatları, dini icmalar, universitetlər, xəstəxanalar, elmi idarələr

324 Mənfiətsiz fəaliyyətin növləri:

- ayrı-seçkiliyə və cinayətkarlığa qarşı mübarizə, dini fəaliyyət, tibbi və hüquqi yardım
- sosial gərginliyin azaldılması, elmi, ədəbi, təhsil, tibbi və hüquqi yardım
- elmi, ədəbi, təhsil və dini fəaliyyət, tibbi və hüquqi yardım, vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, dövlət binalarının və abidələrin bərpası, sosial gərginliyin azaldılması, işsizlərə, əllillərə və binəsiblərə göstərilən yardım
- ayrı-seçkiliyə və cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, dövlət binalarının və abidələrin bərpası, sosial gərginliyin azaldılması
- elmi, ədəbi, təhsil, tibbi və hüquqi yardım, işsizlərə, əllillərə və binəsiblərə göstərilən yardım

325 Könüllü hərəkətə daxil deyildir?

- ictimai faydalı hərəkət, könüllü hərəkət
- əmək kollektivləri
- bioloji, siyasi və ya iqtisadi hərəkət, ictimai faydalı hərəkət
- insanın özünüaktuallaşdırma üsulu, sərbəst hərəkət
- sərbəst hərəkət, ictimai faydalı hərəkət, bioloji, siyasi hərəkət

326 Kommunitarizmin əsas növlərinə daxil deyildir:

- birlik partisipativ demokratiya kimi, ekzistensial birlik, qlobal birlik, birlik fəzilət respublikası kimi, dini birlik, açıq cəmiyyət
- birlik partisipativ demokratiya kimi, ekzistensial birlik, birlik fəzilət respublikası kimi, açıq cəmiyyət
- qlobal birlik, birlik ümumi köklərlə bağlı olan insanların birliyi kimi, birlik fəzilət respublikası kimi
- açıq cəmiyyət

- birlik partisipativ demokratiya kimi, birlik fəzilət respublikası kimi, qlobal birlik

327 Kommunitarizmin əsas növlərinə daxildir:

- qlobal birlik,birlik ümumi köklərlə bağlı olan insanların birliyi kimi, birlik fəzilət respublikası kimi
 birlik partisipativ demokratiya kimi, ekzistensial birləşmə, birləşmə fəzilət respublikası kimi
 birlik partisipativ demokratiya kimi, ekzistensial birləşmə, qlobal birləşmə, birləşmə fəzilət respublikası kimi, dini birləşmə
 birlik partisipativ demokratiya kimi, birləşmə fəzilət respublikası kimi, qlobal birləşmə
 birlik partisipativ demokratiya kimi, ekzistensial birləşmə, qlobal birləşmə, birləşmə ümumi köklərlə bağlı olan insanların birliyi kimi,dini birləşmə,birləşmə fəzilət respublikası kimi

328 Təşəbbüskar yaradıcılıq fəaliyyətinə aiddir?

- müsiqiçinin yaradıcılığı
 rəssamın yaradıcılığı
 heç biri aid deyil
 variantların hamısı doğrudur
 alimin yaradılılığı

329 Fəaliyyət istiqamətlərinə görə mənfiətsiz təşkilatlar qrupuna aid deyil?

- dini təsisatlar
 fond vasitəçiləri
 könüllü birləşmə
 siyasi təşkilatlar
 xidmət sahəsinin təşkilatları

330 Reyqanomika siyaseti neçənci illərdə C.Buçun administrasiyası dövründə davam etdirilirdi?

- 1960-ci illərdə
 1970-ci illərin əvvəllərində
 1980-ci illərin əvvəllərində
 1990-ci illərin əvvəllərində
 1950-ci illərdə

331 Sosial-mədəni sahələrin işçilərinin əməyinin ödənilməsinə çəkilən xərclər neçə göstərici ilə xarakterizə olunur?

- 6
 5
 4
 3
 2

332 Tarif cədvəlinin diapozonu nədir?

- Heç biri
 maksimal və minimal tarif maaşlarının hasil
 maksimal və minimal tarif maaşlarının cəmi
 maksimal və minimal tarif maaşlarının nisbəti
 maksimal və minimal tarif maaşlarının fərqi

333 Tarif sistemi-bu...

- Bütün cavablar düzgündür
 məqsədə, mənfiətə, mülkiyyət formasına malik olan –təşkilatdır
 tarif dərəcələrinin verilmiş qiymətlərinə əsasən tarif maaşının miqdarını müəyyən etməyə imkan verən alqoritmdir
 amil əlamətlərinin istənilən toplusunu əmək haqqının müəyyən qiyməti ilə qarşılaşdırmağa imkan verən qaydalar və alqoritmlər sistemidir
 əməyin ödənilməsinin baza səviyyəsi

334 Sosial-mədəni sahənin əsas bölmələrini dəqiqləşdirin:

- təhsil, elm, səhiyyə
- səhiyyə, hüquqların qorunması, elm
- təhsil, səhiyyə, mədəniyyət və incəsənət, elm
- maddi istehsal, təhsil, səhiyyə, hüquqların qorunması
- təhlükəsizlik, maddi istehsal, mədəniyyət və incəsənət, elm]

335 Sosial-mədəni sahənin əsas bölmələrini dəqiqləşdirin:

- təhsil, səhiyyə, mədəniyyət və incəsənət, elm
- səhiyyə, hüquqların qorunması, elm
- təhsil, elm, səhiyyə
- təhlükəsizlik, maddi istehsal, mədəniyyət və incəsənət, elm
- maddi istehsal, təhsil, səhiyyə, hüquqların qorunması

336 İqtisadiyyatın sektor modelləri:

- ikisektorlu model, altisektorlu model, yeddisektorlu model, sektorların üçbucağı modeli
- ikisektorlu model, üçsektorlu model, dördsektorlu model, beşsektorlu model
- ikisektorlu model, üçsektorlu model, dördsektorlu model, beşsektorlu model, altisektorlu model, yeddisektorlu model, sektorların üçbucağı modeli
- ikisektorlu model, üçsektorlu model, dördsektorlu model, sektorların üçbucağı modeli
- dördsektorlu model, beşsektorlu model, altisektorlu model, yeddisektorlu model, sektorların üçbucağı modeli

337 Qeyri-kommersiya təşkilatlarına göstərilən iqtisadi yardım formalarına daxildir:

- vergilərin, gömrük rüsumlarının ödənilməsi, digər rüsumlar və ödənişlər üzrə güzəştlərin verilməsi, dövlət və bələdiyyə əmlakından istifadə üçün ödənişlərdən tamamilə və ya qismən azad edilmə
- güzəştlərin verilməsi, dövlət və bələdiyyə əmlakından istifadə üçün ödənişlərdən tamamilə və ya qismən azad edilmə, dövlət və bələdiyyə sıfarişlərinin müsabiqə əsasında qeyri-kommersiya təşkilatları arasında yerləşdirilməsi, qeyri-kommersiya təşkilatlarına maddi yardım göstərən vətəndaşlara və hüquqi şəxslərə vergi ödənişlərində güzəştlər verilməsi.
- güzəştlərin verilməsi, qeyri-kommersiya təşkilatlarına maddi yardım göstərən vətəndaşlara və hüquqi şəxslərə vergi ödənişlərində güzəştlər verilməsi
- güzəştlərin verilməsi, dövlət və bələdiyyə əmlakından istifadə üçün ödənişlərdən tamamilə və ya qismən azad edilmə, dövlət və bələdiyyə sıfarişlərinin müsabiqə əsasında qeyri-kommersiya təşkilatları arasında yerləşdirilməsi
- qeyri-kommersiya təşkilatlarına maddi yardım göstərən vətəndaşlara və hüquqi şəxslərə vergi ödənişlərində güzəştlər verilməsi, dövlət və bələdiyyə sıfarişlərinin müsabiqə əsasında qeyri-kommersiya təşkilatları arasında yerləşdirilməsi

338 Qanun qeyri-kommersiya təşkilatlarının formalarını müəyyənləşdirir:

- muxtar qeyri-kommersiya təşkilatı, dövlət korporasiyası, qeyri-kommersiya tərəfdəşlığı, fond
- muxtar qeyri-kommersiya təşkilatı, assosiasiya və ittifaq, müəssisə, qeyri-kommersiya tərəfdəşliği, dövlət korporasiyası, fond, ictimai və dini təşkilatlar (birliklər)
- muxtar qeyri-kommersiya təşkilatı, assosiasiya və ittifaq, müəssisə, qeyri-kommersiya tərəfdəşliği
- dövlət korporasiyası, fond, ictimai və dini təşkilatlar (birliklər), assosiasiya və ittifaq
- muxtar qeyri-kommersiya təşkilatı, fond, ictimai və dini təşkilatlar (birliklər)

339 Mənfəetsiz təşkilatların kommersiya fəaliyyətinə hansı məhdudiyyətlər qoyulur?

- kateqoriya maneəsi, müddət maneəsi, intellektual maneə
- kateqoriya maneəsi, müddət maneəsi, intellektual maneə, böyüklik maneəsi
- kateqoriya maneəsi, müddət maneəsi, böyüklik maneəsi
- intellektual maneə, böyüklik maneəsi, kateqoriya maneəsi
- kateqoriya maneəsi, böyüklik maneəsi

340 Fəaliyyət istiqamətlərinə görə mənfəetsiz təşkilatların növləri:

- xidmət sahəsi, siyasi təşkilatlar, muxtar qeyri-kommersiya təşkilatı,

- fond vasitəçiləri,dini təsisatlar, qeyri-kommersiya tərəfdaslığı, fond
- dini təsisatlar, siyasi təşkilatlar, müəssisə,assosiasiya və ittifaq
- fond vasitəçiləri,dini təsisatlar, xidmət sahəsi,siyasi təşkilatlar
- fond vasitəçiləri, xidmət sahəsi, ictimai və dini təşkilatlar (birliklər)

341 Mənfiətsiz təşkilat aşağıdakı xarakteristikalara malik olan təşkilatdır:

- məqsədə, mənfiətə, mülkiyyət formasına,maliyyələşdirilməyə,kollektivçilik əmsalına,vergi güzəştlərinə,bağışlayanlar,kommersiya fəaliyyətinə, Direktorlar Şurasına
- məqsədə, mənfiətə, mülkiyyət formasına,maliyyələşdirilməyə
- kommersiya fəaliyyətinə, Direktorlar Şurasına, kollektivçilik əmsalına,vergi güzəştlərinə
- maliyyələşdirilməyə, məqsədə, mənfiətə, mülkiyyət formasına, kommersiya fəaliyyətinə
- vergi güzəştlərinə mülkiyyət formasına, məqsədə, mənfiətə, Direktorlar Şurasına

342 Könüllü hərəkəti necə müəyənləşdirmək olar?

- ictimai faydalı hərəkət,könüllü hərəkət
- insanın özünüaktuallaşdırma üsulu, sərbəst hərəkət
- bioloji, siyasi və ya iqtisadi hərəkət, ictimai faydalı hərəkət
- insanın özünüaktuallaşdırma üsulu, ictimai faydalı hərəkət,sərbəst hərəkət
- sərbəst hərəkət, ictimai faydalı hərəkət, bioloji, siyasi hərəkət

343 Vaxt büdcəsi haqqında məlumatların əsas mənbəyi olan dövlət statistika orqanlarının və müstəqil sosioloqların apardıqları seçmə müayinələr ilk dəfə neçənci illərhəyata keçirilmişdir?

- 1940-ci illərdə
- 1950-ci illərdə
- 1910-cu illərdə
- 1920-ci illərdə
- 1930-cu illərdə

344 İşsizlərin təhsil indeksi(EIU):

- $EIU=EI+EU$
- $EIU=EU+U$
- $EIU=EU/U$
- $EIU=EU\times U$
- $EIU=EU-U$

345 Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, insanlar icma şəklində birliyə cəhd etməli və bundan savayı anlamalıdırıllar ki, insanın kamil olmaması bu məqsədə çatmanı qeyri-mümkün edir. Bu ifadə kommunitarizmin hansı növünə aiddir

- eksistensial cəmiyyət.
- cəmiyyət ümumi köklərlə bağlı olan insanların birliyi kimi.
- cəmiyyət səxavətli respublika kimi.
- cəmiyyət partisipativ demokratiya kimi.
- qlobal cəmiyyət.

346 Bu istiqamətin nümayəndələri dində icma həyatının ən qədim və möhsuldar əsası olduğunu görurlər, Allaha münasibətdə yaranan və beləliklə icmanın fəaliyyətinə yüksək məna verən transendent dəyərlərin mövcud olmasını qəbul edirlər. Bu ifadə kommunitarizmin hansı növünə aiddir,

- dini cəmiyyət.
- cəmiyyət ümumi köklərlə bağlı olan insanların birliyi kimi.
- cəmiyyət səxavətli respublika kimi
- cəmiyyət partisipativ demokratiya kimi.
- qlobal cəmiyyət.

347 Bu yanaşmanın əsasında ətraf mühitin vəziyyətinin pisləşməsi ilə əlaqədar, nüvə müharibəsinin sonrakı təsirləri, təbii resursların istismarı və digər amillərin təsiri nəticəsində yaranan hamılıqla məhvolma qorxusu durur. Bu ifadə kommunitarizmin hansı növünə aiddir

- dini cəmiyyət.
- cəmiyyət ümumi köklərlə bağlı olan insanların birliyi kimi.
- cəmiyyət səxavətli respublika kimi.
- cəmiyyət partisipativ demokratiya kimi.
- qlobal cəmiyyət.

348 Burada ailə, yerli icma, məktəb, kilsə kimi ənənəvi institutların xüsusi rolu vurgulanır, özü də ailə və ənənələrin əhəmiyyəti xüsusilə qeyd edilir, həmin institutlar çərçivəsində ənənələrin qorunub saxlanması siyasi həyatda iştiraka nisbətən, şəxsiyyətin təkmilləşdirilməsinin daha səmərəli vasitəsi hesab edilir. Bu ifadə kommunitarizmin hansı növünə aiddir

- dini cəmiyyət.
- cəmiyyət ümumi köklərlə bağlı olan insanların birliyi kimi.
- cəmiyyət səxavətli respublika kimi.
- cəmiyyət partisipativ demokratiya kimi.
- qlobal cəmiyyət.

349 Bu yanaşmanın tərəfdarları əsasən siyasi və inzibati rəhbərliyin optimal modellərinin axtarışı, eləcə də yerli və dövlət səviyyələrində siyasi institutların təkmilləşdirilməsi ilə məşğuldurlar, onları müasir cəmiyyətə hiss oluna biləcək təsir göstərə bilən daha nüfuzlu siyasi və iqtisadi strukturların təhlili maraqlandırır. Bu ifadə kommunitarizmin hansı növünə aiddir

- dini cəmiyyət.
- cəmiyyət ümumi köklərlə bağlı olan insanların birliyi kimi.
- cəmiyyət səxavətli respublika kimi.
- cəmiyyət partisipativ demokratiya kimi.
- qlobal cəmiyyət.

350 Bu yanaşmanın əsasında cəmiyyətin idarə olunmasında fəal iştirakı əks etdirən ali vətəndaşlıq prinsipi durur, bu ali vətəndaşlıq aşağı vətəndaşlığa qarşı qoyulmaqla, vətəndaşların hüquq normalarına əməl etməklərini nəzərdə tutur. Bu ifadə kommunitarizmin hansı növünə aiddir

- dini cəmiyyət.
- cəmiyyət ümumi köklərlə bağlı olan insanların birliyi kimi.
- cəmiyyət səxavətli respublika kimi.
- cəmiyyət partisipativ demokratiya kimi.
- qlobal cəmiyyət.

351 Birinci dərəcəli tarif maaşı necə müəyyən olunur?

- səhiyyə səviyyəsinin artması ilə
- bazar tarazlığı ilə
- istehsal qiymətlərinin atrması ilə
- istehlak qiymətlərinin artması ilə
- təhsil səviyyəsinin artması ilə

352 Reyqonomika nədir?

- Təhsil sisteminin dövlət maliyyələşdirilməsindən asılılığının azaldılmasına istiqamətlənən dövlət siyasətidir
- Sosial xidmət sisteminin dövlət maliyyələşdirilməsindən asılılığının azaldılmasına istiqamətlənən dövlət siyasətidir
- Ümumi kreativ rifah cəmiyyətinin sosial-iqtisadi inkişaf səviyyəsini artırıran dövlət siyasətidir.
- İnformasiya cəmiyyətinin iqtisadi və siyasi hakimiyət sistemidir
- Sosial müdafiə sisteminin dövlət maliyyələşdirilməsindən asılılığının azaldılmasına istiqamətlənən dövlət siyasətidir

353 Xətti tarif cədvəli hansı parametrlərlə xarakterizə edilir:

- tarif dərəcələrinin sayı,tarif əmsallarının toplusu,tarif maaşlarının toplusu, birinci dərəcəli tarif maaşı
- tarif cədvəlinin diapazonu, tarif maaşlarının artmasının xarakteri,birinci dərəcəli tarif maaşı
- tarif maaşlarının artmasının xarakteri,birinci dərəcəli tarif maaşı, tarif dərəcələrinin sayı
- tarif dərəcələrinin sayı,tarif əmsallarının toplusu,tarif maaşlarının toplusu,tarif cədvəlinin diapazonu,tarif maaşlarının artmasının xarakteri,birinci dərəcəli tarif maaşı
- tarif dərəcələrinin sayı, birinci dərəcəli tarif maaşı, tarif əmsallarının toplusu

354 Sosial-infrastruktur sahənin əsas bölmələrini dəqiqləşdirin:

- idarəetmə,hüquqların qorunması,təhlükəsizlik,maddi istehsal
- idarəetmə,hüquqların qorunması, təhsil,səhiyyə
- idarəetmə,hüquqların qorunması,təhlükəsizlik, elm
- maddi istehsal, idarəetmə,hüquqların qorunması, səhiyyə
- təhlükəsizlik,maddi istehsal,mədəniyyət və incəsənət

355 İqtisadiyyatın altisektorlu modelində təşkilatın məqsədinin sosial təbiəti :

- ictimai sektor,sosial iqtisadiyyat,natural təsərrüfat
- kiçik və orta sahibkarlıq,kölgə iqtisadiyyatı,sosial iqtisadiyyat
- kooperativ, sosial iqtisadiyyat, kölgə iqtisadiyyatı
- kölgə iqtisadiyyatı, ictimai sektor, sosial iqtisadiyyat
- kooperativ,kiçik və orta sahibkarlıq,ictimai sektor,natural təsərrüfat

356 İqtisadiyyatın altisektorlu modelində təşkilatın məqsədinin iqtisadi təbiəti :

- kooperativ,kiçik və orta sahibkarlıq,kölgə iqtisadiyyatı
- kiçik və orta sahibkarlıq,kölgə iqtisadiyyatı,sosial iqtisadiyyat
- kooperativ, sosial iqtisadiyyat,
- kölgə iqtisadiyyatı, ictimai sektor, sosial iqtisadiyyat
- kooperativ,kiçik və orta sahibkarlıq,ictimai sektor,natural təsərrüfat

357 ənənəvi demokratianın prinsipini göstərin:

- bütün cavablar doğrudur
- çoxluq prinsipi
- səsvermədə cismən iştirak
- nümayəndəlik
- mərkəzləşdirmə

358 Kondorse paradokslarını daha necə adlandırırlar?

- Səslərin çoxsəviyyəli verilməsi paradoksları
- Natamam səsvermə paradoksları
- Dövrlü səsvermə paradoksları
- Səsvermə paradoksları
- Alternativlərin cüt-cüt müqayisəsi paradoksu

359 Sadə çoxluq qaydası dəstək qrupunun hüdud çəkisini kimi müəyyən edir.

- Vahidə bərabər
- 50% üstəgəl bir səs
- 2/3-a bərabər
- Optimal çoxluğa bərabər
- 35% üstəgəl bir səs

360 Verilmiş alternativlər çoxluğundan yeganə alternativi seçməyə imkan verən alqoritmdir:

- Təkbaşına qərar

- İctimai seçim proseduru
- Bord proseduru
- Sadə çoxluq
- Optimal çoxluq qaydası

361 Sadə çoxluq:

- hər bir səsverən alternativləri onlara verdiyi üstünlük dərəcəsinə görə sıralayır
- alternativlərin cüt-cüt müqayisəsinə əsaslanır
- digərləri ilə müqayisədə çox səs toplayan alternativ seçilir
- səslərin yuxarıdan çoxunu toplayan alternativ seçilir
- hər bir səs verən səsverməyə çıxarılan çoxluqların içərisindən istəsiyi sayıda alternativ bəyənə bilər

362 Fərdi hərəkətlərin uzlaşdırılmasının tarixən neçə mexanizmi formalaşmışdır?

- 5
- 4
- 3
- 2
- 6

363 ənənəvi demokratiyada prosedur aspekti aşağıdakılardan hansıdır

- sabit
- nümayəndəli
- dəyişməz
- yekcins
- iyerarxik

364 ənənəvi demokratiyada nümayəndələrin tərkibi aspekti aşağıdakılardan hansıdır

- sabit
- nümayəndəli
- dəyişməz
- yekcins
- iyerarxik

365 ənənəvi demokratiyada hakimiyətin arxitekturası aspekti aşağıdakılardan hansıdır

- sabit
- nümayəndəli
- dəyişməz
- yekcins
- iyerarxik

366 ənənəvi demokratiyada seçim prinsipi aspekti aşağıdakılardan hansıdır

- çoxluq
- nümayəndəli
- yüksək
- yekcins
- cismən

367 ənənəvi demokratiyada səsvermədə iştirak aspekti aşağıdakılardan hansıdır

- çoxluq
- nümayəndəli
- yüksək
- yekcins

cismən

368 ənənəvi demokratiyanın xarakteri aşağıdakılardan hansıdır

- çoxluq
- nümayəndəli
- yüksək
- yekcins
- cismən

369 ənənəvi demokratiyada seçki məsrəfləri aspekti aşağıdakılardan hansıdır

- çoxluq
- nümayəndəli
- yüksək
- yekcins
- cismən

370 ənənəvi demokratiyada cəmiyyət aspekti aşağıdakılardan hansıdır

- yekcins
- yüksək
- nümayəndəli
- cismən
- çoxluq

371 Elektron demokratiyanın prinsipini göstərin:

- əks-mərkəzləşdirmə
- demokratiya prosedurlarının dəyişkənliliyi
- alternativlərin formalasdırılması və seçiləsi funksiyalarının bölünməsi
- hakimiyyət orqanlarının dinamikliyi
- bütün cavablar doğrudur

372 Elektron demokratiyanın prinsipini göstərin:

- mərkəzləşdirmə
- doğru cavab yoxdur
- çoxluq prinsipi
- nümayəndəlik
- səsvermədə cismən iştirak

373 ənənəvi demokratiyanın prinsipini göstərin:

- bir mütəxəssis – bir səs
- bir nəfər – bir səs
- birbaşa demokratiya
- elektron səsvermə
- bütün cavablar doğrudur

374 Dəstək qrupunun həllədici kimi tanınması üçün səsvermə qaydası ilə müəyyən edilən zəruri minimal çəki necə adlanır?

- minimal çəki
- hədd çəkisi
- çoxluq çəkisi
- hüdud çəkisi
- maksimal çəki

375 Müxtəlif fəndlərin hərəkətlərinin uzlaşdırılmasının hansı mexanizmləri formalaşmışdır?

- fərdi seçim və ictimai seçim
- bazar seçimi və ictimai seçim
- fərdi seçim və bazar mexanizmi
- ictimai seçim və kommersiya mexanizmi
- fərdi seçim və kommersiya mexanizmi

376 Sadə çoxluq qaydası dəstək qrupunun hüdud çəkisinin hansı səviyyəsi ilə müəyyən olunur?

- 49%
- 70%+1
- 50%+1
- 70%
- 60%

377 Ənənəvi demokratiyada seçim hansı prinsipə əsaslanır?

- konsensus
- azlıq
- demokratiya prosedurlarının dəyişkənliyi
- əks-mərkəzləşdirilmiş
- çoxluq

378 İctimai qərarın qəbulu prosesi ...

- verilmiş variantların və ya alternativlərin toplusu içərisindən bir neçə düzgün variantın seçilməsindən ibarətdir
- verilmiş variantların və ya alternativlərin toplusu içərisində bütün düzgün variantın seçilməsindən ibarətdir
- bütün cavablar düzgündür
- verilmiş variantların və ya alternativlərin toplusu içərisində yeganə variantın seçilməsindən ibarətdir
- verilmiş variantların içərisindən bir neçə düzgün variantın seçilməsindən ibarətdir

379 İctimai seçim mexanizmi hansı prinsipə əsaslanır?

- çoxluq prinsipi
- iki nəfər-bir səs
- yekdilliklə qəbul edilən
- bir nəfər-bir səs
- ikidən çox olmayan neytral səs

380 Sadə çoxluq prosedurunda o alternativ qəbul edilir ki,

- səslərin 60%-dən çoxunu toplayan
- səslərin 100 %-ni toplayan
- səslərin 50 %-ni toplayan
- səslərin 65%-ə qədərini toplayan
- səslərin 50%-dən çoxunu toplayan

381 Adətən, hüdud çəkisi müəyyən edilir:

- 50%-ə qədər
- 65%-dən az
- 65%-dən çox
- 60%-dən az
- 50%-dən çox

382 Dəstək qrupu hansı minimal çəkiyə malik olmalıdır ki, o həllədici qrup kimi tanınsın:

- 60%

- 90%
- 80%
- 45%
- 50%

383 Hansı variant yalnızdır

- Bord proseduru hər bir səsverən alternativləri onlara verdiyi üstünlük dərəcəsinə görə sıralayır
- Ardıcıl bəyənilməyən səsvermə bir neçə mərhələdə aparılır.
- Təkbaşına qərar dəstək qrupunun çəkisinin minimal olduğu vaxt qəbul edilir
- İctimai seçim proseduru dəstək qrupunun hüdud çəkisini $\frac{2}{3}$ -ə bərabər şəkildə müəyyən edir
- Yekdil qərar dəstək qruplarının çəkisinin maksimal olduğu, yəni 100% -ə bərabər olduğu zaman qəbul edilir

384 Elektron demokratianın konsensus prinsipi nəyi nəzərdə tutur?

- Mümkün alternativlərin çoxluğu özütəşkilolunan mütəxəssislər birliyi tərəfindən formalaşdırılır
- İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır
- İctimai qərar səsverənlərin çoxluğu tərəfindən qəbul edilir və bu zaman azlığın rəyi nəzərə alınmır
- İstənilən hakimiyyət orqanının qərarı iyerarxiyanın daha yüksək səviyyəsinə aid hakimiyyət orqanı tərəfindən ləğv edilə bilər
- İctimai həyatın mürəkkəb məsələlərin həlli müvafiq profilli mütəxəssislərin ixtisaslı rəyinə əsaslanmalıdır

385 i alternativi j alternativindən üstün olduqda kij Kondorse əmsali

- Sıfıra bərabərdir
- Doğru cavab yoxdur
- Vahidə bərabərdir
- 2-yə bərabərdir
- Bu barədə fikir söyləmək olmaz

386 ənənəvi demokratianın Bir nəfər –bir səs prinsipi nəyi nəzərdə tutur?

- Mümkün alternativlərin çoxluğu özütəşkilolunan mütəxəssislər birliyi tərəfindən formalaşdırılır
- İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır
- İstənilən hakimiyyət orqanının qərarı iyerarxiyanın daha yüksək səviyyəsinə aid hakimiyyət orqanı tərəfindən ləğv edilə bilər
- İctimai qərar səsverənlərin çoxluğu tərəfindən qəbul edilir və bu zaman azlığın rəyi nəzərə alınmır
- İnsanların ictimai qərar qəbul etmək qabiliyyəti bir-birindən az fərqlənir, yəni bu baxımdan cəmiyyət yekcinsidir

387 İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır. Bu fikir hansı prinsipi əks etdirir?

- Nümayəndəlik prinsipini
- Yarıbirbaşa demokratianı
- Demokratiya prosedurlarının dəyişkənliyi prinsipi
- Çoxluq prinsipini
- Konsensus prinsipini

388 Bord proseduru:

- hər bir səsverən alternativləri onlara verdiyi üstünlük dərəcəsinə görə sıralayır
- səslərin yuxarıdan çoxunu toplayan alternativ seçilir
- digərləri ilə müqayisədə çox səs toplayan alternativ seçilir
- alternativlərin cüt-cüt müqayisəsinə əsaslanır
- hər bir səs verən səsverməyə çıxarılan çoxluqların içərisindən istəsiyi sayıda alternativ bəyənə bilər

389 Kondorse proseduru:

- hər bir səsverən alternativləri onlara verdiyi üstünlük dərəcəsinə görə sıralayır
- səslərin yuxarıdan çoxunu toplayan alternativ seçilir
- digərləri ilə müqayisədə çox səs toplayan alternativ seçilir

- alternativlərin cüt-cüt müqayisəsinə əsaslanır
- hər bir səs verən səsverməyə çıxarılan çoxluqların içərisindən istəsiyi sayıda alternativ bəyənə bilər

390 Elektron demokratiyada prosedur aspekti aşağıdakılardan hansıdır

- konsensus
- yekcins olmayan
- əks-mərkəzləşdirilmiş
- dinamik
- dəyişkən

391 Elektron demokratiyada nümayəndələrin tərkibi aspekti aşağıdakılardan hansıdır

- konsensus
- yekcins olmayan
- əks-mərkəzləşdirilmiş
- dinamik
- dəyişkən

392 Elektron demokratiyada hakimiyətin arxitekturası aspekti aşağıdakılardan hansıdır

- əks-mərkəzləşdirilmiş
- yekcins olmayan
- konsensus
- dəyişkən
- dinamik

393 Elektron demokratiyada seçim prinsipi aspekti aşağıdakılardan hansıdır,

- konsensus
- aşağı
- müstəqim
- virtual
- yekcins olmayan

394 Elektron demokratiyada səsvermədə iştirak aspekti aşağıdakılardan hansıdır

- konsensus
- virtual
- yekcins olmayan
- aşağı
- müstəqim

395 Elektron demokratiyada xarakteri aşağıdakılardan hansıdır

- aşağı
- yekcins olmayan
- konsensus
- virtual
- müstəqim

396 Elektron demokratiyada seçki məsrəfləri aspekti aşağıdakılardan hansıdır

- müstəqim
- yekcins olmayan
- virtual
- konsensus
- aşağı

397 Elektron demokratiyada cəmiyyət aspekti aşağıdakılardan hansıdır

- konsensus
- müstəqim
- aşağı
- yekcins olmayan
- virtual

398 Nisbi çoxluqda hansı alternativ seçilir?

- doğru cavab yoxdur
- səslərin yarısını alan alternativ seçilir
- digərləri ilə müqayisədə daha çox səs toplayan alternativ seçilir
- səslərin yarıdan çoxunu alan alternativ seçilir
- 50%+1 səs toplayan alternative seçilir

399 Yekdil qərar nə zaman mümkündür?

- kənar məsrəflər maksimal olduğu halda
- daxili məsrəflər minimal olduğu halda
- dəstək qrupunun çəkisi maksimal olduğu halda
- narazı fəndlərin sayı maksimal olduğu halda
- doğru cavab yoxdur

400 Yekdil qərar nə zaman mümkündür?

- doğru cavab yoxdur
- daxili məsrəflər minimal olduğu halda
- kənar məsrəflər maksimal olduğu halda
- dəstək qrupunun çəkisi minimal olduğu halda
- narazı fəndlərin sayı maksimal olduğu halda

401 Təkbaşına qərar nə zaman mümkündür?

- doğru cavab yoxdur
- kənar məsrəflər sıfır bərabər olduğu halda
- dəstək qrupunun çəkisi 100%-ə bərabər olduğu halda
- dəstək qrupunun çəkisi maksimal olduğu halda
- daxili məsrəflər maksimal olduğu halda

402 Təkbaşına qərar nə zaman mümkündür?

- bütün cavablar doğrudur
- daxili məsrəflər minimal olduğu halda
- kənar məsrəflər maksimal olduğu halda
- dəstək qrupunun çəkisi minimal olduğu halda
- narazı fəndlərin sayı maksimal olduğu halda

403 Təkbaşına qərar nə zaman mümkündür?

- dəstək qrupunun çəkisi və daxili məsrəflər minimal olduğu halda
- daxili məsrəflər maksimal olduğu halda
- dəstək qrupunun çəkisi maksimal olduğu halda
- dəstək qrupunun çəkisi minimal olduğu halda
- kənar məsrəflər minimal olduğu halda

404 Dəstək qrupunun çəkisi -:

- səsvermədə iştirak edənlərin ümumi sayıdır.

- səsvermədə iştirak edənlərin xüsusi çəkisidir.
- səsvermədə iştirak edənlərin ümumi sayında qrup üzvlərinin fiziki çəkisidir
- səsvermədə iştirak edənlərin ümumi sayında qrup üzvlərinin xüsusi çəkisidir.
- səsvermədə iştirak edənlərin bir-birilə qarşılıqlı təsiri sayının xüsusi çəkisidir.

405 İctimai qərar qəbulu prosesi ... prosesidir:

- verilmiş variantlar yığımı içərisindən bütün düzgün olmayan variantların seçilməsi
- verilmiş alternativlər yığımı içərisindən bütün düzgün variantların seçilməsi
- verilmiş variantlar yığımı içərisindən bütün düzgün variantların seçilməsi
- verilmiş variantlar yığımı içərisindən yeganə variantın seçilməsi
- verilmiş alternativlər yığımı içərisindən bütün düzgün olmayan variantların seçilməsi

406 İctimai seçim zamanı:

- fərd maraqlı deyil ki, onun istəkləri kifayət qədər insanın istəkləri üst-üstə düşsün.
- fərd maraqlıdır ki, onun istəkləri rəqibin istəkləri ilə üst-üstə düşsün.
- fərd maraqlıdır ki, onun istəkləri ilə kifayət qədər insanın istəkləri üst-üstə düşsün.
- fərd maraqlıdır ki, onun istəkləri rəqibin istəklərindən çox fərqlənsin.
- fərd maraqlı deyil ki, onun istəkləri rəqibin istəkləri ilə üst-üstə düşsün.

407 Konstitusiya çoxluğu qaydası dəstək qrupunun hüdud çəkisinin hansı səviyyəsi ilə müəyyən olunur?

- 5/1
- 4/3
- 3/1
- 2/3
- 4/1

408 Elektron demokratiyada seçim hansı prinsipə əsaslanır?

- çoxluq, konsensus
- azlıq
- konsensus
- çoxluq
- səslərin bərabərliyi

409 Aşağıda sadalananlardan hansıları elektron demokratianın prinsiplərinə daxildir:

- nümayəndəlik
- çoxluq prinsipi
- səsvermədə cismən iştirak
- konsensus prinsipi
- bir nəfər – bir səs

410 Aşağıda sadalananlardan hansıları elektron demokratianın prinsiplərinə daxildir:

- mərkəzləşdirmə
- səsvermədə cismən iştirak
- çoxluq prinsipi
- nümayəndəlik
- hakimiyyət orqanlarının dinamikliyi

411 Ənənəvi demokratiyada hakimiyyətin arxitekturası:

- bütün cavablar düzgündür
- şəbəkə
- mərkəzləşdirilmiş
- iyerarxik

- eks-mərkəzləşdirilmiş

412 Elektron demokratiyada hakimiyyətin arxitekturası:

- bütün cavablar düzgündür
- şəbəkə
- mərkəzləşdirilmiş
- iyerarxik
- qeyri-mərkəzləşdirilmiş

413 Nisbi çoxluq prosedurunda o alternativ qəbul edilir ki,

- bütün cavablar düzgündür
- digərləri ilə müqayisədə səslərin yarından çoxunu toplayan alternativ seçilir
- digərləri ilə müqayisədə daha çox səs toplayan alternativ seçilir
- digərləri ilə müqayisədə səslərin yarı hissəsini toplayan alternativ seçilir
- digərləri ilə müqayisədə səslərin yarından az hissəsini toplayan alternativ seçilir

414 Yekdil qərar o zaman qəbui edilir ki,:;

- dəstək qrupunun çəkisi maksimumudur, dəstək qrupunun çəkisi 100 %-ə bərabərdir, daxili məsrəflər maksimumudur, kənar məsrəflər 0-a bərabərdir
- dəstək qrupunun çəkisi 500 %-ə bərabərdir
- kənar məsrəflər 10-a bərabərdir
- dəstək qrupunun çəkisi minimumdur
- daxili məsrəflər maksimumudur

415 Yekdil qərar o zaman qəbui edilir ki,:;

- daxili məsrəflər 0-a bərabərdir
- dəstək qrupunun çəkisi minimumdur
- kənar məsrəflər maksimumudur
- daxili məsrəflər minimumdur
- kənar məsrəflər 0-a bərabərdir

416 Yekdil qərar o zaman qəbui edilir ki,:;

- daxili məsrəflər maksimumudur
- dəstək qrupunun çəkisi minimumdur
- dəstək qrupunun çəkisi 50%-ə bərabərdir
- daxili məsrəflər minimumdur
- dəstək qrupunun çəkisi maksimumudur, dəstək qrupunun çəkisi 100 %ə bərabərdir, daxili məsrəflər maksimumudur, kənar məsrəflər 0a bərabərdir

417 Həllədici dəstək qrupu ...

- bütün cavablar düzgündür
- həmin alternativin ictimai qərar kimi qəbul edilməsində qərarlı olmayan alternativə dəstək qrupudur
- bir neçə dəstək qrupu içərisində yalnız ən kiçik çəkiyə malik olan qrupdur
- həmin alternativin ictimai qərar kimi qəbul edilməsi zamanı son nəticəni dəyişməyə qadir olan alternativə dəstək qrupudur
- həmin alternativin ictimai qərar kimi qəbul edilməsində qərarlı olan alternativə dəstək qrupudur.

418 İctimai seçim prosedurlarına daxildir:

- sadə çoxluq, nisbi çoxluq, bəyənilən (təqdir edilən) səsvermə, ardıcıl bəyənilən səsvermə, ardıcıl bəyənilməyən səsvermə,
- nisbi çoxluq, ardıcıl bəyənilməyən səsvermə, səslərin sadə verilməsi, Kondorse proseduru, ardıcıl bəyənilən səsvermə
- sadə çoxluq, nisbi çoxluq, bəyənilən (təqdir edilən) səsvermə, Bord proseduru, Kondorse proseduru

- sadə çoxluq, nisbi çoxluq, bəyənilən (təqdir edilən) səsvermə, ardıcıl bəyənilən səsvermə, ardıcıl bəyənilməyən səsvermə, Bord proseduru, Kondorse proseduru, səslərin sadə verilməsi, səslərin çoxsəviyyəli verilməsi
- sadə çoxluq, nisbi çoxluq, ardıcıl bəyənilməyən səsvermə, səslərin sadə verilməsi, səslərin çoxsəviyyəli verilməsi, Bord proseduru

419 Ənənəvi demokratiyanın əsas prinsipləri:

- bir nəfər – bir səs, nümayəndəlik, səsvermədə cismən iştirak, çoxluq prinsipi, bir mütəxəssis – bir səs, birbaşa demokratiya
- bir nəfər – bir səs, nümayəndəlik, səsvermədə cismən iştirak, çoxluq prinsipi, mərkəzləşdirmə, hakimiyyət orqanlarının sabitliyi, ənənəvi demokratiyanın dəyişməzliyi, alternativlərin formalasdırılması və seçilməsi funksiyalarının birləşdirilməsi
- bir nəfər – bir səs, ənənəvi demokratiyanın dəyişməzliyi, alternativlərin formalasdırılması və seçilməsi funksiyalarının birləşdirilməsi
- nümayəndəlik, səsvermədə cismən iştirak, çoxluq prinsipi, elektron səsvermə, yaribirbaşa demokratiya
- bir nəfər – bir səs, nümayəndəlik, ənənəvi demokratiyanın dəyişməzliyi, çoxluq prinsipi, elektron səsvermə

420 Elektron demokratiyanın əsas prinsipləri:

- bir mütəxəssis – bir səs, birbaşa demokratiya, hakimiyyət orqanlarının dinamikliyi, elektron səsvermə, konsensus prinsipi, əks-mərkəzləşdirmə
- nümayəndəlik, səsvermədə cismən iştirak, çoxluq prinsipi, bir mütəxəssis – bir səs, birbaşa demokratiya, əks-mərkəzləşdirmə
- bir mütəxəssis – bir səs, birbaşa demokratiya, yaribirbaşa demokratiya, demokratiya prosedurlarının dəyişkənliliyi, bir nəfər – bir səs, nümayəndəlik
- bir mütəxəssis – bir səs, birbaşa demokratiya, yaribirbaşa demokratiya, elektron səsvermə, konsensus prinsipi, əks-mərkəzləşdirmə, hakimiyyət orqanlarının dinamikliyi, alternativlərin formalasdırılması və seçilməsi funksiyalarının bölünməsi, demokratiya prosedurlarının dəyişkənliliyi
- bir mütəxəssis – bir səs, birbaşa demokratiya, alternativlərin formalasdırılması və seçilməsi funksiyalarının bölünməsi, demokratiya prosedurlarının dəyişkənliliyi

421 Sosial-mədəni sahədə əmək haqqı amillərinə nə daxildir:

- ümumi insan kapitalı, xüsusi insan kapitalı, sosial-mədəni sahə, təşkilatının statusu, əməyin cari məhsuldarlığı, yaşayış minimumunun kəmiyyəti
- ümumi insan kapitalı, xüsusi insan kapitalı, əməyin alternativ dəyəri, əməyin cari məhsuldarlığı
- ümumi insan kapitalı, əməyin alternativ dəyəri, işçinin statusu, əlavə işlərin yerinə yetirilməsi
- yaşayış minimumunun kəmiyyəti, əlverişsiz əmək şəraiti, sosial-mədəni sahə, əməyin cari məhsuldarlığı
- ümumi insan kapitalı, xüsusi insan kapitalı, əməyin alternativ dəyəri, yaşayış minimumunun kəmiyyəti, əlverişsiz əmək şəraiti, sosial-mədəni sahə, təşkilatının statusu, işçinin statusu, əlavə işlərin yerinə yetirilməsi, əməyin cari məhsuldarlığı

422 Konsensus prinsipi nədir?

- ictimai qərarların qəbulunda sahibkarların rəyinin nəzərə alınması
- ictimai qərarların qəbulunda çoxluğun rəyinin nəzərə alınması
- ictimai qərarların qəbulunda mütəxəssislərin rəyinin nəzərə alınması
- ictimai qərarların qəbulunda rəhbərliyin rəyinin nəzərə alınması
- ictimai qərarların qəbulunda azlığın rəyinin nəzərə alınması

423 İctimai seçimin daxili məsrəfləri nəyi bildirir?

- dəstək qrupunun formalasdırılması ilə əlaqədar məsrəfləri
- dəstək qrupunun üzvləri arasında şəxslərarası qarşılıqlı əlaqələrin yaradılması ilə bağlı məsrəfləri
- dəstək qrupunun formalasdırılması və fərdi istəklərə dair informasiyanın nümayishi, mübadiləsi ilə bağlı məsrəfləri
- ictimai seçim reallaşdırılması nəticəsində ayrı-ayrı fəndlərin sərf etdiyi məsrəfləri
- fərdi istəklərə dair informasiyanın nümayishi ilə əlaqədar məsrəfləri

424 İctimai seçim kənar məsrəfləri nəyi bildirir?

- fərdi istəklərə dair informasiyanın nümayishi və mübadiləsi ilə bağlı məsrəfləri
- dəstək qrupunun formalasdırılması ilə bağlı məsrəfləri

- ictimai seçimin reallaşdırılması nəticəsində ayrı-ayrı fəndlərin sərf etdiyi məsrəfləri
- dəstək qrupunun formalasdırılması və fərdi istəklərə dair informasiyanın nümayishi, mübadiləsi ilə bağlı məsrəfləri
- təkbaşına qərarın reallaşması nəticəsində ayrı-ayrı fəndlərə məxsus məsrəfləri

425 İctimai seçim proseduru - ... :

- verilmiş alternativlər çoxluğundan yeganə alternativi seçməyə imkan verən alqoritmdir.
- verilmiş alternativlər çoxluğundan bütün düzgün variantların seçilməsi alqoritmidir.
- verilmiş alternativlər çoxluğundan istənilən variantın seçilməsi alqoritmidir.
- verilmiş variantlar çoxluğundan bütün düzgün variantları seçməyə imkan verən alqoritmdir.
- verilmiş variantlar çoxluğundan istənilən variantın seçilməsi alqoritmidir.

426 ənənəvi demokratiya aşağıdakı prinsiplər üzərində qurulmuşdur: 1) Bərabərlik prinsipi 2) Birbaşa demokratiya 3) Yarıbaşına demokratiya 4) Bir nəfər –bir səs 5) Nümayəndəlik 6) Konsensus prinsipi

- 2, 4, 5
- 4, 5
- 3, 5, 6
- 1, 4, 6
- 1, 3, 4

427 Müəllif hüququ ilə qorunan mülkiyyət növləri hansılardır

- xidməti nişanlar, əmtəə nişanları
- elmi, incəsənət, xidməti nişanlar
- ədəbi, elmi, incəsənət
- ədəbi, bədii, elmi
- bədii, elmi, incəsənət

428 ənənəvi olmayan intellektul mülkiyyət obyektləri hansılsıdır

- düzgün cavab yoxdur
- kəşflər, xidməti və kommersiya sırları
- integral mikrosixmlərin tipləşdirilməsi, selleksiya naliyyətləri
- kəşflər, xidməti və kommersiya sırları, integral mikrosixmlərin tipləşdirilməsi, selleksiya naliyyətləri, səmərələşdirici təkliflər
- kəşflər, xidməti və kommersiya sırları, sənaye mülkiyyəti

429 Sənaye mülkiyyəti hansı formaya malikdir

- düzgün cavab yoxdur
- əsər
- xidməti nişanlar
- ixtira
- əmtəə nişanları

430 Fərdiləşmiş məhsul neçə müsbət effektli təmin edir?

- 5
- 6
- 4
- 2
- 3

431 əqli mülkiyyətə neçə mülkiyyət növü daxildir?

- 5
- 4
- 3

2
 6

432 Ümumdünya İntellekual Mülkiyyət Təşkilatı neçənci ildən BMT-nin ixtisaslaşmış təşkilatı sayılır?

- 1974
- 1958
- 1965
- 1967
- 1993

433 Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı nə vaxt təsis edilmişdir?

- 1978-ci ildə Londonda
- 1985-ci ildə Parijdə
- 1965-ci ildə Moskvada
- 1967-ci ildə Stokholmda
- 1971-ci ildə Berndə

434 İntellektual mülkiyyət termini nə vaxtdan geniş istifadə olunmağa başladı?

- 1967-ci ildən
- XIXəsrin sonundan
- XVIII əsrən
- XX əsrin ikinci yarısında
- 1980-ci illərdən

435 Mülki dövriyyə iştirakçılarının və onların istehsal etdikləri məhsulların fərdiləşdirilməsi vasitələrinə aid deyil:

- bütün cavablar doğrudur
- əmtəələrin mənşə yerlərinin adı
- integrall mikrosxemlərin tipologiyası
- firma adları
- əmtəə nişanları

436 Mülki dövriyyə iştirakçılarının və onların istehsal etdikləri məhsulların fərdiləşdirilməsi vasitələrinə aiddir:

- bütün cavablar doğrudur
- xidmət nişanları
- əmtəə nişanları
- firma adları
- əmtəələrin mənşə yerlərinin adı

437 İntellektual mülkiyyətin ənənəvi olmayan obyektlərinə aid deyil:

- seleksiya nailiyyətləri
- firma adları
- integrall mikrosxemlərin tipologiyası
- səmərələşdirmə təkliflər
- xidməti və kommersiya sırları

438 İntellektual mülkiyyətin ənənəvi olmayan obyektlərinə aiddir:

- bütün cavablar doğrudur
- seleksiya nailiyyətləri
- integrall mikrosxemlərin tipologiyası
- xidməti və kommersiya sırları

- səmərələşdirmə təklifləri

439 Aşağıda sadalanan hansı mülkiyyət növü intellektual mülkiyyət sayılır?

- bütün cavablar doğrudur
 mülki dövriyyə iştirakçılarının və onların istehsal etdikləri məhsulların fərdiləşdirilməsi vasitələri
 sənaye mülkiyyəti
 ədəbi, bədii və elmi mülkiyyət
 intellektual mülkiyyətin ənənəvi olmayan obyektləri

440 Ümumdünya İntellektual Mülkiyyət Təşkilatını (ÜİMT) təsis edən Konvensiya neçənci ildə imzalanmışdır?

- 1967-ci ildə
 1825-ci ildə
 1791-ci ildə
 1623-cü ildə
 1883-cü ildə

441 1710-cu ildə İngiltərədə hansı qanun qəbul edilmişdir?

- doğru cavab yoxdur
 Ümumdünya İntellektual Mülkiyyət Təşkilatını (ÜİMT) təsis edən Konvensiya
 “İnhisarlar haqqında status”
 Sənaye mülkiyyətinin qorunması haqqında Paris Konvensiyası
 “Kraliça Annanın statusu”

442 Müəlliflik hüququnun əsas funksiyası sayılır:

- doğru cavab yoxdur
 bədii-konstruktur həllərinin mühafizəsi
 texniki qərarların mühafizəsi
 elmi, ədəbi və incəsənət əsərlərinin yaradılması ilə bağlı fəaliyyətin stimullaşdırılması
 təsərrüfatın təşkili və idarə edilməsi metodlarının yaradılması

443 Müəlliflik hüququnun əsas prinsiplərinə aiddir:

- bütün cavablar doğrudur
 müəllifin şəxsi qeyri-əmlak hüquqlarının özgəninkiləşdirilə bilməməsi
 müəllifin şəxsi maraqlarının cəmiyyətin maraqları ilə uzlaşması
 yaradıcılıq azadlığı
 müəlliflik müqaviləsinin azadlığı

444 Patent hüququnun əsas prinsiplərinə aid deyil:

- doğru cavab yoxdur
 yaradıcılıq azadlığı
 yalnız rəsmi qaydada patent qabiliyyətli ixtira hesab edilmiş araşdırmaların mühafizə edilməsi
 patentləşdirilmiş obyektdən istifadə üzərində müstəsna hüququn tanınması
 təkcə patent verənlərin deyil, həm də ixtiraların həqiqi yaradıcılarının hüquq və mənafelərinin qorunması

445 Müəlliflik hüququnun əsas prinsiplərinə aiddir:

- doğru cavab yoxdur
 təkcə patent verənlərin deyil, həm də ixtiraların həqiqi yaradıcılarının hüquq və mənafelərinin qorunması
 patentləşdirilmiş obyektdən istifadə üzərində müstəsna hüququn tanınması
 yalnız rəsmi qaydada patent qabiliyyətli ixtira hesab edilmiş araşdırmaların mühafizə edilməsi
 yaradıcılıq azadlığı

446 Müəlliflik hüququnun əsas prinsiplərinə aid deyil:

- yaradıcılıq azadlığı
- müəllifin şəxsi maraqlarının cəmiyyətin maraqları ilə uzlaşması
- patentləşdirilmiş obyektdən istifadə üzərində müstəsna hüququn tanınması
- müəllifin şəxsi qeyri-əmlak hüquqlarının özgəninkiləşdirilə bilməməsi
- müəlliflik müqaviləsinin azadlığı

447 Ali hakimiyyətin ayrı-ayrı naşirlərə və manufaktura sahiblərinə verdiyi Kraliça Annanın statusu adlanan imtiyazlar sistemi nə vaxt qəbul edilmişdir?

- 1710-cu ildə
- 1534-cü ildə
- 1930-cu ildə
- 1825-ci ildə
- 1623-cü ildə

448 1623-cü ildə İngiltərədə hansı qanun qəbul edilmişdir?

- Patent qanunu
- Kraliça Annanın statusu
- Sənaye mülkiyyətinin mühafizəsi haqqında Paris konvensiyası
- İnhisarlar haqqında status
- Ümumdünya İntellektual Mülkiyyət Təşkilatını (ÜİMT) təsis edən Konvensiya

449 Ali hakimiyyətin ayrı-ayrı naşirlərə və manufaktura sahiblərinə verdiyi İnhisarlar haqqında status adlanan imtiyazlar sistemi neçənci ildə qəbul olunmuşdur?

- 1930-cu ildə
- 1534-cü ildə
- 1623-cü ildə
- 1714-cü ildə
- 1825-ci ildə

450 Hansı mülkiyyət növü müəllif hüququ ilə mühafizə olunur?

- bədii, elmi və sənaye mülkiyyəti
- ədəbi, bədii, və elmi mülkiyyət
- bütün cavablar doğrudur
- sənaye və bədii mülkiyyət
- ədəbi, elmi və sənaye mülkiyyəti

451 Hansı mülkiyyət növü patent hüququ ilə mühafizə olunur?

- elmi mülkiyyət
- ədəbi mülkiyyət
- sənaye müllkiyyəti
- bədii mülkiyyət
- doğru cavab yoxdur

452 İnhisarlar haqqında status adlanan imtiyazlar sistemi harada qəbul olunmuşdur?

- İngiltərə
- Almaniya
- ABŞ
- Sovet İttifaqı
- Fransa

453 İxtira obyekti kimi çıkış edir

- düzgün cavab yoxdur
- qurğular, üsullar, maddələr, vaksinlər
- qurğular, vaksinlər, kəşflər
- qurğular, üsullar
- kəşflər, əsərlər, maddələr

454 Əsər formasına malik mülkiyyət növləri

- düzgün cavab yoxdur
- ədəbi, bədii, elmi
- ədəbi, bədii, elmi, incəsənət
- bədii, elmi
- ədəbi, bədii

455 Sovet ittifaqında intellektual mülkiyyət haqqında qanun neçənci ildə qüvvəyə minməlidir

- 1988-ci ildə
- 1990-ci ildə
- 1982-ci ildə
- 1980-ci ildə
- 1986-ci ildə

456 Stokholmda Ümumidünya intellektual mülkiyyət təşkilatını təsis edən konvensiya neçənci ildə imzalanmışdır

- 1993-cü ildə
- 1883-cü ildə
- 1965-ci ildə
- 1967-ci ildə
- 1886-ci ildə

457 Sənaye mülkiyyətinin mühafizəsi haqqında Paris konvensiyası neçənci ildə qəbul olunmuşdur

- 1886-ci ildə
- 1882-ci ildə
- 1792-ci ildə
- 1883-cü ildə
- 1967-ci ildə

458 Əqli mülkiyyətin ənənəvi olmayan obyektlərinə aiddir?

- əmtəələrin mənşə yerlərinin adları
- kəşflər
- firma adları
- əmtəə nişanları
- xidmət nişanları

459 Əqli mülkiyyətin ənənəvi olmayan obyektlərinə aid deyil?

- səməraləşdirmə təklifləri
- əmtəə nişanları
- kommersiya sırrı
- kəşflər
- integrallı mikrosxemlərin tipologiyası

460 İntellektual mülkiyyət hüququnun pozulmasının aşağıdakı növü mövcud deyil:

- Mülki dövriyyə iştirakçılarının fərdiləşmiş vasitələrinə olan hüquqlarının pozulması
- Patent hüququnun pozulması

- Müəllif hüququnun pozulması
- İnzibati hüququnun pozulması
- İstehsal sahələrinə olan hüquqların pozulması

461 Rusiyada intellekyual mülkiyyət məsələləri ilə məşğul olan qanun necə adlanır?

- Intellekyual mülkiyyət üzrə dövlət akademiyası
- Sənaye mülkiyyəti üzrə federal institut
- Intellekyual mülkiyyət üzrə beynəlxalq institut
- Patent üzrə federal institut
- Kimmersiya sirləri üzrə ixtisaslaşmış təşkilat

462 İntellektual mülkiyyət hüququnun pozulmasının hansı növləri mövcuddur?

- Beynəlxalq hüququnun pozulması
- İnsan hüququnun pozulması
- İnzibati hüququnun pozulması
- Vətəndaş hüququnun pozulması
- Müəllif hüququnun pozulması

463 İstehsal sirlərinə olan hüquqlar hansı münasibətləri tənzimləyir?

- Ədəbi, bədii, elmi mülkiyyətin qorunması
- Firma adları, əmtəə nişanlarının qorunması
- Kimmersiya sirləri rejimi ilə qorunan münasibətlər
- İxtiraların, sənaye nümunələrinin qorunması
- Kifayət qədər yaradıcı olmayan münasibətlər

464 Patent hüququ özündə hansı mülkiyyətləri birləşdirir?

- Ədəbi, bədii, elmi mülkiyyətin qorunması
- Firma adları, əmtəə nişanlarının qorunması
- Kimmersiya sirləri rejimi ilə qorunan münasibətlər
- İxtiraların, sənaye nümunələrinin qorunması
- Kifayət qədər yaradıcı olmayan münasibətlər

465 Mülki dövriyyə iştirakçılarının fərdiləşmiş vasitələrinə olan hüquqlar hansı mülkiyyəti özündə birləşdirir?

- Ədəbi, bədii, elmi mülkiyyətin qorunması
- Firma adları, əmtəə nişanlarının qorunması
- Kimmersiya sirləri rejimi ilə qorunan münasibətlər
- İxtiraların, sənaye nümunələrinin qorunması
- Kifayət qədər yaradıcı olmayan münasibətlər

466 Müəllif hüququ ilə hansı münasibətlər tənzimlənir?

- Ədəbi, bədii, elmi mülkiyyətin qorunması
- Firma adları, əmtəə nişanlarının qorunması
- Kimmersiya sirləri rejimi ilə qorunan münasibətlər
- İxtiraların, sənaye nümunələrinin qorunması
- Kifayət qədər yaradıcı olmayan münasibətlər

467 Fransada patent qanunu neçənci ildə qəbul edilmişdir

- 1791-ci ildə
- 1710-cu ildə
- 1623-cü ildə
- 1534-cü ildə

- 1825-ci ildə

468 Kraliça Annanın statusu adlanan intellektual mülkiyyətin müdafiəsi qanunu harada qəbul edilmişdir

- düzgün cavab yoxdur
 İngiltərə
 Fransa
 Almaniya
 Sovet İttifaqı

469 Müəllif hüququnun əsas vəzifələri

- düzgün cavab yoxdur
 elmi, ədəbi və incəsənət əsərlərinin yaradılması ilə bağlı fəaliyyətin hüquqi cəhətdən tanınmasının təminini
 yaradıcılığın azad olması, müəllifin şəxsi maraqlarının cəmiyyətin maraqlarını ilə uzlaşması
 elmi, ədəbi və incəsənət əsərlərinin yaradılması ilə bağlı fəaliyyətin hüquqi cəhətdən tanınmasının təminini cəmiyyətin maraqlarına uyğun olaraq əsərlərdən geniş istifadə edilməsi üçün şəraitin yaradılması
 yaradıcılığın azad olması, ədəbi və incəsənət əsərlərinin yaradılması ilə bağlı fəaliyyətin hüquqi cəhətdən tanınmasının təminini

470 1623-cü ildə İngiltərədə qəbul edilmiş texniki yenilikləri yaradan və tətbiq edən hər kəsə hansı müddət ərzində inhisar qaydada istifadə etmək hüququ verilmişdir

- on il
 səkkiz il
 on iki il
 on dörd il
 altı il

471 Müəllif hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

- 1994-cü il 6 noyabr
 1997-ci il 9 oktyabr
 1995-ci il 12 mart
 1996-ci il 8 oktyabr
 1998-ci il 12 oktyabr

472 Rusiyada ilk müəlliflik haqqında qanun

- 1827-ci ildə
 1828-ci ildə
 1848-ci ildə
 1911-ci ildə
 1882-ci ildə

473 İntellektual mülkiyyətin əsas iqtisadi funksiyası

- məhsulun ictimai əhəmiyyətinin qorunub saxlanması
 məhsulun pul gəlirinin potensial mənbəyini qoruyub saxlamaq
 yaradıcılıq fəaliyyəti məhsulunun fərdiləşmiş xarakterini qoruyub saxlamaq
 fərdiləşmiş məhsulun cəmiyyət üzvüləri tərəfindən maneəsiz istifadəsi
 düzgün cavab yoxdur

474 İntellektual mülkiyyət anlayışı nədir

- azad yaradıcılıq formasıdır
 xüsusi mülkiyyət və fərdi mülkiyyət arasında olan aralıq formadır
 özündə xüsusi mülkiyyəti eks etdirir
 yaradıcılığa inhisarın tətbiqi
 özündə fərdi mülkiyyəti eks etdirir

475 Biliyin bazarda hansıda dəyərə malik olub-olmadığını əks etdirən meyarı göstərin:

- qeyri-sərbəst - ayrıca
- makro - mikro
- eksplisit - implisit
- bazar - qeyri-bazar
- fərdi - qrup

476 İnfomasiyanın xassələrindən biridir:

- diskretlik
- bütün cavablar doğrudur
- nəticəlilik
- düzgünlük
- kütləvilik

477 Daxili infomasiyaya aiddir:

- tədarükçülər haqqında infomasiya
- istehsal haqqında infomasiya
- tənzimləmə və vergitutma haqqında infomasiya
- bazar infomasiyası
- rəqiblər haqqında infomasiya

478 Xarici infomasiyaya aid deyil:

- bazar infomasiyası
- tənzimləmə və vergitutma haqqında infomasiya
- tədarükçülər haqqında infomasiya
- rəqiblər haqqında infomasiya
- istehsal haqqında infomasiya

479 Xarici infomasiyaya aid deyil:

- rəqiblər haqqında infomasiya
- bazar infomasiyası
- əmək resursları haqqında infomasiya
- tənzimləmə və vergitutma haqqında infomasiya
- tədarükçülər haqqında infomasiya

480 İşgüzar bilik, biznes-infomasiya və infomasiya verilənləri birlikdə nəyi təşkil edir?

- Internet resurslarını
- bütün cavablar doğrudur
- biznes resurslarını
- bank resurslarını
- infomasiya resurslarını

481 İnfomasiyanın idarə olunmasına qoyulan tələblər

- axtarış, təhlil, strukturlaşma, manipulyasiya
- axtarış, təhlil, manipulyasiya
- axtarış, təhlil, strukturlaşma, saxlanma, manipulyasiya
- düzgün cavab yoxdur
- axtarış, təhlil, saxlanma, ötürülmə

482 Qlobal menecment paradigmasının formalaşması dövrü

- 1991-ci ilin axırlarında

- 1990-ci ilin ortalarında
- 1990-ci ilin əvvəllərində
- 1992-ci ildə
- 1998-ci ildə

483 Qlobal menecment paradigmasının inkişafı neçə mərhələyə bölünür

- iki mərhələyə
- düzgün cavab yoxdur
- altı mərhələyə
- beş mərhələyə
- dörd mərhələyə

484 Məhdud sayıda insanların malik olduğu biliklər

- mikro biliklər
- düzgün cavab yoxdur
- ümumi biliklər
- xüsusi növ biliklər
- makro biliklər

485 Biznes informasiya neçə üsulla təsnifləşdirilir

- iki
- dörd
- altı
- beş
- üç

486 Firmanın informasiya resurslarının əsasını təşkil edir

- işgüzar biliklər, biznes informasiya, verilənlər
- düzgün cavab yoxdur
- biznes informasiya, biliklər
- biliklər, verilənlər
- işgüzar biliklər, biznes informasiya

487 Veblen iqtisadi təsisatları neçə kateqoriyaya ayırmışdır?

- 5
- 6
- 3
- 2
- 4

488 Bauman cəmiyyətlərin hansı kateqoriyalarda müqayisə edir?

- yüngül və ağır
- modern və postmodern
- ağır və bərk
- yüngül və maye
- bərk və maye

489 İnozemtsovun Iqtisadi cəmiyyətin hüdudlarından kənarda kitabı neçənci ildə nəşr edilmişdir?

- 2000
- 1999
- 1996
- 1997

1998

490 İqtisadi cəmiyyətin hüdudları xaricində kitabının müəllifi kimdir

- V.İnozemtsev
- E.Toffler
- M.Kastels
- P.Sorokin
- Z. Bauman

491 Fərdiləşdirilmiş cəmiyyət kitabı aşağıdakılardan kimə məxsusdur

- M.Kastels
- E.Toffler
- V.İnozemtsev
- Z. Bauman
- P.Sorokin

492 Korporasiyanın yenidən müəyyənləşməsi – istehsal şəraitində neçə inqilabi dəyişikliklər baş vermişdir

- 3
- 2
- 6
- 5
- 4

493 Helbreyt müasir cəmiyyət neçə hissədən ibarətdir

- 3
- 2
- 6
- 5
- 4

494 C.Helbreyt fəaliyyətin neçə motivi mövcuddur

- 6
- 2
- 3
- 4
- 5

495 D.Bellin postsənaye nəzəriyyəsində yüksək gəlir nəyin hesabına əldə edilir?

- Yeni bazarların yaranması
- Ticarətin inkişafı
- Postsənayenin inkişafı
- Innovasiyalar
- .İnsan kapitalı

496 C.Helbreytin sənaye sistemində texnostruktur fəaliyyətinin əsas motivlərinə aiddir:

- pul mükafatı, uyğunlaşma
- eyniləşdirmə və məqsədlərin uyğunlaşdırılması
- məcburetmə, məqsədə nail olma
- ideyaların işlənib hazırlanması, pul mükafatı
- məcburetmə, özünütəsdiq

497 Postsənaye cəmiyyəti nəzəriyyəsi kimə məxsusdur?

- Z.Bauman
- V.İnozemtsev
- M.Kastels
- V.İnozemtsev
- D.Bell

498 E.Tofflerin üçüncü dalgası neçə mərhələdən ibarətdir?

- 2
- 3
- 5
- 7
- 4

499 Elektron kotec:

- gənclərin istehsaldan uzaqlaşmasını aradan qaldıran üsul
- müasir infomasiya texnologiyası
- işçinin evində yerləşən iş yerinin zəruri telekommunikasiya vasitələri ilə təmin olunması
- ailənin möhkəmlənməsi üsulu
- işçilərin asudə vaxtının artırılması üsulu

500 Sivilizasiyanın inkişafını kim üç mərhələyə ayırmışdır?

- M.Kastels
- E.Toffler
- Z.Bauman
- C. Helbreyt
- D.Bell

501 Kastelsə görə hər cəmiyyət nə ilə xarakterizə olunur?

- səneyeçilik və informasionalizm
- istehsal üsulu
- inkişaf üsulu
- istehsal üsulu və inkişaf üsulu
- kollektivçilik və istehsal üsulu

502 Helbreytə görə fəaliyyətin əsas motivləri sayılır:

- məcburiyyət, kapital qoyuluşu, inandırma və eyniləşdirmə
- inandırma, eyniləşdirmə, məcburiyyət, pul mükafatı
- inandırma, iştirak, eyniləşdirmə, məcburiyyət
- məcburiyyət, pul mükafatı, eyniləşdirmə və məqsədlərin uyğunlaşdırılması
- məcburiyyət, pul mükafatı, kapital qoyuluşu, iştirak

503 Helbreytə görə müasir cəmiyyət ibarətdir:

- sənaye sistemindən və texnostrukturdan
- bazar sistemindən və texnostrukturdan
- sənaye sistemindən və bazar sistemindən
- sənaye cəmiyyətindən və bazar sistemindən
- texnostrukturdan və sənaye cəmiyyətindən

504 Postiqtisadi cəmiyyətə keçid cəmiyyətdə hansıdəyişikliklə xarakterizə olunmur?

- cəmiyyətin sınıfı strukturunun dəyişməsi
- dəyər münasibətlərinin aradan qaldırılması
- texnologiyaların konvergensiyası

- xüsusi mülkiyyətin aradan qalxması
- texnoloji inqilab

505 Postmodern dövründə proseslər?

- dinamikdir
- qeyri müəyyəndir
- qeyri-müəyyən və dinamikdir
- çevikdir
- fərdiləşmişdir

506 Korporasiyanın yenidən müəyyənləşməsi – istehsal şəraitində hansı inqilabi dəyişikliklər baş vermişdir

- onlar “sosial çirkənmədə” – işsizlik, cəmiyyətin parçalanması və s. problemlərin dərinləşməsində günahkardırlar;
- korporasiyalar ətraf – mühiti çirkəndirir;
- variantların hamısı doğrudur.
- korporasiya siyasi qərarların qəbuluna aşkar və ya qeyri – aşkar şəkildə təsir göstərir;
- cəmiyyət daha böyük həcmdə korporativ informasiyanın açıq giriş üçün aşkarılmasını tələb edir;

507 D.Bellə görə texnoloji inqilablardan biri aşağıdakidir

- XX əsrə kompüterlərin yaranması
- XIX əsrə kompüterlərin yaranması
- XVIII əsrə kompüterlərin yaranması
- XX əsrə kompüterlərin yaranması
- XXI əsrə kompüterlərin yaranması

508 D.Bellə görə texnoloji inqilablardan biri aşağıdakidır:

- XX əsrə elektrik sahəsində elmi- texnoloji inkişaf
- XVII əsrə elektrik sahəsində elmi- texnoloji inkişaf
- XVIII əsrə elektrik sahəsində elmi- texnoloji inkişaf
- XIX əsrə elektrik sahəsində elmi- texnoloji inkişaf
- XVI əsrə elektrik sahəsində elmi- texnoloji inkişaf

509 D.Bellə görə texnoloji inqilablardan biri aşağıdakidır:

- XV əsrə buxar maşınının kəşfi
- XVIII əsrə buxar maşınının kəşfi
- XVI əsrə buxar maşınının kəşfi
- XIV əsrə buxar maşınının kəşfi
- XVII əsrə buxar maşınının kəşfi

510 Postsənaye cəmiyyətinin yaranması səbəbi aşağıdakı proses deyil:

- Müasir iqtisadiyyat elə bir keyfiyyət əldə etmişdir ki, o yüksək səviyyəli təhsili olan insanların fəaliyyətini tələb edir
- Maddi baxımdan təchiz olunan insanların xidmətlərə tələbatı artır
- Qlobal miqyasda yaradılmış rıfahın istifadəçilər arasında bölüşdürülməsi
- Texniki təlabatların və peşəkar bacarıqların artması
- Əməyin kvalifikasiyasının rolunun artması istehsalın əsas vasitəsi kimi işçilərin kvalifikasiyasına gətirib çıxarır

511 Postsənaye cəmiyyətinin əsasında aşağıdakı proses durur:

- Informasiya-marketinq bazası əsasında informasiya-iqtisadi qarşılıqlı əlaqələrin həyata keçirilməsi
- Qlobal miqyasda yaradılmış rıfahın istifadəçilər arasında bölüşdürülməsi
- Müasir iqtisadiyyat elə bir keyfiyyət əldə etmişdir ki, o yüksək səviyyəli təhsili olan insanların fəaliyyətini tələb edir
- ətraf mühitin enerjisinin alınmasına istiqamətlənmiş təsərrüfat alqoritmlərinin sahibkarlıq subyektlərinin yaradılması

- Texnosfera, antroposfera və sosiosferanın qarşılıqlı təsiri nəticəsində noosferanın inkişafı

512 Postsənaye cəmiyyətinin əsasında aşağıdakı proses durur:

- Informasiya-marketinq bazası əsasında informasiya-iqtisadi qarşılıqlı əlaqələrin həyata keçirilməsi
- Qlobal miqyasda yaradılmış rifahın istifadəçilər arasında bölüşdürülməsi
- Texnosfera, antroposfera və sosiosferanın qarşılıqlı təsiri nəticəsində noosferanın inkişafı
- Texnologiyaların inkişafı maddi istehsalla məşğul olan insanların sayının azalmasına götürir
- Ətraf mühitin enerjisinin alınmasına istiqamətlənmiş təsərrüfat alqoritmlərinin sahibkarlıq subyektlərinin yaradılması

513 Postsənaye cəmiyyəti necə xarakterizə olunur?

- Informasiya texnologiyasının, biliklərin, informasiyanın rolunun artdığı cəmiyyət kimi
- Qlobal informasiya məkanının yarandığı və dünya informasiya resurslarına girişin açıq olduğu cəmiyyət kimi
- Informasiyanın və qloballaşmanın inkişaf etdiyi cəmiyyət kimi
- Elmi-texniki inqilab nəticəsində prioritetin məhsul istehsalından xidmət istehsalına keçdiyi cəmiyyət kimi
- Elektron demokratiyanın, dövlətin, hökumətin mövcud olduğu cəmiyyət kimi

514 E.Tofflerin Üçüncü dalğa əsərində sivilizasiyanın hansı mərhələsi göstərilir?

- İqtisadi azadlıq, yüksək təhsil, informasiya texnikası
- Kənd təsərrüfatının inkişafı, sənaye inqilabı, texnoinqilab
- Vətəndaş cəmiyyəti, informasiya cəmiyyəti, bilik cəmiyyəti
- Sənaye inqilabı, postsənaye inqilabı, informasiya inqilabı inqilabı
- Sənaye inqilabı, informasiya cəmiyyəti, innovasiya inqilabı

515 Aşağıda sadalanan mülahizələrdən doğru olanı göstərin:

- postmodern dövründə ictimai pro-seslər müəyyən və statik olur
- moderndən postmodernə keçid fərdiləşmədən qrup münasibətlərinə keçid deməkdir
- postmodern «ağır» və «bərk» kimi xarakterizə edilir
- modern «yüngül» və «maye şəkilli» kimi xarakterizə edilir
- postmodern dövründə ictimai pro-seslər qeyri-müəyyən və dinamik olur

516 V.İnozəmtsevə görə postiqtisadiyyat cəmiyyətinə keçid cəmiyyətdə hansı əsaslı dəyişikliklərlə xarakterizə olunur?

- dəyər münasibətlərinin aradan qaldırılması, elektron inqilab
- sosial psixoloji dəyişikliklər, texnoloji inqilab
- elektron kotteclər sisteminin inkişafı
- elektron inqilab, infosferanın inkişafı
- elektron inqilab, xüsusi mülkiyyətin süqutu

517 E.Tofflerin üçüncü dalğasına aid olmayı göstərin:

- Sosial yaddaşda keyfiyyət dəyişikliyinin baş vermesi
- Elektron kotteclərin yaradılması
- Xüsusi mülkiyyətin aradan qalxması
- Elektron inqilabın baş vermesi
- Korporasiyanın yenidən müəyyənləşməsi

518 Kim keçmiş və indiki cəmiyyəti modern və postmodern kateqoriyalarında müqayisə edir?

- V.İnozəmtsev
- M.Kastels
- C. Helbreyt
- E.Toffler
- Z.Bauman

519 İnozemptsevə görə postiqtisadi cəmiyyət nədir?

- Bu intellektual kapitalın fiziki kapitalla müqayisədə rolunun artmasıdır
- Cəmiyyətin iqtisadi əsasının aradan qalxmasıdır
- İctimai qurğunun yeni tipinin sistemyaradıcı elementidir
- Bu onunla xarakterizə olunur ki, insanın maraqları maddi maraqlar müstəvisi çərçivəsindən çıxır
- O, sadə əməyin yaradıcı əməklə əvəz olunmasıdır

520 Sənayeyəqədər cəmiyyət – bu:

- xidmətlərə əsaslanan cəmiyyət
- insan və maşının qarşılıqlı təsirinə əsaslanan cəmiyyət
- insanla təbiətin qarşılıqlı təsiri ətrafında qurulmuş cəmiyyət
- yeniləşmiş təbiətlə insanın qarşılıqlı təsiri
- intellektual texnologiyanın dominant mövqe tutduğu cəmiyyət

521 Bu əsərlərdən hansı Tofflerə aid deyildir?

- “Gözlənilən postsənaye cəmiyyəti”
- “Gələcəyin şoku”, “Üçüncü dalğa”
- “Üçüncü dalğa”, “Hakimiyyət metamarfozları”
- “Gələcəyin şoku”
- “Hakimiyyət metamarfozları”, “Gələcəyin şoku”

522 Postsənaye cəmiyyəti - bu:

- azalan faydalı iş əmsalı və aşağı məhsuldarlıq qanunlarına tabe olan cəmiyyət
- insanla təbiətin qarşılıqlı təsiri ətrafında qurulmuş cəmiyyət
- yeniləşmiş təbiətlə insanın qarşılıqlı təsiri
- bilik cəmiyyəti
- sənayenin hasil edən sahələrinin təmin etdiyi cəmiyyət, resurslar

523 Sənaye cəmiyyəti – bu:

- informasiya cəmiyyəti
- xidmətlərə əsaslanan cəmiyyət
- insanla cəmiyyətin qarşılıqlı təsiri ətrafında qurulmuş cəmiyyət
- yeniləşmiş təbiətlə insanın qarşılıqlı təsiri
- intellektual texnologiyanın dominant mövqe tutduğu cəmiyyət

524 Üçüncü dalğaya hansı təzahür xarakterik deyil?

- kütləvi və qeyri-kütləvi istehsalın birləşməsi
- infosferanın meydana gəlməsi
- sənaye inqilabı
- Elektron inqilab
- sosial yaddaşın keyfiyyət dəyişikliyi

525 Postsənaye cəmiyyəti terminini ilk dəfə kim tətbiq edib?

- M.Kastels
- E.Toffler
- D.Bell
- Z. Bauman
- C.Helbreyt

526 Helbreytə görə məcburiyyət nəylə əlaqəlidir?

- fərdin təşkilatın fəaliyyətində onun məqsədlərini özünün şəxsi maraqlarına uyğunlaşdırmaq üçün iştirakı

- fərd inanmalıdır ki, qrupun məqsədi onun şəxsi maraqlarından üstündür
- texnostrukturla
- kapitalla
- torpaqla

527 Cəmiyyətin sənayeyəqədər, sənaye və postsənaye cəmiyyətinə ayırmaları kimə aiddir?

- D.Bell
- C.Helbreyt
- E.Toffler
- Z.Bauman
- M.Kastels

528 Cəmiyyət insanlar arasında oyun üzərində qurulmuşdur və bu cəmiyyətdə maşın texnologiyasının fonunda informasiyaya əsaslanan intellektual texnologiya hökmran mövqeni tutur. Bu ifadə cəmiyyətin hansı növünə xarakterikdir

- sənaye
- postsənaye
- cavabların heç biri doğru deyil
- sənayeyə qədər
- texnosfera

529 Qarşılıqli təsir insanla maşının qarşılıqli münasibətlərinə əsaslanır və enerjinin təbii ətraf mühitin texniki mühitə keçməsi üçün istifadə olunması prosesinə əsaslanır. Bu ifadə cəmiyyətin hansı növünə xarakterikdir

- cavabların heç biri doğru deyil
- sənayeyə qədər
- sənaye
- postsənaye
- texnosfera

530 E.Tofferin Üçüncü dalğa əsərində texnoinqlab hansı hadisələrlə xarakterizə olunur?

- sənaye inqlabı, elektron kottec, bazarların yaranması
- informasiya cəmiyyəti, sosial –mədəni sfera, elektron kottec
- Sosial inqlab, sənaye inqlabı, bazarların yaranması
- Elektron inqlab, infosfera, elektron kottec
- Kənd təsərrüfatının inkişafı, sənaye inqlabı, infosfera

531 Kastelsə görə yeni təşkilati məntiqin əsasında ... durur.

- sosial yaddaşa keyfiyyət dəyişikliyi
- şaquli inteqrasiyadan üfqü inteqrasiyaya keçid
- texnostrukturun hazırlanması
- fordizmdən postfordizmə keçid
- inkişafın informasiya üsuluna keçid

532 Mikroiqtisadi təhlilin tətbiq sferasının genişləndirdiyinə görə iqtisadiyyat sahəsi üzrə Nobel mükafatı alan alim kimdir?

- D.Bell
- Q.Bekker
- V.İnozemtsev
- M.Kastels
- E.Toffler

533 İformasionalizm nəyə istiqamətlənib?

- iqtisadi inkişaf
- sənaye inkişafı
- texnoloji inkişaf
- iqtisadi artım
- buraxılışın maksimumlaşdırılması

534 Sənayeçilik nöyə istiqamətlənib?

- texnoloji inkişaf
- iqtisadi inkişaf[yeni cavab]
- informasiyanın işlənməsində daha yüksək səviyyəli çətinliklərin yığıımı
- iqtisadi artım
- biliklərin toplanması

535 Postiqtisadi cəmiyyətə keçid cəmiyyətində fundamental dəyişiklik deyildir?

- cəmiyyətin sinfi strukturunun dəyişməsi
- sənaye inqilabı
- dəyər münasibətlərinin aradan qaldırılması
- sosiopsixoloji dəyişiklik
- xüsusi mülkiyyətin aradan qalxması

536 Texnostruktur deyildir:

- planlaşdırımda ehtiyac duyulan müxtəlif təcrübə və bacarıqlara malik insanların məcmusu
- müasir sənaye texnologiyasında ehtiyac duyulan biliklərə malik insanların məcmusu
- eyni texniki biliklərə malik insanların məcmusu
- müxtəlif texniki biliklərə malik insanların məcmusu
- qərarların qrup şəklində qəbulu mexanizmi

537 Postiqtisadiyyat cəmiyyətə keçid cəmiyyətdə aşağıdakı əsaslı dəyişikliklərlə xarakterizə olunur:

- 1.Texnoloji inqilab
- 2.İstehsal və istehlakın birləşməsi
3. Dəyər münasibətlərinin aradan qaldırılması
- 4.Korporasiyanın yenidən müəyyənləşməsi
5. Xüsusi mülkiyyətin süqutu
6. Cəmiyyətin sinfi strukturunun dəyişilməsi
7. Sosial psixoloji dəyişiklik

- 2, 3, 4, 5
- 1,2, 3, 5, 6
- 1, 3,4, 5, 7
- 1,3,5, 6, 7
- 1, 3, 4, 6,7

538 Cəmiyyət insanın təbiyyətlə qarşılıqlı təsiri üzərində təşkil olunmuşdur: resurslar hasiledici sənaye sahələri tərəfindən təmin olunur, cəmiyyət isə azalan vergi və aşağı məhsuldarlıq qanunlarına tabe olur. Bu ifadə cəmiyyətin hansı növünə xarakterikdir,

- texnosfera
- sənayeyə qədər
- sənaye
- postsənaye
- cavabların heç biri doğru deyil

539 Cəmiyyət neçə xüsusiyyətə görə fərdi orqanizmlərə yaxındırlar?

- 3
- 5
- 4
- 2
- 6

540 M..Spenser hansı nəzəriyyəni yaratmışdır?

- informasiya axtarışı
- təkamül
- orqanik həmrəylik
- firma
- siqnallar

541 İctimai əmlak bölgüsü haqqında kitabının müəllifi kimdir

- C.Helbreyt
- C.Stiqler
- Z.Bauman
- E.Dyurkgeym
- M.Kastels

542 İnsan kapitalı əmək resurslarından nə ilə fərqlənir?

- Cəmiyyətin kreativ hissəsi
- Innovasiyalar
- İstehsal faktorları
- Sosial faktorlar
- Təhsilə, elmə, sağlamlığa qoyulan investisiyalar

543 İnsan kapitalı nəzəriyyəsində Teodor Şultsun ideyaları hansı alım tərəfindən inkişaf etdirilmişdi?

- E.Denison
- R.Solon
- Q.Bekker
- S.Kuznets
- R.Lukas

544 İlk dəfə insan kapitalı hansı alım tərəfindən işlənmişdir?

- İ.Fişer
- E.Denison
- T.Şults
- D.Kenduk
- S.Fabrikant

545 Y.Şumpeter sahibkarın motivlərini neçə qrupa ayırır

- 6
- 4
- 3
- 2
- 5

546 İqtisadi inkişaf nəzəriyyəsi kitabının müəllifi kimdir

- C.Helbreyt
- C.Stiqler
- Z.Bauman
- Y.Şumpeter
- M.Kastels

547 F.List millətin nemətlər istehsal etmək bacarığını necə adlandırmışdır

- məhsuldar qüvvələr

- kretiv rifah
- daxili kapital
- insan kapitalı
- istehlak prosesi

548 Siyasi iqtisadın milli sistemi kitabıının müəllifi kimdir?

- V.İnozemtsev
- F.List
- M.Kastels
- E.Toffler
- Z. Bauman

549 İnformasiya axtarışı nəzəriyyəsi hansı alımə məxsusdur?

- Y. Şumpeter
- E. Dyurkgeym
- H. Bekker
- C. Stiqler
- F. List

550 Sahibkar-novator nəzəriyyəsi hansı alımə məxsusdur?

- C. Stiqler
- Y. Şumpeter
- E. Dyurkgeym
- F. List
- M. Spens

551 Məhsuldar qüvvələr nəzəriyyəsi hansı alımə məxsusdur?

- M. Spens
- Y. Şumpeter
- F. List
- E. Dyurkgeym
- H. Bekker

552 İnsan kapitalı nəzəriyyəsi hansı alımə məxsusdur?

- Y. Şumpeter
- F. List
- E. Dyurkgeym
- H. Bekker
- M. Spens

553 Sıgnallar nəzəriyyəsi hansı alımə məxsusdur?

- M. Spens
- E. Dyurkgeym
- F. List
- Y. Şumpeter
- H. Bekker

554 Bekkerə görə insan kapitalının əsas növlərinə aididir:

- Ümumi biliklər, xüsusi biliklər, digər növ biliklər
- Bütün cavablar doğrudur
- Gəlir, təhsil, sağlamlıq
- Pul gəliri, ümumi biliklər, intellektual mülkiyyət

- Ümumi biliklər, xüsusi biliklər, pul gəliri

555 İnfomasiya məlumatları əldə etmək məqsədi ilə yaradılmış spesifik infomasiya məhsulu necə adlanır?

- yaradıcılıq resursu
- infomasiya qurğusu
- infomasiya resursları
- infomasiya texnologiyası
- infomasiya siqnali

556 Axtarış nəticəsində əldə edilmiş fayda nəyə bərabərdir?

- 0-a
- qənaətin miqdari ilə axtarış məsrəflərinin hasilinə
- qənaətin miqdari ilə axtarış məsrəflərinin cəmininə
- qənaətin miqdari ilə axtarış məsrəflərinin fərqinə
- qənaətin miqdari ilə axtarış məsrəflərinin nisbətinə

557 İnsan kapitalının əsas inkişaf drayverləri aşağıdakı faktor deyil:

- Infomasiya iqtisadiyyatı
- Monetar rifah
- Infomasiya cəmiyyəti
- Rəqabət
- Bilik iqtisadiyyatı

558 İnsan kapitalının əsas inkişaf drayverləri nədir?

- Investisiya, infomasiya cəmiyyəti, innovasiyalar
- Rəqabət, investisiya, innovasiyalar
- Bilik iqtisadiyyatı, intellektual əmək
- Infomasiya cəmiyyəti, infomasiya əməkdaşlığı
- Rəqabət, infomasiya cəmiyyəti, bilik iqtisadiyyatı

559 İnsan kapitalı hansı faktorla izah olunur?

- iqtisadi inkişafın sosial faktoru
- əmək resurslarının təhsil hissəsinə əhatə edən faktor
- insanın biliklərinin, bacarıqlarının toplusu
- əmək resurslarının təhsil hissəsinə, bilikləri əhatə edən iqtisadi inkişafın intensiv istehsal faktoru
- təhsilə qoyulan sərmayələrin toplusu

560 Q.Bekkerin insan kapitalı nəzəriyyəsində əsas xidməti nədən ibarətdir?

- İnsan kapitalının individual formasının yaradılması
- İnsan kapitalının milli formasını aşkarla çıxarmışdır
- İnsan kapitalına qoyulan sərmayenin səmərəliliyini əsaslandırmışdır
- İnsan kapitalının ölçülərini müəyyən edib
- İnsan kapitalının inkişaf modelini göstərib

561 İnsan kapitalı nəzəriyyəsi hansı baza nəzəriyyəsi əsasında yaranmışdır?

- Instutusional, neoklassik
- Siqnallar, risk cəmiyyəti
- Üçüncü dalğa, postsənaye cəmiyyəti
- Sosializm, monetarizm
- Infomasiya cəmiyyəti, istehsal qüvvələri

562 Q.Bekkerin insan kapitalı nəzəriyyəsində rolü nədən ibarət olmuşdur?

- İnsan kapitalının individual formasının yaradılması
- İnsan kapitalının milli formasını aşkara çıxarmışdır
- İnsan kapitalının inkişaf modelini göstərib
- İnsan kapitalının ölçülərini müəyyən edib
- İnsan kapitalına qoyulan sərmayenin səmərliliyini əsaslandırmışdır

563 Sahibkarın motivlərinin 3-cü qrupuna aid edilir

- sahibkarın öz imperiyasının və ya sülaləsinin əsasını qoymağa çalışması ilə bağlıdır, öz imperiyası ona hərəkət sərbəstliyi və hakimiyyət hissi verir.
- yaradıcılıq sevinci ilə bağlıdır, bu davranışın təyinedici məqamına çevrilir.
- yeni kombunasiyaların həyata keçirilməsinin nəticəsidir.
- sahibkar öz mahiyyətinə görə, ənənə və vərdişlərə malik olmayan, sonradan yaranmış tipik, başqa sözlə cəmiyyətin fərdiləşdirilmiş bir üzvüdür
- qələbə əzmi ilə bağlıdır, mübarizə aparmaq arzusu və uğur naminə uğur qazanmaq niyyəti aiddir, burada məfəətin kəmiyyəti uğurun göstəricisi kimi çıxış edir.

564 Sahibkarın motivlərinin 2-ci qrupuna aid edilir

- sahibkarın öz imperiyasının və ya sülaləsinin əsasını qoymağa çalışması ilə bağlıdır, öz imperiyası ona hərəkət sərbəstliyi və hakimiyyət hissi verir.
- yaradıcılıq sevinci ilə bağlıdır, bu davranışın təyinedici məqamına çevrilir.
- yeni kombunasiyaların həyata keçirilməsinin nəticəsidir.
- sahibkar öz mahiyyətinə görə, ənənə və vərdişlərə malik olmayan, sonradan yaranmış tipik, başqa sözlə cəmiyyətin fərdiləşdirilmiş bir üzvüdür.
- qələbə əzmi ilə bağlıdır, mübarizə aparmaq arzusu və uğur naminə uğur qazanmaq niyyəti aiddir, burada məfəətin kəmiyyəti uğurun göstəricisi kimi çıxış edir.

565 Sahibkarın motivlərinin 1-ci qrupuna aid edilir

- sahibkarın öz imperiyasının və ya sülaləsinin əsasını qoymağa çalışması ilə bağlıdır, öz imperiyası ona hərəkət sərbəstliyi və hakimiyyət hissi verir.
- yaradıcılıq sevinci ilə bağlıdır, bu davranışın təyinedici məqamına çevrilir
- yeni kombunasiyaların həyata keçirilməsinin nəticəsidir.
- sahibkar öz mahiyyətinə görə, ənənə və vərdişlərə malik olmayan, sonradan yaranmış tipik, başqa sözlə cəmiyyətin fərdiləşdirilmiş bir üzvüdür.
- qələbə əzmi ilə bağlıdır, mübarizə aparmaq arzusu və uğur naminə uğur qazanmaq niyyəti aiddir, burada məfəətin kəmiyyəti uğurun göstəricisi kimi çıxış edir.

566 Millətin rifahi sərvətin, mübadilə dəyərlərinin miqdarı ilə deyil məhsuldar qüvvələrin inkişaf dərəcəsi ilə şərtlənir. Bu fikir aşağıdakılardan kimə mexsusdur

- V.İnozemtsev
- F.List
- M.Kastels
- E.Toffler
- Z. Bauman

567 Stiqlərə görə axtarışın optimal həcmi hansı səbəblərə görə dəyişə bilər?

- qiymətlərin vaxta görə dəyişməsi
- reklam
- informasiyanın birləşməsi
- alıcıının topladığı təcrübə
- Bütün cavablar doğrudur

568 Tranzaksiya xərcləri nədir?

- İstehsal xərcləri
- Sövdələşmənin yerinə yetirilməsi ilə bağlı xərclər
- Firmadaxili xərclər

- Bazar xərcləri
- İşçilərin işə götürülməsi ilə bağlı xərclər

569 Bacarıqlı işçi ilə bacarıqsız işçini fərqləndirən xüsusiyyətlər:

- Bütün cavablar doğrudur
- bacarıqlı işçinin daha az mənəvi məsrəfləri vardır, çünki təlim prosesi ona çox böyük zövq verir
- təhsil bacarıqsız işçiyə sərfəli deyildir, yəni təhsil ona yönələn xərcləri kompensasiya edə biləcək gəlirlər axınıntı təmin etmir
- təhsil bacarıqlı işçiyə tam sərfəlidir, yəni təhsil ona yönələn xərcləri kompensasiya edə biləcək gəlirlər axınıntı təmin edir
- bacarıqsız işçi təlim prosesində özündə neqativ emosiyalar hiss edir

570 Ümumi biliklərin qazanılmasında investor kimi kim çıxış edir?

- İş təklif edən sahibkar
- Sadalananların hamısı
- Dövlət
- İşçinin işlədiyi müəssisə
- İşçinin özü və ailəsi

571 İnsan kapitalı nəyə bərabərdir?

- işçinin özünün sərf etdiyi vaxta
- təhsilə qoyulan investisiyaların miqdarına
- işçinin itirilmiş qazancına
- istifadə olunan avadanlıqlar və materiallara
- başqaları tərəfindən həyata keçirilən müəllimlik fəaliyyətinə

572 Bu fikirlərdən hansı doğrudur?

- Bütün cavablar doğrudur
- insan kapitalı, nə satıla, nə də vərəsəlik qaydasında verilə bilməz
- insan kapitalından gəlir əldə olunması üçün işçi öz əmək və qüvvəsini sərf etməlidir
- insan kapitalının sahibi onun istehsalda istifadəsi zamanı şəxsən iştirak etməlidir
- insan kapitalının xidmət müddəti insanların əmək həyatının davamlılıq ölçüsü ilə müəyyən edilir

573 H.Bekker insan kapitalının hansı xüsusiyyətini önə çəkir?

- doğru cavab yoxdur
- İnsan kapitalının sahibi onun istehsalda istifadəsi zamanı şəxsən iştirak etməlidir
- [yeni cavab]İnsan kapitalından gəlir əldə olunması üçün işçinin öz əmək və qüvvəsini sərf etməsi vacib deyildir
- İnsan kapitalı həm satıla, həm də vərəsəlik qaydasında verilə bilər
- insan kapitalının xidmət müddəti insanların əmək həyatının davamlılıq ölçüsü ilə müəyyən edilmir

574 Y.Şumpeterə sahibkar-novatorun fuksiyası nədən ibarətdir?

- Bütün cavablar doğrudur
- Köhnə kombinasiyalardan istifadə etmək
- İstehlakçıların təlabatını ödəmək
- Mövcud norma və qaydalarla işləmək
- Yeni kombinasiyalar həyata keçirmək

575 Dyurkgeymə görə həmrəyliyin əsas növlərini göstərin:

- mexaniki və orqanik
- mexaniki və avtonom
- kişi və qadın
- sosial və təşkilati
- orqanik və informasiya

576 F.Listə görə məhsuldar qüvvələrin həcmində təsir göstərən amillər hansılardır?

- Demografik mühit, elmi - texniki tərəqqi
- Elektron inqilab
- Elmi - texniki tərəqqi
- Sosial mühit
- Doğru cavab yoxdur

577 F. List məhsuldar qüvvələr dedikdə nəyi nəzərdə tutur?

- bütün variantlar
- millətin nemətlər istehlak etmək bacarığını
- millətin nemətlər bölgüsüdürmək bacarığını
- millətin nemətlər istehsal etmək bacarığını
- millətin zənginliyi artırmaq bacarığını

578 Aşağıda sadalananlardan doğru olanı göstərin

- Postsənaye cəmiyyəti fiziki əməyə əsaslanır.
- Postsənaye cəmiyyəti xidmətlərə əsaslanır.
- Postsənaye cəmiyyəti reklamlara əsaslanır.
- Postsənaye cəmiyyəti yaradıcılığa əsaslanır.
- Postsənaye cəmiyyəti əqli əməyə əsaslanır.

579 Layihənin bütün elementlərinin tam müəyyənləşməsinədək addım-addım dekompozisiya üzərində qurulur, proseslər firmanın məhsulla-rına və xidmətlərinə dəyər əlavə etmək qabiliyyəti ilə fərqlənir (məsələn, marketinq və satışlar), hər bir ilkin proses yardımçı proseslərə bölünür, yardımçı proseslər isə onların yerinə yetirilməsi üçün zəruri olan hərəkətlərə bölünür, müəssisənin əməliyyat səviyyəsində hərəkətlər onların yerinə yetirilməsi nəticələrinin qiymətləndirilmə-si üçün əsas olan yardımçı proseslərin əsas hissəsini təşkil edir. Bu ifadə layihə planının hansı elementini xarakterizə edir,

- müddətlər
- büdcə
- planlaşdırma
- layihənin təsviri
- nəticə

580 Virtual komandalar öz üzvlərinə komandada iştirak etmək imkanı verir, çünkü texnologiyalar elə hazırlanır ki, virtual komandaya cəlb olunmuş şəxslərə dair məlumatları gizlətmək və hətta komandanın özünün mövcudluğunu gizlətmək mümkün olsun, ənənəvi komanda təhlükəsizliklə bağlı problemlər sırasında müdafiəsizdir, çünkü şəxslərarası birbaşa ünsiyyətə əsaslanır. Bu ifadə virtual komandanın hansı xüsusiyyətinə aiddir,

- anonimlik
- transendentallıq
- xidmət
- istismar
- hüdudsuzluq

581 Virtual komandaların iştirakçılarının sayı qeyri-məhduddur, şəbəkə texnologiyaları və kollektiv işin avtomatlaşdırılmasının program vasitələri dünyadan istənilən nöqtəsindən iştirakçılara məlumat serverində informasiya mübadiləsi aparmaq imkanı verir. Bu ifadə virtual komandanın hansı xüsusiyyətinə aiddir,

- anonimlik
- transendentallıq
- xidmət
- istismar
- hüdudsuzluq

582 Virtual komandalar zaman, məkan, təşkilati və texnoloji məhdudiyyətlərin hüdudlarından kənara çıxırlar, çünkü telekommunikasiya texnologiyaları komanda üzvlərinə kompüter iclas sisteminin, Internet bazasında virtual yığıncaq sistemlərinin və elektron yığıncaq sisteminin köməyi ilə digər iştirakçılarla sinxron və qeyri-sinxron ünsiyyət saxlamaq imkanı verir. Bu ifadə virtual komandanın hansı xüsusiyyətinə aiddir,

- anonimlik
- transendentallıq
- xidmət
- istismar
- hüdudsuzluq

583 Virtuallaşmaya misal kimi aşağıdakılardan göstərilə bilər: liftlərin məsafədən monitorinqi, kommunal xidmət saygaclarının göstəricilərinin məsafədən toplanması, məsafədən tibbi yardım, uçuş zamanı təyyarənin mühərrikinin işinə məsafədən nəzarət. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- xidmət
- çıkış logistikası
- istismar
- giriş logistikası
- marketinq

584 Bu fəaliyyəti virtuallaşdırıran firmalar potensial alıcılara öz məhsulları və xidmətləri haqqında təsəvvürü uzaq məsafədən əldə etmək imkanı yaradır, bəzi firmalar potensial alıcıları öz məhsullarının işlənilib hazırlanması prosesinə cəlb edir, bununla da məhsulları və xidmətləri onlar üçün modifikasiya edirlər. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- xidmət
- çıkış logistikası
- istismar
- giriş logistikası
- marketinq

585 Firmadan malların və xidmətlərin alıcıya göndərilməsi ilə bağlıdır, burada virtuallaşmaya misal kimi tədarükün ənənəvi yollarından yan keçən birbaşa satışlar, real zaman rejimində aparılan bank əməliyyatları, aviasiya şirkətinin bilet üçün xüsusi qiymətləri modelini göstərmək olar. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- xidmət
- çıkış logistikası
- istismar
- giriş logistikası
- marketinq

586 Layihənin planı hansı elementlərdən ibarətdir, 1. layihənin təsviri 2. planlaşdırma 3. büdcə 4. nəticə 5. müddətlər

- 1,2,3
- 1,3,5
- 2,4,5
- 1,2,4
- 1,4,5

587 Ənənəvi dəyər zəncirinin bu hissəsi şəbəkə istehsalının təşkili vasitəsi ilə virtuallaşdırıla bilər, buna misal kimi şirkətin məqsədləri üçün fəaliyyət göstərən kənar firmaların birliyinin yaradılmasını göstərmək olar, belə birlik informasiyadan birgə istifadəni nəzərdə tutan etimada əsaslanır. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- xidmət

- çıkış logistikası
- istismar
- giriş logistikası
- marketinq

588 Tədarükçülərin idarə olunması ticarət əməliyyatlarının şəbəkə sxeminin köməyi ilə həyata keçirilir, bu sxem ehtiyatları minimuma qədər endirməyə imkan yaradır, Paralel layihələndirmə sistemlərindən istifadə olunur ki, bu da məhsulun işləniləbilə hazırlanması üzrə çərpaz fəaliyyət göstərən qrupların yaranmasına gətirib çıxarır. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- xidmət
- çıkış logistikası
- istismar
- giriş logistikası
- marketinq

589 Innovasiyaların təşkilatı növü nə deməkdir?

- Yeni strategiyaların formallaşması
- Yeni marketinq metodlarının reallaşması
- Sosiumun yenidən təşkil olunmasında insan həyatının sferasının yeniləşməsi
- Təkmilləşdirilmiş texnologiyaya malik səmərəli istehsalın yaranması
- İnsanların həyat şəraitinin dəyişməsi üçün yeni kəşflərin reallaşması

590 İnnovasiya fəaliyyəti aşağıdakı proseslərdən birini əhatə edir?

- Elektron təsərrüfat və sosial şəbəkələrin yaradılması
- Informasiya texnologiyaları ilə məşğul olan insanların sayı artır
- Patenylü məhsulun çıxmımı təmin edir
- Qlobal informasiya məkanının yaranması
- Elektron hökumət və dövlətin inkişafı

591 Hər bir fərdin öz fəaliyyət sahəsi, şəxsiyyəti vardır. burada hissələrin fərdiləşməsi orqanizmin bütövlüyünü gücləndirir, Sosial təkamül gedişində bu həmrəylik güclənir.Bu ifadə E.Dyurkgeymin həmrəylinin hansı növünə aiddir

- avtonom
- sosial
- mexaniki
- təşkilati
- orqanik

592 Şüurun məlum vəziyyətləri bütün cəmiyyət üzvlərinin hamısı üçün ümumidir. fərdi cəmiyyətlə bu cür birləşdirən əlaqə, cismi şəxsiyyətlə birləşdirən əlaqə ilə tam analogidir. Bu ifadə E.Dyurkgeymin həmrəylinin hansı növünə aiddir

- sosial
- orqanik
- avtonom
- təşkilati
- mexaniki

593 Spens nəzəriyyəsində təhsil haqqında siqnalın təsiri nəyə əsaslanır?

- iş stajı ilə işçinin qabiliyyətinin qarşılıqlı əlaqəsinə
- təhsilə çəkilən məsrlərlə işçinin qabiliyyətinin qarşılıqlı əlaqəsinə
- təhsil müddəti ilə onun məhsuldarlığının qarşılıqlı əlaqəsinə
- təhsil müddəti ilə iş stajının qarşılıqlı əlaqəsinə
- təhsil müddəti ilə peşə hazırlığının qarşılıqlı əlaqəsinə

594 1982-ci ildə sənaye strukturlarının, bazarların fəaliyyətinin, habelə dövlət tənzimləməsinin səbəb və nəticələrinin tədqiqinə görə iqtisadiyyat üzrə Nobel mükafatı alan alim kimdir?

- C.Helbreyt
- M.Kastels
- Y.Şumpeter
- Z.Bauman
- C.Stiqler

595 1991-ci ildə transaksiya məsrəfləri və mülkiyyət hüquqları ilə bağlı problemlərə dair əsərinə görə iqtisadiyyat üzrə Nobel mükafatı alan alim kimdir?

- V.İnozemtsev
- E.Dyurkgeym
- D.Bell
- R.Kouz
- M.Kastels

596 Axtarış nəticəsində əldə edilən mənfəət nəyə bərabərdir?

- tranzaksiya xərclərinə
- qənaətin miqdarı ilə axtarış məsrəflərinin fərqi nə bərabərdir.
- alınan əmtəənin başlangıç və minimal qiymətləri arasındaki fərqi onun həcmiin hasilinə bərabərdir.
- axtarış məsrəflərinə
- Düzgün cavab yoxdur

597 Axtarış nəticəsində əldə olunun qənaət nəyə bərabərdir?

- doğru cavab yoxdur
- axtarış məsrəflərinə
- sorğu-sual edilən satıcıların optimal sayına
- qənaətin miqdarı ilə axtarış məsrəflərinin fərqi nə bərabərdir
- alınan əmtəənin başlangıç və minimal qiymətləri arasındaki fərqi onun həcmiin hasilinə bərabərdir.

598 Kouza görə firmanın optimal ölçüsünü müəyyən edən faktoru göstərin:

- sabit xərclərin həcmi
- hazır məhsulun qiyməti
- satış həcmi
- bazarın payı
- istehsal amillərinin qiymətləri

599 Spensin siqnallar nəzəriyyəsində təhsil haqqında siqnalın təsiri hansı amillərin qarşılıqlı təsirinə əsaslanmışdır?

- məhsuldarlıq və təhsil müddəti
- təhsil müddəti və professional hazırlıq
- təhsil müddəti və iş stajı
- doğru cavab yoxdur
- təhsilə çəkilən məsrəflər və işçinin qabiliyyəti

600 Faydalılıq -.....

- İnsanın həyat fəaliyyətinin bütün aspektlərinin integral qiymətidir
- İnsanın ali fəaliyyəti ilə birbaşa bağlı olmayan duygulardır
- Cəmiyyətin bütün üzvlərinin fərdi rifah qiymətlərinin cəmidir
- İnsanın həyat fəaliyyətinin son məqsədinin həzz olduğunu bildirən fəlsəfədir
- Predmetin və ya hadisənin konkret insanın rifahının yüksəlməsinə səbəb olmaq qabiliyyətidir

601 Gedonizm nədir?

- İnsan rifahının rasional qiymətləri
- İnsanın həyat fəaliyyətinin son məqsədinin həzz olduğunu bildirən fəlsəfə
- İnsanın həyat fəaliyyətinin bütün aspektlərinin integrallı qiyməti
- İnsanın ali fəaliyyəti ilə birbaşa bağlı olmayan duygular
- Predmetin və ya hadisənin konkret insanın rifahının yüksəlməsinə səbəb olmaq qabiliyyəti

602 Rifah anlayışı eyni vaxtda həm iqtisad elminə, həm də aiddir.

- Riyaziyyata
- İnformatikaya
- Mədəniyyətinə
- Etikaya
- İncəsənətə

603 insanın həyat fəaliyyətinin bütün aspektlərinin integrallı qiymətidir.

- İctimai tərəqqi
- Fərdi yanaşma
- Monetar rifah
- Fərdi rifah
- Kreativ rifah

604 Aşağıda sadalananlardan hansılar aşağı həzzə aiddir: 1) incəsənət həzzi; 2) dostluq həzzi; 3) hissələrin həzzi; 4) yaddaşın həzzi; 5) yüngülləşmənin həzzi

- 1, 2 və 3
- 1, 3 və 4
- 3, 4 və 5
- 2 və 3
- 3 və 5

605 İctimai rifahın xüsusiyyətlərinə aid deyildir:

- rəqabətsizlik
- eynivaxtlılıq
- istisnasızlıq
- dövrülük
- variantlardan heç biri

606 Cəmiyyətin informasiya resursları bunlardır:

- yaradıcılıq resursları və baza bilikləri
- informasiya məhsulları və yaradıcılıq resursları
- informasiya verilənləri və yaradıcılıq resursları
- informasiya məhsulları və informasiya texnologiyaları
- informasiya verilənləri və informasiya məhsulları

607 Həzzin və rifahın qarşılıqlı əlaqəsi problemi müasir iqtisad elmində neçə yanaşma çərçivəsində araşdırılır

- 6
- 2
- 3
- 4
- 5

608 İctimai rifah neçə xüsusiyyətə malikdir

- 6
- 5
- 2
- 3
- 4

609 Dolayı məhsul mübadiləsində informasiya özünü hansı formada təzahür edir

- istehlak
- barter
- ünsiyyət
- bazar mübadiləsi
- mədəniyyət vasitəsilə mübadilə

610 Birbaşa məhsul mübadiləsində informasiya özünü hansı formada təzahür edir,

- mədəniyyət vasitəsilə mübadilə
- barter
- ünsiyyət
- bazar mübadiləsi
- istehlak

611 Rəssamlıq və arxitektura informasiyanın hansı növünə aid edilir

- yazılı
- sözlü
- səsli
- vizual
- şifahi

612 Elm və ədəbiyyat informasiyanın hansı növünə aid edilir,

- vizual
- sözlü
- yazılı
- şifahi
- səsli

613 Gedonizm aiddir:

- utilitar rifah
- monetar rifah
- fərdi rifah
- kreativ rifah
- maddi rifah

614 Aşağıda sadalananlardan hansılar ali həzzə aiddir: 1) incəsənət həzzi; 2) dostluq həzzi; 3) hissələrin həzzi; 4) yaddaşın həzzi; 5) yüngülləşmənin həzzi

- 1, 2 və 3
- 1, 3 və 4
- 3 və 5
- 1,2 və 4
- 1 və 5

615 İctimai kreativ rifah

- İnsan rifahının rasional qiymətləri
- İnsanın ali fəaliyyəti ilə birbaşa bağlı olmayan duygular

- İnsanın həyat fəaliyyətinin bütün aspektlərinin integral qiyməti
- İnsanın həyat fəaliyyətinin son məqsədinin həzz olduğunu bildirən fəlsəfə
- Cəmiyyətin bütün üzvlərinin fərdi rifah qiymətlərinin cəmidir

616 Piquunun anlamında rifah iki komponentdən əmələ gəlir. Bunlar

- İqtisadi və qeyri-iqtisadi rifah
- Əctimai və iqtisadi rifah
- Fərdi rifah və iqtisadi rifah
- Əctimai rifah və qeyri-əctimai rifah
- Şəxsi səmərə və əctimai rifah

617 Adam Smit, David Rikardo, R. Maltus, D. Mill bunları birləşdirən cəhət nədir?

- Gedonizm ideyalarının yaradıcılarıdır
- Fərdi rifah nəzəriyyəsinin iqtisadçılarıdır
- Kreativ rifah nəzəriyyəsinin iqtisadçılarıdır
- Əmək dəyəri nəzəriyyəsi klassik məktəb iqtisadçılarıdır.
- Utilitarist rifah nəzəriyyəsinin iqtisadçılarıdır

618 Gəlirlərin qeyri-bərabərliyi paradoksu, öhdədə olanın ölümü paradoksu, təsərrüfat müdürüsinin toyu paradoksu, kitablar- araq paradoksu, yağı-toplar paradoksu və məsrəflər- nəticələr paradoksu

- Kreativ rifahın paradokslarıdır
- Monetar rifahın paradokslarıdır
- Fərdi rifahın paradokslarıdır
- Əctimai rifahın paradokslarıdır
- Utilitarist rifahın paradokslarıdır

619 İformasiya cəmiyyətində məhsulun üstünlük təşkil edən növü hansıdır?

- İformasiya texnologiyası
- İformasiya resursu
- fərdin yaradıcılıq qabiliyyəti
- İformasiya məhsulu
- yaradıcılıq resursu

620 Marjinalizm məktəbinin iqtisadçılarından olan L. Valras, U. Cevons, K. Mengerin əsərlərində hansı dəyər nəzəriyyəsi haqqında qeyd edilmişdir

- Utilitarist dəyər
- Kreativ dəyər
- Subyektiv dəyər və ya faydalılılıq
- Rifahın əmək dəyəri
- Monetar dəyər

621 A. Smit, D. Rikardo, R. Maltus, D. Millin əsərlərində hansı dəyər nəzəriyyəsi haqqında qeyd edilmişdir

- Utilitarist dəyər
- Kreativ dəyər
- Subyektiv dəyər və ya faydalılılıq
- Rifahın əmək dəyəri
- Monetar dəyər

622 fərdin verilən nemətin istehlakından irəli gələn ali fəaliyyət müddətinin artımına bərabərdir, o yaradıcı əmək vaxtının obyektiv əmək vahidləri ilə ölçülür. Cümləni tamamlayın

- Utilitarist dəyər
- Kreativ dəyər

- Subyektiv dəyər və ya faydalılıq
- Rifahın əmək dəyəri
- Monetar dəyər

623fərdə nemət tərəfindən verilən rassional faydanın və həzzin integral qiymətidir və obyektiv vahidlərlə ölçülür: tələb qiyməti, subyektiv dəyərin pulla qiymətləndirilməsidir. Cümləni tamamlayın

- Utilitarist dəyər
- Kreativ dəyər
- Subyektiv dəyər və ya faydalılıq
- Rifahın əmək dəyəri
- Monetar dəyər

624onun istehsalına sərf olunmuş sadə əməyin həcmində bərabərdir, bütün fəndlər üçün eyni həcmə malik olduğundan obyektivdir, o, sadə əmək vaxtinın vahidləri ilə ölçülür. Cümləni tamamlayın.

- Utilitarist dəyər
- Kreativ dəyər
- Subyektiv dəyər və ya faydalılıq
- Rifahın əmək dəyəri
- Monetar dəyər

625cəmiyyətin bütün üzvlərinin fərdi rifahlarının cəmidir. Cümləni tamamlayın

- qedonizm
- monetar rifah
- ictimai kreativ rifah
- institusional rifah
- fərdi rifah

626 Monetar rifahın paradoksları aşağıdakılardan hansıdır

- variantların hamısı doğrudur
- “kitablar-arəq” paradoksu
- .“himayədə olanın ölümü” paradoksu
- gəlirlərin bərabərsizliyi paradoksu
- “məsrəflər-nəticələr” paradoksu

627 İnformasiya iqtisadiyyatında Rifah kateqoriyası ibarətdir:

- fərdi, monetar, kreativ
- utilitar, monetar, kreativ
- fərdi, ictimai, institusional
- utilitar, maddi, ictimai
- utilitar, maddi, kreativ

628 İnformasiya iqtisadiyyatı kateqoriyalarına aid deyildir:

- kapital
- istehlak
- bölgü
- istehsal
- rifah

629 Mülahizələrdən hansı düzgün deyildir?

- cəmiyyət dedikdə verilən informasiya məhsulunu yaradıcı fəaliyyətin resursu kimi istifadə etməyə qadir olan fəndlərin cəmidir
- cəmiyyətin bütün üzvləri qeyr-bazar tipinə aiddirlər

- informasiyanın ötürülməsində transmilli xərclər “0”-a bərabərdir
- informasiya məhsulu bilik kimi çıxış edir
- cəmiyyətdə informasiya istehlakı kütləvi informasiya vasitələrinə əsaslanır

630 İformasiyanın qeyri-əmtəə xüsusiyyətinə aiddir:

- pulsuz istehlak imkanı
- qeyri-məhdud istehlakı
- müştərək istifadə imkanı
- alışdan əvvəl istehlak imkanı
- təkrar satılmasına məhdudiyyət

631 Fikirlərdən düzgün olmayanı müəyyən edin:

- informasiya verilənləri müxtəlif insanlar tərəfindən onların şəxsi xüsusiyyətlərinə uyğun olaraq müxtəlif cür izah edilir
- informasiya verilənləri insanın ali fəaliyyəti nəticəsində yaranır
- informasiya verilənləri onların istifadəsi zamanı məhv olmurlar
- informasiya verilənləri yarandığı andan simasızlaşır
- informasiya verilənləri insanın aşağı fəaliyyəti nəticəsində yaranır

632 Piqunun anlamında rifah hansı komponentlərdən yaranır

- qedonizm və iqtisadi rifah
- fərdi rifah və institutsional rifah
- iqtisadi rifah və qeyri-iqtisadi rifah
- monetar rifah və qedonizm
- fərdi rifah və monetar rifah

633 İformasiya məhsulu hansı hallarda ictimai rifah kimi çıxış edir

- variantların hamısı doğrudur.
- İformasiya məhsulu qismində bilik çıxış etdikdə;
- İformasiya ötürülməsində tranzaksiya xərcləri 0-a bərabər olduqda
- Cəmiyyətin bütün üzvləri qeyri-bazar tipinə aid olduqda;
- Cəmiyyət adı altında verilən informasiya məhsulunu yaradıcı fəaliyyətinin resursu qismində istifadə etməyə qadir olan və mədəniyyət sferasında informasiya mübadiləsinin iştirakçıları olan fəndlər çoxluğu başa düşüldükdə.

634 Təcrübədə informasiya məhsulunun istehlakçılarının sayı və ondan istifadənin intensivliyi hansı amillərlə müəyyən edilir

- Fəndlərin davranış xarakteri.
- İformasiyaya olan ictimai tələbat.
- variantların hamısı doğrudur.
- İformasiya məhsulu qismində bilik çıxış etdikdə
- İformasiyanın ötürülməsində tranzaksiya xərcləri.

635 Cəmiyyətin bütün üzvləri rifahdan eyni vaxtda istifadə etməyə başlayırlar, yəni rifahın faydalı effekti bir anlığa yayılır. Bu ifadə rifahın hansı xüsusiyyətinə malikdir,

- İstisnasızlıq
- Rəqabətsizlik
- Dövrülük
- Variantlardan heç biri
- Eynivaxtlılıq

636 Cəmiyyətin heç bir üzvünü ictimai rifahdan istifadə etmək imkanından məhrum etmək olmaz. Bu ifadə rifahın hansı xüsusiyyətinə malikdir

- Rəqabətsizlik

- Dövrülük
- Eynivaxtlılıq
- İstisnasızlıq
- Variantlardan heç biri

637 Rifahın istifadəçilərinin sayının artması onun istehlakının individual həcmini heç kəs üçün azaltır. Bu ifadə rifahın hansı xüsusiyyətinə malikdir

- Eynivaxtlılıq
- Dövrülük
- Rəqabətsizlik
- Variantlardan heç biri
- İstisnasızlıq

638 İctimai rifahın xassələrinə aid deyil:

- doğru cavab yoxdur
- rəqabətsizlik
- dövrlilik
- eynivaxtlılıq
- istisnaedilməzlik

639 İformasiyanın qeyri-əmtəə xüsusiyyətlərinə aiddir:

- istehlakın qeyri-məhdudluğu
- əvəzsiz istehlak imkanı
- satınalmadan öncə istehlak imkanı
- alıb satmaya məhdudiyyətlərin olması
- birgə istehlak imkanı

640 Cəmiyyətin informasiya resursları :-

- informasiya məlumatları və informasiya məhsullarıdır
- informasiya məlumatları və yaradıcılıq resurslarıdır
- informasiya məhsulları və informasiya texnologiyalarıdır
- informasiya məhsulları və yaradıcılıq resurslarıdır
- yaradıcılıq resursları və baza bilikləridir

641 Aşağıda sadalananlardan doğru olanı göstərin

- Gedonizm – zövq almaq hissinin insanın həyat fəaliyyətinin son məqsədi olduğunu təsdiq edən fəlsəfədir.
- Gedonizm – pul əldə etməyin insanın həyat fəaliyyətinin son məqsədi olduğunu təsdiq edən fəlsəfədir.
- Gedonizm – dincəlmək insanın həyat fəaliyyətinin son məqsədi olduğunu təsdiq edən fəlsəfədir.
- Gedonizm – yaradıcılıqla məşğul olmanın insanın həyat fəaliyyətinin son məqsədi olduğunu təsdiq edən fəlsəfədir.
- Gedonizm – informasiya almağın insanın həyat fəaliyyətinin son məqsədi olduğunu təsdiq edən fəlsəfədir.

642 İnsanın yaradıcı şəxsiyyət kimi formalaşması üsulunu göstərin:

- əmtəə mübadiləsi
- informasiya resursları
- nitq mübadiləsi
- informasiya texnologiyaları
- informasiya mübadiləsi

643 Kreati dəyər bərabərdir:

- fərdin aşağı fəaliyyət müddətinin artmasına
- yaradıcı işçinin əmək dəyəri

- yaradıcı fəaliyyət nəticəsində yaranan məhsulun məcmu dəyəri
- verilən rifahın istehlakı ilə bağlı ali fəaliyyət müddətinin artmasına
- onun istehsalına sərf olunan yaradıcı əməyin həcmində

644 İctimai kreativ rifah – bu:

- cəmiyyətin bütün yaradıcı üzvlərinin rifah qiymətinin cəmi
- bütün sadalanın variantlar
- cəmiyyətin üzvlərinin ali fəaliyyətinin davamlılığının cəmi
- cəmiyyətin bütün üzvlərinin fərdi rifahının yekun həcmi
- cəmiyyətin bütün üzvlərinin maddi və yaradıcı dəyərlərinin məcmusu

645 Mülahizələrdən hansı doğrudur?

- kreativ rifah konsepsiyası institusionaldır
- utilitar və monetar rifah konsepsiyaları institusionaldır
- sadalanın variantlardan heç biri
- kreativ rifah konsepsiyası fərdidir
- kreativ və utilitar rifah konsepsiyası fərdidir

646 A.Piquya görə rifah iki komponentdən əmələ gəlir:

- utilitar və iqtisadi rifah
- iqtisadi və kreativ rifah
- utilitar və qeyri-iqtisadi rifah
- iqtisadi və qeyri-iqtisadi rifah
- monetar və kreativ rifah

647 Bioloji vaxtın əsas formaları aşağıdakılardan hansıdır? 1) Mürəkkəb əmək 2) Kreativ rifah 3) Məcburi gözləmə 4) Xəstəlik 5) İctimai rifah 6) Boş vaxt keçirmə

- 2, 3, 5
- 1, 3, 6
- 3, 4, 6
- 2, 4, 5
- 3, 5, 6

648 Həzz ilə rifahın qarşılıqlı əlaqəsi problemi müasir iqtisad elmində aşağıdakı yanaşmalar çərçivəsində tətbiq edilir: 1) Rifah həzz ola bilər 2) Rifah həzzdir 3) Rifah heç vaxt həzz ola bilməz 4) Rifah həzz deyil 5) Rifah ali həzzdir

- 2, 3, 4
- 1, 3, 5
- 1, 2, 4
- 2, 4, 5
- 2, 3, 5

649 Yaradıcı fərd mikroiqtisadiyyatın yeganə subyekti kimi qəbul edilir, onun məqsədi özünün kreativ rifahının maksimallaşdırılmasından ibarətdir, o, individual göstəricilərin cəmindən ibarət olan ictimai kreativ rifahın maksimallaşdırılması məqsədilə eynidir. Bu ifadə kreativ rifah nəzəriyyəsinin hansı aspektinə aiddir

- kreativ rifah yaradıcı istehlak vaxtı kimi
- kreativ rifah şəxsiyyətlərarası qarşılıqlı təsirin nəticəsi kimi
- kreativ rifah sərbəstlik vaxtı kimi
- kreativ rifah iqtisadiyyatın mikro-makro səviyyələrində universal məqsədli göstərici kimi
- kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi.

650 Mümkün seçim variantlarının sayının artırılması insanı yeni şərtlər qarşısında qoyur ki, bu zaman o, toplanmış bilik və təcrübəsindən istifadə edərək variantlardan birini seçməli olur. Bu ifadə kreativ rifah

nəzəriyyəsinin hansı aspektinə aiddir

- kreativ rifah yaradıcı istehlak vaxtı kimi
- kreativ rifah şəxsiyyətlərarası qarşılıqlı təsirin nəticəsi kimi
- kreativ rifah iqtisadiyyatın mikro-makro səviyyələrində universal məqsədli göstərici kimi
- kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi.
- kreativ rifah sərbəstlik vaxtı kimi

651 Fərdin yeni şəxsi keyfiyyətlər əldə etməsi ondan yaradıcı səylər tələb edir, qarşılıqlı təsir nəticəsində fərdin inkişafı baş verir ki, bu da yaradıcı rifah üçün ilkin zəmin olur. Bu ifadə kreativ rifah nəzəriyyəsinin hansı aspektinə aiddir,

- kreativ rifah iqtisadiyyatın mikro-makro səviyyələrində universal məqsədli göstərici kimi
- kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi.
- kreativ rifah yaradıcı istehlak vaxtı kimi
- kreativ rifah şəxsiyyətlərarası qarşılıqlı təsirin nəticəsi kimi
- kreativ rifah sərbəstlik vaxtı kimi

652 İnsanın tələbatları mənə etibarilə tarixi inkişafın qlobal tendensiyalarının təsiri altında formallaşan ictimai həyatın institutionallaşdırılmış normalarıdır, əgər bu norma fərd tərəfindən zəif institusinallaşdırılırsa, o bu cür tələbat hiss etmir. Bu ifadə kreativ rifah nəzəriyyəsinin hansı aspektinə aiddir

- kreativ rifah dəyər norması kimi
- kreativ rifah ictimai tərəqqinin ölçü meyari kimi
- kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi.
- kreativ rifah yaradıcı istehlak vaxtı kimi
- kreativ rifah mütləq tələbatın ödənilməsi dərəcəsi kimi]

653 İnsanın mahiyyəti onun yaradıcılıq bacarıqlarındadır, sivilizasiyanın inkişafının qlobal tendensiyaları ümumi yaradıcılıq fəaliyyətinin həcminin artırılmasından və məcmu ibtidai fəaliyyətin həcminin ixtisas edilməsindən ibarətdir. Bu ifadə kreativ rifah nəzəriyyəsinin hansı aspektinə aiddir,

- kreativ rifah dəyər norması kimi
- kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi.
- kreativ rifah yaradıcı istehlak vaxtı kimi
- kreativ rifah mütləq tələbatın ödənilməsi dərəcəsi kimi
- kreativ rifah ictimai tərəqqinin ölçü meyari kimi

654 Tələbat ali fəaliyyətdə insanın mütləq tələbatıdır. İkinci dərəcəli tələbatlar sadəcə olaraq ali fəaliyyətə yardımçı olurlar, ancaq öz-özlüyündə mütləq tələbatı ödəmirlər. Bu ifadə kreativ rifah nəzəriyyəsinin hansı aspektinə aiddi

- kreativ rifah dəyər norması kimi
- kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi.
- kreativ rifah yaradıcı istehlak vaxtı kimi
- kreativ rifah mütləq tələbatın ödənilməsi dərəcəsi kimi
- kreativ rifah ictimai tərəqqinin ölçü meyari kimi

655 Fərd öz ali fəaliyyətdə özünü inkişaf etdirmək məqsədilə eyni zamanda həm yaradıcı əmək vasitəsi, həm də yaradıcı istehlakin predmeti kimi çıxış edən yaradıcı bacarıqlarından istifadə edir. Bu ifadə kreativ rifah nəzəriyyəsinin hansı aspektinə aiddir

- kreativ rifah ictimai tərəqqinin ölçü meyari kimi
- kreativ rifah yaradıcı istehlak vaxtı kimi
- kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi.
- kreativ rifah mütləq tələbatın ödənilməsi dərəcəsi kimi
- kreativ rifah dəyər norması kimi

656 Fərdin kreativ rifahı muzdlu yaradıcı əmək vaxtından və yaradıcı əmək vaxtı kimi şərh edilən yaradıcı asudə vaxtdan ibarətdir. Bu ifadə kreativ rifah nəzəriyyəsinin hansı aspektinə aiddir

- kreativ rifah mütləq tələbatın ödənilməsi dərəcəsi kimi
- kreativ rifah yaradıcı istehlak vaxtı kimi
- kreativ rifah dəyər norması kimi
- kreativ rifah yaradıcı əməyin ümumi həcmi kimi.
- kreativ rifah ictimai tərəqqinin ölçü meyanı kimi

657 Kreativ rifah nəzəriyyəsində dəyərin əsas nəzəriyyələri:

- sadalanan variantlardan heç biri
- əmək, subyektiv, mübadilə
- əmək, subyektiv, kreativ
- mübadilə, subyektiv, kreativ
- yaradıcı, obyektiv, əmək

658 Monetar rifah paradoksuna aid deyil:

- “pullar – şərab” paradoksu
- “məsrəflər-nəticələr” paradoksu
- “himayədə olanın ölümü” paradoksu
- “gəlirlərin qeyri-bərabərliyi” paradoksu
- “yağ-toplar” paradoksu

659 Fikirlərdən hansı doğrudur?

- Sadalananlardan heç biri
- rifahın müəyyən olunmasına fərdi yanaşma – insanın mahiyyəti uzun tarixi dövr ərzində institutların inkişafının təhlilindən çıxarılır
- rifahın müəyyən olunmasına institusional yanaşma – fərdin rifahının qiymətləndirilməsi yükü insanın özünə həvalə edilir
- fərdi yanaşma - diqqəti cəmiyyətdəki ənənələrə, etik normalara cəmləyir
- institusional yanaşma – insanların ümumi kefiyyətlərinin aşkarılmasına imkan vermir

660 İformasiya iqtisadiyyatının əsas kateqoriyaları:

- istehsal, bölgü, rifah, istehlak
- istehsal, bölgü, mübadilə, istehlak
- istehsal, bölgü, mübadilə, kapital
- istehsal, bölgü, rifah, kapital
- sadalanan variantlardan heç biri

661 İformasiya cəmiyyətində iqtisadi hakimiyətin üstünlük təşkil edən amili hansıdır?

- fərdin yaradıcılıq qabiliyyəti
- İformasiya məhsulu
- informasiya texnologiyası
- yaradıcılıq resursu
- informasiya resursu

662 Mənbə aspektində kreativ kapital hansı formada təzahür edir

- Vaxt
- Məqsəd
- Inkişaf
- Investisiyalar
- Pul

663 Mənbə aspektində insan kapitalı hansı formada təzahür edir

- Vaxt
- Pul
- Məqsəd
- Inkişaf
- Investisiyalar

664 Ölçü vahidi aspektində kreativ kapital hansı formada təzahür edir

- Vaxt, pul
- Məqsəd
- Inkişaf
- Investisiyalar
- məhdudiyət

665 1. Ölçü vahidi aspektində insan kapitalı hansı formada təzahür edir

- Pul, vaxt
- Məqsəd
- Inkişaf
- Investisiyalar
- Məhdudiyət

666 Postsənaye cəmiyyətində iqtisadi hakimiyyətin dominantlıq edən amili hansıdır?

- miras qalmış titul
- yaradıcı qabiliyyəti
- sadalanan variantlardan heç biri
- sahibkarlıq qabiliyyəti
- fiziki güc

667 Sənayeyə qədərki cəmiyyətdə iqtisadi hakimiyyətin dominantlıq edən amili hansıdır?

- miras qalmış titul
- sadalanan variantlardan heç biri
- sahibkarlıq qabiliyyəti
- fərdin yaradıcı qabiliyyəti
- fiziki güc

668 Bu fikirlərdən hansı doğrudur: Daxili kapital.....

- natural-maddi formaya malikdir
- fərdə münasibətdə xarici obyektləri özündə birləşdirir
- bütün sadalananlar
- onun sahibinin bilavasitə iştirakı olmadan işləyə bilir
- satıla, vərəsə verilə, ötürülə bilməz

669 Bu fikirlərdən hansı doğrudur: Xarici kapital...

- satıla, vərəsə verilə, ötürülə bilər
- maddi formaya malik deyil
- onun sahibinin bilavasitə iştirakı zamanı işləyir
- sosial kapitaldan törəmə deyil
- satıla, vərəsə verilə, ötürülə bilməz

670 Kapitalın ikinci təsnifatında nemətin dəyərinin ölçülməsinin əsas yanaşmasına aid deyildir:

- dəyər
- natural-maddi
- kreativ

- natural-zaman
- utilitar

671 Birinci təsnifata görə kapital bölünür

- daxili, xarici, kreativ
- daxili, xarici, sosial
- ictimai, fərdi, kreativ
- kreativ, sosial-kreativ, mənəvi
- maddi, mənəvi, kreativ

672 İformasiya mikroiqtisadiyyatında iqtisadi subyektin tarazlığının verilmiş qiymət xarakteristikası aşağıdakılardan hansıdır

- istehlak artıqlığı
- mənfəət
- gəlirin qiyməti
- kreativ rifah
- əməyin qiyməti

673 İformasiya mikroiqtisadiyyatında iqtisadi subyektin tarazlığının məqsəd göstəricisi xarakteristikası aşağıdakılardan hansıdır

- istehlak artıqlığı
- kreativ rifah
- gəlirin qiyməti
- mənfəət
- əməyin qiyməti

674 İformasiya mikroiqtisadiyyatında məqsəd funksiyasının resurs xarakteristikası aşağıdakılardan hansıdır

- Gəlir
- Rifah
- Zaman
- İstehsal-istehlak funksiyası
- Məhduddur

675 İformasiya mikroiqtisadiyyatında məqsəd funksiyasının məhdudluğu xarakteristikası aşağıdakılardan hansıdır

- Zaman
- Rifah
- Gəlir
- Məhduddur
- İstehsal-istehlak funksiyası

676 İbtidai cəmiyyətdə hakimiyyət amili aşağıdakılardan hansıdır

- titul
- fiziki qüvvə
- variantların heç biri doğru deyil
- yaradıcılıq qabiliyyəti
- sahibkarlıq fəaliyyəti

677 İformasiya cəmiyyətində hakimiyyət sistemi aşağıdakılardan hansıdır

- aristokratiya
- demokratiya
- meritokratiya

- oliqarxiya
- variantların heç biri doğru deyil

678 Sənaye cəmiyyətində hakimiyyət sistemi aşağıdakılardan hansıdır

- variantların heç biri doğru deyil
- demokratiya
- meritokratiya
- oliqarxiya
- aristokratiya

679 Sənayeyəqədərki cəmiyyətdə hakimiyyət sistemi aşağıdakılardan hansıdır

- variantların heç biri doğru deyil
- oliqarxiya
- aristokratiya
- demokratiya
- meritokratiya

680 İbtidai cəmiyyətdə hakimiyyət sistemi aşağıdakılardan hansıdır

- demokratiya
- aristokratiya
- variantların heç biri doğru deyil
- oliqarxiya
- meritokratiya

681 İformasiya cəmiyyətində hakimiyyət amili aşağıdakılardan hansıdır

- variantların heç biri doğru deyil
- fiziki qüvvə
- titul
- sahibkarlıq fəaliyyəti
- yaradıcılıq qabiliyyəti

682 Sənaye cəmiyyətində hakimiyyət amili aşağıdakılardan hansıdır

- variantların heç biri doğru deyil
- fiziki qüvvə
- titul
- sahibkarlıq fəaliyyəti
- yaradıcılıq qabiliyyəti

683 Sənayeyəqədərki cəmiyyətdə hakimiyyət amili aşağıdakılardan hansıdır

- titul
- fiziki qüvvə
- variantların heç biri doğru deyil
- yaradıcılıq qabiliyyəti
- sahibkarlıq fəaliyyəti

684 İformasiya cəmiyyətində üstünlük təşkil edən rifah aşağıdakılardan hansıdır

- maddi nemət
- həyatı təmin edən predmetlər
- variantların heç biri doğru deyil
- informasiya məhsulu
- əmtəə

685 Sənaye cəmiyyətində üstünlük təşkil edən rifah aşağıdakılardan hansıdır

- əmtəə
- maddi nemət
- variantların heç biri doğru deyil
- həyatı təmin edən predmetlər
- informasiya məhsulu

686 Sənayeyəqədərki cəmiyyətdə üstünlük təşkil edən rifah aşağıdakılardan hansıdır

- variantların heç biri doğru deyil
- həyatı təmin edən predmetlər
- maddi nemət
- əmtəə
- informasiya məhsulu

687 İbtidai cəmiyyətdə üstünlük təşkil edən rifah aşağıdakılardan hansıdır

- variantların heç biri doğru deyil
- informasiya məhsulu
- həyatı təmin edən predmetlər
- maddi nemət
- əmtəə

688 Zamanında dəyişiklik aspektində kreativ kapital hansı formada təzahür edir

- Öz-özünə artma
- Məqsəd
- Vasitə
- Investisiyalar
- Amartizasiya

689 Zamanında dəyişiklik aspektində insan kapitalı hansı formada təzahür edir

- Öz-özünə artma
- Məqsəd
- Vasitə
- Investisiyalar
- Amartizasiya

690 Gəlirin rolu aspektində kreativ kapital hansı formada təzahür edir

- Öz-özünə artma
- Məqsəd
- Vasitə
- Investisiyalar
- Amartizasiya

691 Gəlirin rolu aspektində insan kapitalı hansı formada təzahür edir

- Öz-özünə artma
- Amartizasiya
- Investisiyalar
- Vasitə
- Məqsəd

692 Meritokratiya hansı cəmiyyətə aiddir?

- ibtidai

- sənayeyə qədərki
- sənaye
- informasiya
- sadalanın variantlardan heç biri

693 Şəxsi keyfiyyətlərin bölgüsünü müəyyən edən amillərə aiddir:

- mənəvi və sosial
- maddi və sosial
- mənəvi və fiziki
- bioloji və yaradıcı
- bioloji və sosial

694 Şəxsi keyfiyyətlərin bölgüsü növbəti amillərlə müəyyən olunur:

- davranış və bioloji
- mədəni və sosial
- bioloji və sosial
- psixoloji və sosial
- psixoloji və bioloji

695 Aşağıda sadalanınlardan hansı kreativ kapital konsepsiyası ilə insan kapitalı konsepsiyasının fərqləndirici cəhətləri deyildir:

- kapitalın yaranması
- zamanla dəyişiklik
- gəlirin rolu
- ölçü vahidləri
- yaradıcı həddin ölçüsü

696 Fikirlərdən hansının doğru olmadığını müəyyən edin: Sosial kapital....

- fərdə münasibətdə xarici obyektləri özündə birləşdirir
- fərdin dostluq, ailə və işgüzar əlaqələri onun sosial kapitalına aid deyildir
- sosial kapitalın möhsuldarlığı onun xarici insan komponentlərinin tərkibi və keyfiyyətindən asılıdır
- fərdin digər insanlarla onlar tərəfindən alınan nemətlər axınına təsir edən əlaqələr sistemidir
- bütün sadalanınlar

697 Bu fikirlərdən handı doğrudur: Kreativ kapitalın istifadə olunmuş həcmi....

- bütün sadalanınlar
- fərdin həyat fəaliyyəti şəraitindən asılı deyildir
- fərdin yaradıcı həddindən çoxdur
- fərdin həyat fəaliyyəti şəraitindən asılıdır
- kreativ kapitalın potansial həcminin kəmiyyətini üstələyir

698 Kapitalın təsnifatına natural-maddi yanaşma:

- nemətin dəyərinin fərdin yaradıcı xərclərinin miqdarı ilə eyniliyi fikrindən yaranır
- kapital və onun tərəfindən yaradılan nemətlərin eynicinsliyi ilə bağlı fikirdən yaranır
- nemətin dəyərinin onun bu fərdə təmin etdiyi faydalılıq və ya məmənnunluqla eyniyyət təşkil etməsi fikrindən yaranır
- nemətin dəyərinin onun bazar qiyməti ilə eyni olması fikrindən yaranır
- variantlardan heç biri

699 Kapitalın təsnifatına dəyər yanaşma:

- variantlardan heç biri
- nemətin dəyəri onun bazar dəyəri ilə eyniliyi fikrindən yaranır

- nemətin dəyərinin onun bu fərdə təmin etdiyi faydalılıq və ya məmənunluqla eyniyyət təşkil etməsi fikrindən yaranır
- kapital və onun tərəfindən yaradılan nemətlərin eynicinsliyi ilə bağlı fikirdən yaranır
- nemətin dəyəri fərdin yaradıcı xərclərinin miqdarı ilə eyniliyi fikrindən yaranır

700 Kapitalın təsnifatına utilitar yanaşma:

- kapital və onun tərəfindən yaradılan nemətlərin eynicinsliyi ilə bağlı fikirdən yaranır
- verilən yanaşmanın insanın daxili kapitalının qiymətləndirilməsi üçün istifadə edilməsindən yaranır
- variantlardan heç biri
- nemətin dəyərinin onun bu fərdə təmin etdiyi faydalılıq və ya məmənunluqla eyniyyət təşkil etməsindən yaranır
- nemətin dəyərinin onun bazar qiyməti ilə eyni olması fikrindən yaranır